

## **2910y\_Az\_Y2017\_Qiyabi\_Yekun imtahan testinin sualları**

### **Fənn : 2910Y Mikrobiologiya, sanitariya və gigiyena**

1 Aşağıdakılardan hansı Koxun adı ilə bağlıdır?

- Təmiz kulturaya çıxarma
- Qripə qarşı peyvənd
- Qarayara xəstəliyinə qarşı peyvənd
- İşiq mirkoskopunu təkmilləşdirilməsi
- Hüceyrə nəzəriyyəsinin kəşfi

2 Bioloji amilləri göstərin:

- Deyilənlərin hamısı
- Bakteriyalar, helmintozlar
- Fenol, katekol
- Rutubət, vibrasiya
- Oksigen, vibrasiya

3 Qida gigiyenاسının inkişafında əməyi olan alim kimdir?

- Qamaleya N.F.
- Erisman F.F.
- Robert Kox
- Anton Levehuk
- Meçnikov İ.I.

4 Həyatı üçün optimal şəraiti yaratmaq haqqında elm necə adlanır?

- Biokimya
- Gigiyena
- Sanitariya
- Ekologiya
- Bioizika

5 Gigiyena sözünün yunancadan tərcüməsi necədir?

- səhv cavab yoxdur
- "yoluxdurma"
- "hər hansı şeydən azad olmaq"
- "sağlamlıq gətirən"
- "sağlamlıq"

6 Aerob və anaerob terminini elmə kim daxil etmiş alim?

- Klyuver
- Aristotel
- Paster
- Levenquk
- Kox

7 Gigiyyət-haqqında deyilənlərdən hansı doğrudur.

- Mikroqların həyat və xassələrini öyrənən elmdir.
- Göbələklər haqqında elmdir.
- Həyat üçün optimal şəraiti yaratmaq haqqında elmdir.
- Təbiətdə maddələr dövranını öyrənən elmdir
- Canlı orqanizmlərin müxtəlifliyi haqqında elmdir.

8 Yalnız fiziki amillər verilmiş sırası seçin:

- Benzol, fenol
- Viruslar, bakteriyalar
- Helmintlər, radiaktiv şüalanma
- Rütubət, atmosfer təzyiqi
- Patoloji mikroorganizmlər, səs-küy

9 Mikroorganizmlərin ilk təsvirini verən alim kim olmuşdur?

- Klyuver
- Fleminq
- Beyrinq
- Paster
- Levenhuk

10 Hansı alim foqositoz nəzəriyyəsinin banisi hesab olunur?

- Kox
- Meçnikov
- Aristotel
- Levenquk
- Klyuver

11 Gigiyyət nədir?

- Təbiətdə maddələr dövranını öyrənən elmdir
- Mikroorganizmlərin həyaf fəaliyyətini və xüsusiyyətlərini öyrənən elmdir

Canlı orqanizmlərin müxtəlifliyini öyrənən elmdir

- Əhalinin həyat şəraiti üçün elmi surətdə əsaslandırılmış optimal şəraitin yaradılması haqqında elmdir  
Səhv cavab yoxdur

12 Qıçqırma nəzəriyyəsinin banisi kimdir?

- Levenquk
- Klyuver
- Kox
- Paster
- Aristotel

13 Kimyəvi amilləri göstərin:

- Fenol, katekol
- Deyilənlərin hamısı
- Bakteriyalar, vibrasiya
- Rutubət, vibrasiya
- Bakteriyalar, helmintozlar

14 Mikrobiologyanın təsviri dövrünün əsasını qoyan alim kimdir?

- Kox
- Klyuver
- Paster
- Aristotel
- Levenquk

15 Mikrobiologiya elmnə Koxun əsas töhfəsi nə olmuşdur?

- Qarayara xəstəliyinə qarşı peyvənd
- İşıq mirkoskopunu təkmilləşdirilməsi
- Vərəm çöpünün kəşfi
- Qripə qarşı peyvənd
- Quduzluğq qarşı peyvənd

16 Yalnız fiziki amillər göstərilən variantı seçin:

- Fenol, katekol
- Bakteriyalar, helmintozlar
- Deyilənlərin hamısı
- Bakteriyalar, vibrasiya
- Rutubət, vibrasiya

17 İlk dəfə quduzluğa qarşı vaksin kim tərəfindən icad olunub?

- Kox
- Fleminq
- Meçnikov
- Paster
- Lister

18 İlk dəfə olaraq vərəm və vəba törədicisini kəşf etmiş alim?

- Vinoqradskiy
- Paster
- Lister
- Kox
- Fleminq

19 Orqanizmdə kifayət qədər qidalanma olmadıqda, baş verən patoloji prosesləri öyrənən alim kimdir?

- L.Paster
- R.Kox
- V.V. Paşutin
- F.P .Dobroslavin
- Q.V. Xlopin

20 Gigiyenəni ictimai sağlamlıq haqqında elm adlandırmış alim kimdir

- L.Paster
- F.P .Dobroslavin
- F.F. Erisman
- R.Kox
- Q.V. Xlopin

21 Moskvada sanitariya stansiyası hansı alimin təşəbbüsü ilə yaradılmışdır

- F.F. Erisman
- R.Kox
- L.Paster
- F.P .Dobroslavin
- Q.V. Xlopin

22 Peterburqda Tibb-cərrahlıq Akademiyasında təşkil edilmiş Gigiyyena kafedrasına rəhbəri kim olmuşdur

- L.Paster
- F.P .Dobroslavin

F.F. Erisman

R.Kox

Q.V. Xlopin

## 23 Sanitariya nədir?

Təbiətdə gedən maddələr dövranını öyrənən elmdir

Əhalinin həyat şəraiti üçün elmi surətdə əsaslandırılmış optimal şəraitin yaradılmasını təmin edən elmdir

Mikroorganizmlərin həyaf fəaliyyətini və xüsusiyyətlərini öyrən elmdir

- Sanitar qanunvericilik və nəzarət vasitəsi ilə gigiyena elminin tələblərinin həyata keçməsini təmin edən elmdir
- Canlı orqanizmlərin müxtəlifliyini öyrənən elmdir

## 24 Penisillinin kimyəvi tərkibini kim öyrənmişdir?

Düzgün cavab yoxdur

A. Fleminq, L.Paster

V.N. Şapoşnikov, V. Beyerinq

- Q.Flori və E.Çeyn
- İ.İ. Meçnikov, L.Paster

## 25 Fleminqin adı ilə bağlı olan kəşf hansıdır?

- Antibiotikin kəşfi
- Mikroskopun kəşfi
- duzgun cavab yoxdur
- Virus termini
- Faqositoz

## 26 Hərbi və ümumi gigiyena üzrə drsliyin müəllifi kimdir?

L.Paster

F.F. Erisman

- F.P .Dobroslavin
- Q.V. Xlopin
- İ.Meçnikov

## 27 Moskva Universitetinin tibb fakültəsində Gigiyena kafedrasına rəhbərlik edən kim olmuşdur?

R.Kox

- F.F. Erisman
- L.Paster
- F.P .Dobroslavin
- Q.V. Xlopin

28 Tıbbi sanitar-profilaktikanın inkişafında böyük rolu olmuş alim kimdir?

- L.Paster
- F.P .Dobroslavin
- V.V. Paşutin
- R.Kox
- Q.V. Xlopin

29 Aşağıdakılardan hansı R. Koxun adı ilə bağlıdır?

- Mikroskopun kəşfi
- Səhv cavab yoxdur
- Virus termini
- Faqositoz
- Vərəm çöplərinin kəşfi

30 Sanitar qanunvericilik və nəzarət vasitəsi ilə gigiyena elminin tələblərinin həyata keçməsini təmin edən elm hansıdır?

- Mikrobiologiya
- Biokimya
- Ekologiya
- Fiziologiya
- Sanitariya

31 Rusiyada gigiyena üzrə ilk professor kim olmuşdur?

- Q.V. Xlopin
- F.P .Dobroslavin
- F.F. Erisman
- R.Kox
- L.Paster

32 Yalnız oksigensiz mühitdə yaşayan mikroorqanizmlər necə adlanırlar?

- Səhv cavab yoxdur
- Anaeroblar
- Aeroqlar
- Aerofillər
- anaeroblar

33 Oksigensiz mühitdə yaşayan mikroorqanizmlər nece adlanırlar?

- Səhv cavab yoxdur

Autotrof mikroorganizmlər

- Anaeroblar

Aerober

Heterotrof mikroorganizmlər

#### 34 Ahaerob mikroorganizmlər hansılardır?

Düzgün cavab yoxdur

Karbon mənbəyi kimi üzvi maddələrdən istifadə edən mikroorganizmlər

Oksigenli mühitdə yaşayan mikroorganizmlər

- Oksigensiz mühitdə yaşayan mikroorganizmlər

Karbon mənbəyi kimi qeyri-üzvi maddələrdən istifadə edən mikroorganizmlər

#### 35 İnkışafları üçün oksigen vacib olan bakteriyalar necə adlanırlar?

Səhv cavab yoxdur

Fakultativ anaeroblar

Obliqat anaeroblar

- Obliqat aeroblar

Fakultativ aeroblar

#### 36 Sərbəst atmosfer oksigeni olmayan mühitdə yaşayıb inkişaf edən mikroorganizmlər necə adlanırlar?

- anaeroblar

termofillər

mezofillər

psixrofillər

aeroblar

#### 37 Sərbəst atmosfer oksigeni olan mühitdə yaşayıb inkişaf edən mikroorganizmlər necə adlanırlar?

anaeroblar

termofillər

mezofillər

psixrofillər

- aeroblar

#### 38 Aerober, anaeroblar, fakultativ anaeroblar – mikroorganizmlərin hansı amilə münasibətini göstərir?

Rütubətə

Qidalanmaya

- Oksigenə

Temperatura

Fermenlərə

39 Sadə birləşmələrdən mürəkkəb birləşmələrin əmələ gəlməsində iştirak edən fermentlər necə adlanırlar?

- yuxarıda deyilənlərin hamısı
- hidrolazalar
- transferazalar
- oksireduktazalar
- liqazalar

40 Hüceyrə daxilində fəaliyyət göstərən fermentlər necə adlanırlar?

- yuxarıda deyilənlərin hamısı
- boy maddələri
- ekzofermentlər
- endofermentlər
- antibiotiklərlər

41 Bakteriyaların diferensial rənglənməsini kim təklif etmişdir

- Səhv cavab yoxdur.
- Qins.
- Qram.
- Kox
- Tsil-Nilson.

42 Aşağıdakılardan hansı qrammüsbat bakteriyaların hüceyrə divarının tərkibinə daxildir?

- Səhv cavab yoxdur
- Yantar turşusu
- Lipoproteidlər
- Lipopolisaxaridlər
- Teyxua turşusu

43 Bakterial hüceyrədə genetik məlumat harada toplanılır?

- Səhv cavab yoxdur.
- Sitoplazmada
- Nüvə RNT-də
- Nüvə DNT-də
- Nukleoidin DNT-də

44 Lizis termini aşağıdakılardan hansının bakteriyalara təsir formasına uyğun gelir?

- Rikketsilərin
- Kapsulalaların
- Spiroxetlərin
- Sporlarların
- Bakteriofaqların

45 Qamçıların olması hansı hüceyrələr üçün xarakterikdir

- Streptokokklar
- Koklar üçün
- Çöplər
- Vibronlar
- Stafilocokklar

46 Aerob mikroorganizmlər hansılardır?

- Düzgün cavab yoxdur
- Karbon mənbəyi kimi üzvi maddələrdən istifadə edən mikroorganizmlər
- Oksigenli mühitdə yaşayan mikroorganizmlər
- Oksigensiz mühitdə yaşayan mikroorganizmlər
- Karbon mənbəyi kimi qeyri-üzvi maddələrdən istifadə edən mikroorganizmlər

47 Asılı damla üsilu ilə hazırlanmış preparatdan nəyə baxmaq üçün istifadə olunur?

- Hərəkətə
- Spora
- Qamçıya
- Kapsula
- Hüceyrə divarına

48 Oksigenli mühitdə yaşayan mikroorganizmlər necə adlanırlar?

- Səhv cavab yoxdur
- Autotrof mikroorganizmlər
- Aeroollar
- Anaeroollar
- Heterotrof mikroorganizmlər

49 Molekulyar oksigenə münasibətinə görə mikroorganizm qruplarını göstərin?

- Deyilənlərin hamısı
- Autotrof, heterotrof
- Termofillər, mezofillər, psixrofillər

- Aeroblar, anaeroblar, fakultativ anaeroblar
- Hidrofitlər, mezofitlər, kserofitlər

50 Tənəffüs növünə bakteriyaları hansı 2 əsas qrupa bölürlər

- Düzgün cavab yoxdur
- Aeroblar, anaerobl
- Autotroflar, heterotroflar
- Saprofitlər, parazitlər
- Səhv cavab yoxdur

51 İndusibel fermentlər hansılardır?

- Yuxarıda deyilənlərin hamısı
- Hüceyrə daxilinə sintez olunan fermentlər
- Mühitdə hüceyrə üçün vacib olan substratin- induktorun iştirakı zamanı sintez olunan fermentlər
- Substratdan asılı olmayaraq sintez olunan fermentlər
- Hüceyrədən xaricə sintez olunan fermentlər

52 Mühitdə hüceyrə üçün vacib olan substratin- induktorun iştirakı zamanı sintez olunan fermentlər necə adlanır?

- yuxarıda deyilənlərin hamısı
- Konstitutiv fermentlər
- Ekzofermentlər
- Endofermentlər
- İndusibel fermentlər

53 Konstitutiv fermentlər hansılardır?

- Hüceyrə daxilinə sintez olunan fermentlər
- Hüceyrədən xaricə sintez olunan fermentlər
- Mühitdə hüceyrə üçün vacib olan substratin- induktorun iştirakı zamanı sintez olunan fermentlər
- Substratdan asılı olmayaraq sintez olunan fermentlər
- Yuxarıda deyilənlərin hamısı

54 İzomerazalar hansı fermentlərdirdir?

- yuxarıda deyilənlərin hamısı
- Mürəkkəb birləşmələrin parçalanması və sintezində iştirak edən
- Daşıyıcı funksiya yerinə yetirən
- Qıcqırma və tənəffüs də iştirak edən
- Üzvi maddələrin izomerlərinə çevrilməsini kataliz edən

55 Substratdan bu və ya digər qrupun ayrılmasını kataliz edən fermentlər?

- hidrolazalar
- liazalar
- transferazalar
- oksireduktazalar
- yuxarıda deyilənlərin hamısı

56 Hidrolazalar hansı fermentlərdir?

- Yuxarıda deyilənlərin hamısı
- Daşıyıcı funksiya yerinə yetirən
- Qıçqırma və tənəffüs də iştirak edən
- Mürəkkəb birləşmələrin parçalanması və sintezinin reaksiyalarını kataliz edən fermentlər necə adlanırlar?
- Substratdan bu və ya digər qrupun ayrılmasını kataliz edən

57 Mürəkkəb birləşmələrin parçalanması və sintezinin reaksiyalarını kataliz edən fermentlər necə adlanırlar?

- oksireduktazalar
- liazalar
- hidrolazalar
- transferazalar
- yuxarıda deyilənlərin hamısı

58 Oksireduktazalar hansı fermentlərdir?

- yuxarıda deyilənlərin hamısı
- mürəkkəb birləşmələrin parçalanması və sintezində iştirak edən
- daşıyıcı funksiya yerinə yetirən
- qıçqırma və tənəffüs də iştirak edən
- substratdan bu və ya digər qrupun ayrılmasını kataliz edən

59 Sintetazalar hansı fermentlərdir?

- Sadə birləşmələrdən mürəkkəb birləşmələrin əmələ gəlməsində iştirak edən
- Üzvi maddələrin izomerlərinə çevrilməsini kataliz edən
- Daşıyıcı funksiya yerinə yetirən
- Qıçqırma və tənəffüs də iştirak edən
- yuxarıda deyilənlərin hamısı

60 Liqazalar hansı fermentlərdir?

- yuxarıda deyilənlərin hamısı
- Üzvi maddələrin izoçevrilməsini merlərinə

Daşıyıcı funksiya yerinə yetirən

Qıcqırma və tənəffüs də iştirak edən

- Sadə birləşmələrdən mürəkkəb birləşmələrin əmələ gəlməsində iştirak edən

61 Üzvi maddələrin izomerlərinə çevrilməsini kataliz edən fermentlər necə adlanırlar?

yuxarıda deyilənlərin hamısı

hidrolazalar

transferazalar

oksireduktazalar

- izomerazalar

62 Liazalar hansı fermentlərdir

Yuxarıda deyilənlərin hamısı

Mürəkkəb birləşmələrin parçalanması və sintezində iştirak edən

Daşıyıcı funksiya yerinə yetirən

Qıcqırma və tənəffüs də iştirak edən

- Substratdan bu və ya digər qrupun ayrılmasını kataliz edən

63 Transferazalar hansı fermentlərdir?

yuxarıda deyilənlərin hamısı

mürəkkəb birləşmələrin parçalanması və sintezində iştirak edən

- daşıyıcı funksiya yerinə yetirən

qıcqırma və tənəffüs də iştirak edən

substratdan bu və ya digər qrupun ayrılmasını kataliz edən

64 Daşıyıcı funksiya yerinə yetirən fermentlər necə adlanırlar

yuxarıda deyilənlərin hamısı

hidrolazalar

- transferazalar

oksireduktazalar

liazalar

65 Qıcqırma və tənəffüs də iştirak edən fermentlər necə adlanırlar?

yuxarıda deyilənlərin hamısı

hidrolazalar

transferazalar

- oksireduktazalar

liazalar

66 Substratdan asılı olmayaraq sintez olunan fermentlər necə adlanırlar?

- Endofermentlər
- İndusibel fermentlər
- Konstitutiv fermentlər
- Ekzofermentlər
- yuxarıda deyilənlərin hamısı

67 Hüceyrədən xaricə ifraz olunan fermentlər necə adlanırlar

- yuxarıda deyilənlərin hamısı
- boy maddələri
- ekzofermentlər
- endofermentlər
- antibiotiklərlər

68 Ekzofermentlər hansılardır?

- antibiotiklərlər
- yağlar
- hüceyrədən xaricə ifraz olunan fermentlər
- hüceyrə daxilində fəaliyyət göstərən fermentlər
- yuxarıda deyilənlərin hamısı

69 Prokariot hüceyrələrin qamçılarının əsas tərkib hissəsini hansı zülal təşkil edir?

- Peptidoqlikan
- Flaqlillin
- Murein
- Turbulin
- Pilin

70 Qozdan alınan fitonsid necə adlanır?

- ekmalin
- eritrin
- yuqlon
- lizosim
- pamalin

71 Mikroorganizmlərdə olan dəyişkənlik formaları necə adlanır?

- mutasiya və modifikasiya
- termofil və mezofil

simbioz və metabioz

deyilənlərin hamısı

aerob və anaerob

72 İri buynuzlu heyvanların tüpürcək vəzilərindən alınan maddə necə adlanır? fitonsid

fitonsid

- pamalin

ekmalin

lizosim

eritrin

73 Eritrin nədir?

İri buynuzlu heyvanların tüpürcək vəzilərindən alınan maddə

- Heyvanların qızılı qan hüceyrələrindən (eritrositlərdən) alınan antibiotik maddə

Bitki mənşəli antibiotik maddələr

Heyvan və insan hüceyrələri tərəfindən sintez olunana zülal mənşəli antibiotik maddə

Balıq hüceyrələrindən alınan antibiotik maddə

74 Metabioz nədir?

Bir mikroorganizmin digərini sıxışdırıb çıxarması, yəni məhv etməsi

İki müxtəlif növdən olan mikroorganizmlərin bir-birinin yaşaması üçün şərait yaratması

- Bir mikrob növünün əmələ gətirdiyi məhsulun digərinin həyat fəaliyyəti üçün zəruri qida kimi sərf olunması

Mikroorganizmlərdən birinin digərinin həyat fəaliyyətini stimulə edən boy maddələri, vitaminlər və s. ifraz etməsi

Bir mikroorganizmin inkişafının digər mikroorganizmin hesabına getməsi

75 Satellitizm nədir?

Bir mikroorganizmin digərini sıxışdırıb çıxarması, yəni məhv etməsi

İki müxtəlif növdən olan mikroorganizmlərin bir-birinin yaşaması üçün şərait yaratması

Bir mikrob növünün əmələ gətirdiyi məhsulun digərinin həyat fəaliyyəti üçün zəruri qida kimi sərf olunması

- Mikroorganizmlərdən birinin digərinin həyat fəaliyyətini stimulə edən boy maddələri, vitaminlər və s. ifraz etməs

Bir mikroorganizmin inkişafının digər mikroorganizmin hesabına getməsi

76 Fitonsid nəyə deyilir?

Heyvan və insan hüceyrələri tərəfindən sintez olunana zülal mənşəli antibiotik maddələrə

- Bitki mənşəli antibiotik maddələrə

Balıq hüceyrələrindən alınan antibiotik maddələrə

İri buynuzlu heyvanların tüpürcək vəzilərindən alınan maddələrə

Heyvanların qızılı qan hüceyrələrindən (eritrositlərdən) alınan antibiotik maddələrə

## 77 Parazitizm nədir

İki müxtəlif növdən olan mikroorganizmlərin bir-birinin yaşaması üçün şərait yaratması

Mikroorganizmlərdən birinin digərinin həyat fəaliyyətini stimulə edən boy maddələri, vitaminlər və s. ifraz etməsi

Bir mikroorganizmin digərini sıxışdırıb çıxarması, yəni məhv etməsi

- Bir mikroorganizmin inkişafının digər mikroorganizmin hesabına getməsi

Bir mikrob növünün əmələ gətirdiyi məhsulun digərinin həyat fəaliyyəti üçün zəruri qida kimi sərf olunması

## 78 Mikroorganizmlərdən birinin digərinin həyat fəaliyyətini stimulə edən boy maddələri, vitaminlər və s. ifraz etməsi necə adlanır?

Antaqonizm

Metabioz

- Satellitizm

Parazitizm

Simbioz

## 79 Antoqanizm nədir?

- Bir mikroorganizmin digərini sıxışdırıb çıxarması, yəni məhv etməsi

Bir mikroorganizmin inkişafının digər mikroorganizmin hesabına getməsi

İki müxtəlif növdən olan mikroorganizmlərin bir-birinin yaşaması üçün şərait yaratması

Bir mikrob növünün əmələ gətirdiyi məhsulun digərinin həyat fəaliyyəti üçün zəruri qida kimi sərf olunması

Mikroorganizmlərdən birinin digərinin həyat fəaliyyətini stimulə edən boy maddələri, vitaminlər və s. ifraz etməsi

## 80 Bir mikroorganizmin inkişafının digər mikroorganizmin hesabına getməsi necə adlanır?

metabioz

simbioz

- parazitizm

antaqonizm

satellitizm

## 81 Bitki mənşəli antibiotik maddələr necə adlanırlar?

ekmalin

- fitonsid

lizosim

pamalin

eritrin

## 82 Balıq hüceyrələrindən alınan antibiotik maddə necə adlanır?

pamalin

fitonsid

lizosim

eritrin

- ekmalin

83 Heyvanların qırmızı qan hüceyrələrindən (eritrositlərdən) alınan antibiotik maddə

pamalin

- eritrin

lizosim

fitonsid

ekmalin

84 Heyvan və insan hüceyrələri tərəfindən sintez olunana zülal mənşəli antibiotik maddə necə adlanır?

fitonsid

ekmalin

eritrin

- lizosim

pamalin

85 Lizosim nədir?

İri buynuzlu heyvanların tüpürçək vəzilərindən alınan maddə

Heyvanların qırmızı qan hüceyrələrindən (eritrositlərdən) alınan antibiotik maddə

Bitki mənşəli antibiotik maddələr

- Heyvan və insan hüceyrələri tərəfindən sintez olunana zülal mənşəli antibiotik maddə  
Balıq hüceyrələrindən alınan antibiotik maddə

86 Bir mikroorganizmin digərini sıxışdırıb çıxarması, yəni məhv etməsi necə adlanır

- antaqonizm
- satellitizm
- metabioz
- simbioz
- parazitizm

87 Simbioz nədir?

Bir mikroorganizmin digərini sıxışdırıb çıxarması, yəni məhv etməsi

Mikroorganizmlərdən birinin digərinin həyat fəaliyyətini stimulə edən boy maddələri, vitaminlər və s. ifraz etməsi

Bir mikrob növünün əmələ gətirdiyi məhsulun digərinin həyat fəaliyyəti üçün zəruri qida kimi sərf olunması

- İki müxtəlif növdən olan mikroorganizmlərin bir-birinin yaşaması üçün şərait yaratması

Bir mikroorganizmin inkişafının digər mikroorganizmin hesabına getməsi

88 İki müxtəlif növdən olan mikroorganizmlərin bir-birinin yaşaması üçün şərait yaratması necə adlanır?

- Antagonizm
- Satellitizm
- Metabioz
- Simbioz
- Parazitizm

89 Temperatur hansı amillərə aiddir?

- Heç birinə
- Bioloji
- Fiziki
- Kimyəvi
- Deyilənlərin hamısına

90 Osmofillər hansı mikroorganizmlərdir?

- Səhv cavab yoxdur
- Aşağı temperaturlu mühitdə yaşayan mikroorganizmlər
- Yüksək temperaturlu mühitdə yaşayan mikroorganizmlər
- Çox yüksək təzyiqli mühitdə öz həyat fəaliyyətlərini davam etdirən mikroorganizmlər
- Yüksək rütubətli mühitdə yaşayan mikroorganizmlər

91 Termofillər hansı mikroorganizmlərdir?

- Oksigensiz mühitdə yaşayan
- Orta temperaturda yaşayan
- İstilik sevən
- Soyuq sevən
- Oksigenlə tənəffüs edən

92 Quraqlığa davamlı mikroorganizmlər necə adlanırlar?

- anaeroblar
- kserofitlər
- mezofitlər
- hidrofitlər
- aeroblar

93 Aşağı temperaturda yaşayan mikroorganizmlər necə adlanırlar

- Anaeroblar
- Termofillər
- Mezofillər
- Psixrofillər
- Aero블ar

94 Autotroflar, heterotroflar— mikroorqanizmlərin hansı amilə görə bölgüsünü göstərir?

- Rütubətə
- Qidaya
- Oksigenə
- Temperatura
- Fermenlərə

95 Temperatura münasibətinə görə hansı mikroorqanizm qrupları mövcuddur

- Düzgün cavab yoxdur
- Autotrof, heterotrof
- Termofillər, mezofillər, psixrofillər
- Aero블ar, anaeroblar, fakultativ anaeroblar
- Hidrofitlər, mezofitlər, kserofitlər

96 Termofillər, mezofillər, psixrofillər— mikroorqanizmlərin hansı amilə münasibətini göstərir

- Fermenlərə
- Rütubətə
- Temperatura
- Oksigenə
- Qidaya

97 Az rütubətli mühit sevənmikroorqanizmlər necə adlanırlar?

- aero블ar
- kserofitlər
- mezofitlər
- hidrofitlər
- anaeroblar

98 Rütubətə çox həssas olan mikroorqanizmlər necə adlanırlar?

- anaeroblar
- kserofitlər
- mezofitlər

- hidrofitlər
- aerobler

99 Kserofitlər hənsi mikroorqanizmlərə deyilir?

- Deyilənlərin hamısı doğrudur
- Quraqlığa davamlı mikroorqanizmlərə
- Nisbətən az rütubətli mühit sevənlərə
- Rütubətə çox həssas olanlara
- Düzgün cavab yoxdur

100 Mezofitlər hansı mikroorqanizmlərə deyilir?

- Deyilənlərin hamısı doğrudur
- Quraqlığa davamlı mikroorqanizmlərə
- Nisbətən az rütubətli mühit sevənlərə
- Rütubətə çox həssas olanlara
- Düzgün cavab yoxdur

101 Hidroftlər hansı mikroorqanizmlərə deyilir?

- Deyilənlərin hamısı doğrudur
- Quraqlığa davamlı mikroorqanizmlərə
- Nisbətən az rütubətli mühit sevənlərə
- Rütubətə çox həssas olanlara
- Düzgün cavab yoxdur

102 Termofillər üçün xarakterik olan optimal temperaturu göstərin

- Səhv cavab yoxdur
- 50-60°C
- 25-35°C
- 10°-15°C
- Düzgün cavab yoxdur

103 Çox yüksəktəzyiqli mühitdə öz həyat fəaliyyətlərini davam etdirən mikroorqanizmlər necə adlanırlar?

- psixrofillər
- hidrofillər
- termofillər
- osmofillər
- mezofillər

104 Mezofillər üçün xarakterik olan optimal temperaturu göstərin.

Səhv cavab yoxdur

50-60°C

- 25-35°C

10°-15°C

Düzgün cavab yoxdur

105 Psixrofillər üçün xarakterik olan optimal temperaturu göstərin.

Səhv cavab yoxdur

50-60°C

25-35°C

- 10°-15°C

Düzgün cavab yoxdur

106 Turqor nəyə deyilir?

Düzgün cavab yoxdur

nuklein turşularının molekul quruluşunun dəyişilməsi və ya nukleidlərin parçalanması yolu ilə meydana çıxan dəyişkənliyə  
bakteriofaq vasitəsilə bir bakteriya hüceyrəsindən genomun müəyyən hissəsinin digər bakteriya hüceyrəsinə köçürülməsinə

- aşağı osmotik təzyiqli mühitdə düşdükdə mühitdə olan suyun hüceyrəyə daxil olub onu şışıtməsi hadisəsinə genetik materialın bir mikrob hüceyrəsindən digərinə köçürülməsi ilə gedən dəyişkənliyə

107 Pamalin nədir?

- İri buynuzlu heyvanların tüpürçək vəzilərindən alınan maddə

Balıq hüceyrələrindən alınan antibiotik maddə

Heyvan və insan hüceyrələri tərəfindən sintez olunana zülal mənşəli antibiotik

Bitki mənşəli antibiotik maddələr

Heyvanların qırmızı qan hüceyrələrindən (eritrositlərdən) alınan antibiotikmaddə

108 Psixrofillər hansı mikroorqanizmlərdir?

Oksigensiz mühitdə yaşayan

Orta temperaturda yaşayan

İstilik sevən Psixrofillər hansı mikroorqanizmlərdir

- Soyuq sevən

Oksigenlə tənəffüs edən

109 İstilik sevən mikroorqanizmlər necə adlanırlar?

Aeroollar

Mezofillər

Psixrofillər

Anaeroblar

- Termofillər

110 Orta temperaturu sevən mikroorganizmlər necə adlanırlar?

Anaeroblar

Termofillər

- Mezofillər

Psixrofillər

Aeroblar

111 Yüksək temperaturda yaşayan mikroorganizmlər necə adlanırlar

Anaeroblar

- Termofillər

Mezofillər

Psixrofillər

Aeroblar

112 Duz sevən mikroorganizmlər necə adlanırlar?

Səhv cavab yoxdur

hidrofillər

termofillər

- holofillər

temofillər

113 Antibiotik maddələr hansı amilə daxildir?

Düzgün cavab yoxdur

- Bioloji

Kimyəvi

Fiziki

Fiziki və kimyəvi

114 Aşağıdakılardan hansı fiziki amillərə aiddir?

Səhv cavab yoxdur

Molekulyar oksigenə münasibət

Mühitin pH-ı

- Temperatur

Səthi aktiv maddələr

115 Aşağıdakılardan hansı fiziki amildir

Səhv cavab yoxdur

Molekulyar oksigenə münasibət

Mühitin pH-ı

- Rütubət

Səthi aktiv maddələr

116 Mikroorganizmlərə təsir edən bioloji amillərə hansılar aiddir

Duzluluq

Temperatur

Rütubət

- Antibiotiklər

Təzyiq

117 Fiziki amillərə aid olmayanı göstərin

Yuxarıda deyilənlərin hamısı

- Mühitin pH-ı

Rütubət

Temperatur

Şüa enerjisi

118 Fitonsid nədir?

Səhv cavab yoxdur

Aşağı temperaturlu mühitdə yaşayan mikroorganizmlərdir

Yüksək temperaturlu mühitdə yaşayan mikroorganizmlərdir

- Mikroorganizmlərə təsir edən bioloji amildir

Yüksək rütubətli mühitdə yaşayan mikroorganizmlərdir

119 Mikroorganizmlərə təsir edən bioloji amillərə hansılar aiddir?

Duzluluq

Temperatur

Rütubət

- Fitonsidlər

Təzyiq

120 Rütubətə münasibətinə görə mikroorganizmlərin hansı qrupları mövcuddur?

Düzgün cavab yoxdur

Aeroollar, anaeroollar, fakultativ anaeroollar

Autotrof, heterotrof

- Hidrofitlər, mezofitlər, kserofitlər
- Termofillər, mezofillər, psixrofillər

121 Şüa enerjisi hansı amillərə aiddir?

- Heç birinə
- Bioloji
- Fiziki
- Kimyəvi
- Deyilənlərin hamısına

122 Mühitin pH-ı hansı amillərə aiddir?

- Bioloji
- Kimyəvi
- Heç birinə
- Deyilənlərin hamısına
- Fiziki

123 Halofillər hansı mikroorqanizmlərdir?

- Rütubət sevən
- İsti sevən
- Duz sevən
- Səhv cavab yoxdur
- Soyuğa davamlı

124 Rütubət hansı amillərə aiddir?

- Heç birinə
- Bioloji
- Fiziki
- Kimyəvi
- Deyilənlərin hamısına

125 Hidrofitlər, mezofitlər, kserofitlər- mikroorqanizmlərin hansı amilə münasibətini göstərir?

- Rütubətə
- Qidalanmaya
- Oksigenə
- Temperatura
- Fermenlərə

126 Fitonsidlər hansı amilə daxildir?

Düzgün cavab yoxdur

- Bioloji

Kimyəvi

Fiziki

Səhv cavab yoxdur

127 Ekmalin nədir?

İri buynuzlu heyvanların tüpürçək vəzilərindən alınan maddə

Heyvanların qırmızı qan hüceyrələrindən (eritrositlərdən) alınan antibiotik maddə

Heyvan və insan hüceyrələri tərəfindən sintez olunana

Bitki mənşəli antibiotik maddələr

- Balıq hüceyrələrindən alınan antibiotik maddə

128 Aşağı temperaturu sevən mikroorqanizmlər necə adlanırlar?

Anaeroblar

- Psixrofillər

Termofillər

Mezofillər

Aeroblar

129 Mezofillər hansı mikroorqanizmlərdir?

Oksigensiz mühitdə yaşayan

- Orta temperaturda yaşayan

İstilik sevən

Soyuq sevən

Oksigenlə tənəffüs edən

130 Yuqlon nədən alınır?

heyvanlardan

sarımsaqdan

soğandan

- qozdan

balıqdan

131 Mikroorqanizmlərə öldürücü təsir necə adlanır?

Bakteriolistik təsir

- Bakteriosid təsir

Stimuləedici təsir

Bakteriostatik təsir

Səhv cavab yoxdur

### 132 Bakteriosid təsir nədir?

Səhv cavab yoxdur

Mikroorganizmləri öldürən və hüceyrə divarını parçalayan təsir

Mikroorganizmlər tərəfindən mənimsənilən maddənin mikroorganizmlərə stimulədici təsiri

Mikroorganizmlərin inkişafını müvəqqəti dayandıran maddələrin təsiri

- Mikroorganizmləri öldürən təsir

### 133 Bakteriolitik təsir nədir?

Səhv cavab yoxdur

- Mikroorganizmləri öldürən və hüceyrə divarını parçalayan maddələrin təsiri

Mikroorganizmlər tərəfindən mənimsənilən maddənin mikroorganizmlərə stimulədici təsiri

Mikroorganizmlərin inkişafını müvəqqəti dayandıran maddələrin təsiri

Mikroorganizmləri öldürən maddələrin təsiri

### 134 Mikroorganizmlər tərəfindən ətraf mühitə yaşıdığı dövrdə ifraz olunan zülal təbiətli yüksək zəhərli maddələr necə adlanırlar.

eritrin

fitonsid

- endotoksin

lizosim

ekzotoksin

### 135 Virulentlik nədir?

öldürülmüş və ya diri vaksinlə əldə edilən immunitet

orqanizmin xəstəliyə tutulmamaq qabiliyyəti və ya orqanizmin yoluxucu xəstəliyə davamlılığı

- patogen mikrobun xəstəlik törətmə qabiliyyətinin dərəcəsi

mikroorganizmlər tərəfindən ətraf mühitə yaşıdığı dövrdə ifraz olunan zülal təbiətli yüksək zəhərli maddələr

mikroorganizmlər ölükdən və hüceyrə parçalandıqdan sonra xaricə çıxan maddələr

### 136 Aşağıdakılardan hansı bruselyoz mənbəyi hesab olunur?

- Xəstə heyvan əti

Xəstə insan

torpaq

Su

Hava

137 İnsan, heyvan və bitkilərdə müxtəlif xəstəlik əmələ gətirən mikroorganizmlər necə adlanırlar?

- saprofit
- aerob
- patogen
- anaerob
- autotrof

138 Mikroorganizmlər öldükdən və hüceyrə parçalandıqdan sonra xaricə çıxan maddələr necə adlanır?

- eritrin
- endotoksin
- fitonsid
- lizosim
- ekzotoksin

139 Qarın yatalağı xəstəliyinin törədiciləri hansı cinsdən olan bakteriyalar hesab olunurlar?

- Mycobacterium
- Escherichia
- Vibrio
- Shigella
- Salmonella

140 Şiqellər hansı tip infeksiyalara aiddirlər?

- Antropoznlara
- Zoonozlara
- Helmintozlara
- Düzgün cavab yoxdur.
- Sapronozlara

141 Shigella cinsindən olan bakteriyalar hansı xəstəliyi törədirirlər?

- Brüselyoz
- Vəba
- Dizenteriya
- Qarın yatalığı
- Eşerixioz

142 İmmunitet haqqında deyilənlərdən hansı doğru deyildir.

- Süni immunitet orqanizmin vaksinlərlə peyvənd olunması nəticəsində yaranır.
- İmmunitetin anadangəlmə və qazanılan formaları mövcuddur.

- Anadangəlmə immunitet əmələ gəlmə mexanizmindən asılı olaraq təbii və süni olur.  
Qazanılmış immunitet insanın fərdi həyat fəaliyyəti zamanı müvafiq infeksiya törədici ləri ilə qarşılıqlı təsiri nəticəsində baş verir.  
Immunitet-organizmə daxil olan bütün yad cisimləri tanıyan və məhv edən bioloji özünümüdafiə mexanizmi sistemidir.

#### 143 Ekvotoksin nədir?

- öldürülmüş və ya diri vaksinlə əldə edilən immunitet  
organizmin xəstəliyə tutulmamaq qabiliyyəti və ya organizmin yoluxucu xəstəliyə davamlılığı
- mikroorganizmlər tərəfindən ətraf mühitə yaşadığı dövrdə ifraz olunan zülal təbiətli yüksək zəhərli maddələr patogen mikrobun xəstəlik törətmə qabiliyyətinin dərəcəsi  
mikroorganizmlər öldükdən və hüceyrə parçalandıqdan sonra xaricə çıxan maddələr

#### 144 Patogen mikrobenin xəstəlik törətmə qabiliyyətinin dərəcəsi necə adlanır

- İmmunitet  
 ● Virulentlik  
 ekzotoksin  
 Deyilənlərin hamısı  
 Endotoksin

#### 145 İnfeksiya haqqında düzgün olmayan cavab variantını göstərin.

- Patogen mikroorganizmlərə yoluxmuş qida məhsulları infeksion xəstəliklərin əsas səbəbkarlarıdır.  
İnfeksiya-organizmin xəstəlik törədən mikroollarla yoluxmasıdır.  
İnfeksiyanın əsas üç mənbəyi mövcuddur: insanlar, heyvanlar və xarici mühit amilləri  
Patogen mikroorganizmlərə yoluxmuş qida infeksion xəstəliklərin baş verməsinə səbəb ola bilər.
- İnfeksion xəstəliyin baş verməsi üçün qidada az miqdarda olmuş patogen hüçürlərin olması kifayətdir.

#### 146 Vəba törədicisi necə adlanır?

- Mikoplazma  
 Virion  
 ● Vibron  
 Virus  
 Salmonella

#### 147 Düzgün olmayan variantı göstərin.

- Sağalma dövründə əvvəl bakterioloji sağalma, sonra isə klinik sağalma baş verir.  
İnkubasiya dövrü- yoluxma anından ilk əlamətlərin müşahidə olunmasına qədər olan dövrdür.  
Sağalma dövründə kliniki sağalma baş verir ki, bu da bakterioloji sağalmadan əvvəl müşahidə olunur.  
İnkişaf dövründə simptomların çoxalması baş verir.  
Titrətmə dövrü- organizmdə ümumi qeyri-spesifik görünmələrin: zəifliyin, əzginliyin və s. müşahidə olunması dövrüdür.

**148 İnfektion xəstəliklərin dövrlərinin düzgün verilmiş ardıcıllığını göstərin.**

- Titrətmə dövrü, inkubasiya dövrü, inkişaf dövrü, sağalma dövrü.
- Sağalma dövrü, titrətmə dövrü, inkubasiya dövrü, inkişaf dövrü
- İnkubasiya dövrü, titrətmə dövrü, inkişaf dövrü, sağalma dövrü.
- Sağalma dövrü, inkişaf dövrü, titrətmə dövrü, inkubasiya dövrü.
- Inkişaf dövrü, titrətmə dövrü, inkubasiya dövrü, sağalma dövrü.

**149 Düzgün olmayan variantı göstərin.**

- Virulentlik- Patogenlik dərəcəsidir.
- Toksin əmələgətirmək- patogen mikroorganizmlərə aid xüsusiyyətdir.
- Endotoksinləri yalnız qram-mənfi bakteriyalar yaradırlar.
- Patogenlik – patogen mikroorganizmlərin xəstəlik törətmə qabiliyyətidir.
- Bütün endotoksinlər yalnız zülallardır

**150 Patoqen mikroorganizmlərin toksin sintezi prosesi necə adlanır?**

- Endotoksin
- Virulentlik
- Toksin əmələ gətirmə
- Immunitet
- Ekzotoksin

**151 Toksin əmələ gətirmək nədir?**

- orqanizmin xəstəliyə tutulmamaq qabiliyyəti və ya orqanizmin yoluxucu xəstəliyə davamlılığı mikroorganizmlər öldükdən və hüceyrə parçalandıqdan sonra xaricə çıxan maddələr
- patoqen mikroorganizmlərin toksin sintezi prosesi
- patogen mikrobun xəstəlik törətmə qabiliyyətinin dərəcəsi
- mikroorganizmlər tərəfindən ətraf mühitə yaşıdığı dövrdə ifraz olunan zülal təbiətli yüksək zəhərli maddələr

**152 Endotoksin nədir?**

- öldürülmüş və ya diri vaksinlə əldə edilən immunitet
- mikroorganizmlər tərəfindən ətraf mühitə yaşıdığı dövrdə ifraz olunan zülal təbiətli yüksək zəhərli maddələr
- patogen mikrobun xəstəlik törətmə qabiliyyətinin dərəcəsi
- mikroorganizmlər öldükdən və hüceyrə parçalandıqdan sonra xaricə çıxan maddələr
- orqanizmin xəstəliyə tutulmamaq qabiliyyəti və ya orqanizmin yoluxucu xəstəliyə davamlılığı

**153 Düzgün olmayan cavab variantını göstərin.**

- Endotoksinlər kapilyarların keçiriciliyini artırır və hüceyrəyə dağıcı təsir göstərir.
- Ekzotoksin həm qram-mənfi, həm də qram-müsbət bakteriyalar sintez edirlər.

- Endotoksinləri həm qram-mənfi, həm də qram-müsbat bakteriyalar sintez edirlər.  
Bütün məlum ekzotoksinlər zülallar tərkibli olub, termolabil və termostabil növlərə ayrırlar.  
Endotoksinlər yalnız qram-mənfi bakteriyalar tərəfindən yaradılır, lipopolisəkərlərdən və onlarla birləşmiş zülallardan təşkil olunmuşdur.

154 .....tərkibində cüzi miqdarda xəstəlik törədiciləri olan qidadan istifadə zamanı yaranır.

- Qida zəhərlənmələri
- Zoonozlar
- Mikotoksikozlar
- Helmintozlar
- Qida infeksiyaları

155 Hansı bakteriyalar dizenteriya törədiciləri hesab edilirlər.

- Shigella
- Mycobacterium
- Escherichia
- Salmonella
- Vibrio

156 Patogen mikroorganizmlər hansılardır?

- Qeyri üzvi maddələrdən üzvi maddələr sintez edən
- Ölmüş orqanizmlərlə qidalanan
- Xəstəlik törədən
- Oksigenlə tənəffüs edən
- Oksigensiz mühitdə yaşayan

157 Salmonella cinsindən olan bakteriyalar hansı xəstəliyi törədirlər?

- Brüselyoz
- Vəba
- Dizenteriya
- Qarın yatalağı
- Eşerixioz

158 ..... cinsindən olan bakteriyalar vəba törədiciləri hesab edilirlər.

- Shigella
- Vibrio
- Mycobacterium
- Escherichia
- Salmonella

159 Vibrio cinsindən olan bakteriyalar hansı xəstəliyi törədirlər?

- Brüselyoz
- Vəba
- Dizenteriya
- Qarın yatalağı
- Eşerixioz

160 Steptokokk infeksiyalarının mənbəyi nə hesab olunur?

- Düzgün cavab yoxdur.
- Xəstə insan
- Xəstə heyvan
- Süd məhsulları
- Çirkənmiş su və torpaq

161 İmmunitet nəyə deyilir?

- səhv cavab yoxdur
- patogen mikrobun xəstəlik törətmə qabiliyyətinin dərəcəsi
- mikroorganizmlər tərəfindən ətraf mühitə yaşıdığı dövrdə ifraz olunan zülal təbiətli yüksək zəhərli maddələrə
- Mikroben və ya onun həyat fəaliyyəti məhsullarına qarşı orqanizmin verdiyi mürəkkəb kompleks fizioloji müdafiə reaksiyasına
- mikroorganizmlər öldükdən və hüceyrə parçalandıqdan sonra xaricə çıxan maddələr

162 Klinik əlamətləri aşkar nəzərə çarpmayan infeksiya necə adlanır?

- xroniki infeksiya
- qarışiq infeksiya
- sadə infeksiya
- renfeksiya
- simptomsuz infeksiya

163 İnfeksiya sözü latın sözü (infectio) olub, mənası ----- deməkdir

- Nədənsə azad olma
- Ölüm
- Zəhər, toksin
- Düzgün cavab yoxdur
- Yoluxdurma

164 Serumların yeridilməsi ilə aparılan immunizasiya necə adlanır?

- Səhv cavab yoxdur
- Təbii immunitet

- Qeyri-fəal immunizasiya

Fəal immunizasiya

Düzungün cavab yoxdur

165 Qeyri-fəal immunizasiya nəyə deyilir?

Səhv cavab yoxdur

Keçirilən xəstəlikdən sonra əldə edilən immunitetə

- Serumların yeridilməsinə

Vaksinlərin parenteral yolla yeridilməsinə

Düzungün cavab yoxdur

166 Hər hansı bir yoluxucu xəstəliyin müəyyən bir ərazidə uzun müddət davam etməsi necə adlanır?

səhv cavab yoxdur

pandemiya

epidemiya

poradik hal

- endemiya

167 Endemiya nəyə deyilir?

səhv cavab yoxdur

epidemiyanın yayılıb bütün ölkələri və hətta qitələri əhatə etməsinə

eyni bir mənbədən yayılan infeksiya ilə çoxlu miqdarda adamların xəstələnmə halına

tək-tək hallarda təsadüf olunan xəstəlik halına

- hər hansı bir yoluxucu xəstəlik müəyyən bir ərazidə uzun müddət davam etməsinə

168 Rezistentlik nəyə deyilir?

Səhv cavab yoxdur

Mikroorganizmlər tərəfindən ətraf mühitə yaşadığı dövrdə ifraz olunan zülal təbiətli yüksək zəhərli maddələrə Mikrobun və ya onun həyat fəaliyyəti məhsullarına qarşı organizmin verdiyi mürəkkəb kompleks fizioloji müdafiə reaksiyasına

- Orqanizmin davamlılığında iştirak edən qeyri-spesifik amillərin cəmininə

Patogen mikrobun xəstəlik törətmə qabiliyyətinin dərəcəsinə

169 İnfeksion xəstəliklərə yoluxma nə zaman baş verir?

Düz cavab yoxdur

İsti qida qəbulu zamanı

Soyuq qida qəbulu zamanı

- Patogen mikroorganizmlərə yoluxmuş qida qəbulu zamanı

Səhv cavab yoxdur

### 170 Epidemiya nəyə deyilir?

- epidemiyanın yayılıb bütün ölkələri və hətta qitələri əhatə etməsinə
- tək-tək hallarda təsadüf olunan xəstəlik halına
- səhv cavab yoxdur
- hər hansı bir yoluxucu xəstəliyin müəyyən bir ərazidə uzun müddət davam etməsi halına
- eyni bir mənbədən yayılan infeksiya ilə çoxlu miqdarda adamların xəstələnmə halına

### 171 Eyni bir mənbədən yayılan infeksiya ilə çoxlu miqdarda adamların xəstələnmə hali necə adlanır?

- səhv cavab yoxdur
- pandemiya
- epidemiya
- poradik hal
- endemiya

### 172 Simptomsuz infeksiya nəyə deyilir?

- Klinik əlamətləri aşkar nəzərə çarpmayan infeksiyaya
- İki və ya daha çox növ mikrob tərəfindən törədilən infeksiyaya
- Bir növ mikrob tərəfindən törədilən infeksiyaya
- İnsanın keçirmiş olduğu yoluxucu xəstəliyə təkrar yoluxmasına
- Yoluxmuş orqanizmin sağalma dövründə prosesin yenidən şiddetlənməsinə

### 173 Poradik hal nəyə deyilir?

- səhv cavab yoxdur
- epidemiyanın yayılıb bütün ölkələri və hətta qitələri əhatə etməsinə
- eyni bir mənbədən yayılan infeksiya ilə çoxlu miqdarda adamların xəstələnmə hallarına
- tək-tək hallarda təsadüf olunan xəstəlik halına
- hər hansı bir yoluxucu xəstəliyin müəyyən bir ərazidə uzun müddət davam etməsi halına

### 174 Tək-tək hallarda təsadüf olunan xəstəlik hali necə adlanır?

- səhv cavab yoxdur
- pandemiya
- epidemiya
- poradik hal
- endemiya

### 175 İki və ya daha çox növ mikrob tərəfindən törədilən infeksiya necə adlanır?

- xroniki infeksiya
- reinfeksiya

sadə infeksiya

- qarışiq infeksiya

kəskin infeksiya

176 Bir növ mikrob tərəfindən törədilən infeksiya necə adlanır?

qarışiq infeksiya

reinfeksiya

xroniki infeksiya

kəskin infeksiya

- sadə infeksiya

177 Sadə infeksiya nəyə deyilir?

Klinik əlamətləri aşkar nəzərə çarpmayan infeksiyaya

İki və ya daha çox növ mikrob tərəfindən törədilən infeksiyaya

- Bir növ mikrob tərəfindən törədilən infeksiyaya

İnsanın keçirmiş olduğu yoluxucu xəstəliyə təkrar yoluxmasına

Yoluxmuş orqanizmin sağalma dövründə prosesin yenidən şiddetlənməsinə

178 Reinfeksiya nəyə deyilir?

Klinik əlamətləri aşkar nəzərə çarpmayan infeksiyaya

İki və ya daha çox növ mikrob tərəfindən törədilən infeksiyaya

Bir növ mikrob tərəfindən törədilən infeksiyaya

- İnsanın keçirmiş olduğu yoluxucu xəstəliyə təkrar yoluxmasına

Yoluxmuş orqanizmin sağalma dövründə prosesin yenidən şiddetlənməsinə

179 Təbii qazanılan immunitet nəyə deyilir?

Səhv cavab yoxdur

- Keçirilən xəstəlikdən sonra əldə edilən immunitetə

İrsi xarakter daşıyan və növün bioloji xüsusiyyətlərindən asılı olaraq nəsildən-nəslə keçən immunitetə

İnsan müdaxiləsi ilə, yəni orqanizmə müxtəlif peyvəndlər etmə yolu ilə də əldə edilən immunitetə

Düzgün cavab yoxdur

180 Keçirilən xəstəlikdən sonra əldə edilən immunitet necə adlanır?

Səhv cavab yoxdur

- Təbii qazanılan

Süni qazanılan

Təbii immunitet

Düzgün cavab yoxdur

181 Təbii immunitet nəyə deyilir?

Səhv cavab yoxdur

Keçirilən xəstəlikdən sonra əldə edilən immunitetə

- İrsi xarakter daşıyan və növün bioloji xüsusiyyətlərindən asılı olaraq nəsildən-nəslə keçən immunitetə

İnsan müdaxiləsi ilə, yəni orqanizmə müxtəlif peyvəndlər etmə yolu ilə də əldə edilən immunitetə

Düzgün cavab yoxdur

182 Mikrobyn və ya onun həyat fəaliyyəti məhsullarına qarşı orqanizmin verdiyi mürəkkəb kompleks fizioloji müdafiə reaksiyası necə adlanır?

səhv cavab yoxdur

poradik hal

infeksiya

- immunitet

epidemiya

183 İnsanın keçirmiş olduğu yoluxucu xəstəliyə təkrar yoluxması necə adlanır?

kəskin infeksiya

sadə infeksiya

- reinfeksiya

xroniki infeksiya

qarışlıq infeksiya

184 Pandemiya nəyə deyilir?

hər hansı bir yoluxucu xəstəliyin müəyyən bir ərazidə uzun müddət davam etməsinə

- epidemiyanın yayılıb bütün ölkələri və hətta qitələri əhatə etməsinə

eyni bir mənbədən yayılan infeksiya ilə çoxlu miqdarda adamların xəstələnmə halına

tək-tək hallarda təsadüf olunan xəstəlik halına

185 Süni qazanılan immunitet nəyə deyilir?

Səhv cavab yoxdur

Keçirilən xəstəlikdən sonra əldə edilən immunitetə

İrsi xarakter daşıyan və növün bioloji xüsusiyyətlərindən asılı olaraq nəsildən-nəslə keçən immunitetə

- İnsan müdaxiləsi ilə, yəni orqanizmə müxtəlif peyvəndlər etmə yolu ilə də əldə edilən immunitetə

Düzgün cavab yoxdur

186 İnsan müdaxiləsi ilə, yəni orqanizmə müxtəlif peyvəndlər etmə yolu ilə də əldə edilən immunitet necə adlanır?

Səhv cavab yoxdur

Təbii qazanılan

- Süni qazanılan

Təbii

Düzgün cavab yoxdur

#### 187 İmmunitet haqqında səhv cavabı göstərin:

Səhv cavab yoxdur

İmmunitet- mənşeyinə görə anadangəlmə və həyatda qazanılma olur

Mikroba və ya onun həyat fəaliyyəti məhsullarına qarşı orqanizmin verdiyi mürəkkəb kompleks fizioloji müdafiə reaksiyasına immunitet deyilir

Anadangəlmə, təbii və ya irsi immunitet – orqanizmin genetik xüsusiyyəti ilə əlaqədardır

- Patogen mikrobun xəstəlik törətmə qabiliyyətinə immunitet deyilir

#### 188 Ressidiv nəyə deyilir?

Klinik əlamətləri aşkar nəzərə çarpmayan infeksiyaya

İki və ya daha çox növ mikrob tərəfindən törədilən infeksiyaya

Bir növ mikrob tərəfindən törədilən infeksiyaya

İnsanın keçirmiş olduğu yoluxucu xəstəliyə təkrar yoluxmasına

- Yoluxmuş orqanizmin sağalma dövründə prosesin yenidən şiddetlənməsinə

#### 189 Orqanizmin davamlılığında iştirak edən qeyri-spesifik amillərin cəmi necə adlanır?

səhv cavab yoxdur

epidemiya

poradik hal

- rezistentlik

endemiya

#### 190 Yoluxmuş orqanizmin sağalma dövründə prosesin yenidən şiddetlənməsi necə adlanır?

xroniki infeksiya

qarışiq infeksiya

sadə infeksiya

reinfeksiya

- ressidiv

#### 191 Qarışiq infeksiya nəyə deyilir?

Klinik əlamətləri aşkar nəzərə çarpmayan infeksiyaya

- İki və ya daha çox növ mikrob tərəfindən törədilən infeksiyaya

Bir növ mikrob tərəfindən törədilən infeksiyaya

İnsanın keçirmiş olduğu yoluxucu xəstəliyə təkrar yoluxmasına

Yoluxmuş orqanizmin sağalma dövründə prosesin yenidən şiddetlənməsinə

192 Fəal immunizasiya nəyə deyilir?

Səhv cavab yoxdur

Keçirilən xəstəlikdən sonra əldə edilən immunitetə

Serumların yeridilməsinə

- Vaksinlərin parenteral yolla yeridilməsinə

Düzungün cavab yoxdur

193 İnfeksiya sözünün latincadan tərcüməsi nədir?

səhv cavab yoxdur

“sağlamlıq gətirən”

“hər hansı şeydən azad olmaq”

- “yoluxdurma”

“sağlamlıq”

194 İrsi xarakter daşıyan və növün bioloji xüsusiyyətlərindən asılı olaraq nəsildən-nəslə keçən immunitet necə adlanır?

Səhv cavab yoxdur

Təbii qazanılan

Süni qazanılan

- Təbii immunitet

Düzungün cavab yoxdur

195 Epidemianın yayılıb bütün ölkələri və hətta qitələri əhatə etməsi necə adlanır?

səhv cavab yoxdur

- pandemiya

epidemiya

poradik hal

endemiya

196 Erqotizm nədir?

düz cavab yoxdur

stafilocokk infeksiyası

virus mənşəli infeksiya

bakteriya mənşəli infeksiya

- mikotoksikoz

197 Arılar hansı bitkilərdən şirə topladıqda arı balı ilə zəhərlənmələr baş verir?

Çobanyastığı, inciçiçəyi

Ardıc, cökə

- Xanımotu, radodendron

Qızılgül, itburnu

Süsən, jasmin

198 Faqin nədə əmələ gəlir?

Çiy lobyada

Kartofda

Heç birində

- Qoz-findıqda

Meyvə və toxumlarda

199 Salmonellyoz nəyə aiddir?

Helmintozlara

- Toksikoinfeksiyalara

Stafilocokk mənşəli zəhərlənmələrə

Zoonozlara

Mikotoksikozlar

200 Göbələk mənşəli toksikozları göstərin

Salmonellez, listerioz

Brüselyoz, vərəm

- Fuzarioz, alimentar-toksik allergiya

Qarın yatalağı, qarayara

Eşerixioz, dizenteriya

201 Mikotoksikozlar olan variantı seçin.

Brüselyoz, salmonelyoz, vərəm

- Erqotizm, fuzarioz, alimentar-toksik allergiya

Vəba, vərəm, dizenteriya

Eşerixozlar, qarın yatalağı, qanlı ishal

Listerioz, iyersinioz, brüselyoz

202 Toksikoinfeksiya verilən variantı seçin

Eşerixioz

Brüselyoz

Listerioz

- Salmonellyoz

Qarın yatalağı

#### 203 Alimentar-toksik allerkiyanı törədən mikroorqanizmi seçin

- Clostidium botulinum
- Fusarium graminearum
- Escherichia coli
- Fusarium sporotrichiella
- Brucella melitensis

#### 204 Alimentar-toksik allergiya nədir?

- düz cavab yoxdur
- mikotoksikoz
- stafilokokk infeksiyası
- virus mənşəli infeksiya
- bakteriya mənşəli infeksiya

#### 205 Fuzarioz nədir?

- düz cavab yoxdur
- bakteriya mənşəli infeksiya
- mikotoksikoz
- stafilokokk infeksiyası
- virus mənşəli infeksiya

#### 206 Mikroskopik göbələklərlə zəhərlənmə necə adlanır?

- Helmintozlar
- Qida infeksiyaları
- Stafilokokk mənşəli zəhərlənmələr
- Zoonozlar
- Mikotoksikozlar

#### 207 Mikotoksikozlardan hansı konserogen təsir göstərərək sarkomanın əmələ gəlməsinə səbəb ola bilər?

- Heç biri
- Sərxoş çörəklə” zəhərlənmə
- Alimentar-toksiki allerkiya
- Erqotizm
- Aflatoksikoz

#### 208 Düzgün olmayan variantını göstərin:

Toksiinfeksiyaların törədiləri endotoksinlər hazırlayır

Qida zəhərlənmələri toksikozlara və toksiinfeksiyalara bölünürler.

Toksikozlar ekzotoksinlər tərəfindən törədirilir.

- Toksiinfeksiyalar ekzotoksinlər tərəfindən törədirilir.

Toksikozlar göbələk və bakteriya mənşəli olurlar.

209 Süd və süd məhsulları hansı zəhərlənməni törədirirlər?

Salmonelyozu

- Stafilocokk mənşəli

Göbələk mənşəli

Quduzluğunu

Streptokokk mənşəli

210 Botulinium mikrobunun güclü təsir gücünə malik zəhəri ilə baş verən qida zəhərlənməsi-

Brüselyoz

Stafilocok mənşəli qida zəhərlənmələri

- Botulizm

Fuzariotoksikozlar

Aflotoksikozlar

211 Kartofun tərkibində hansı zəhərli maddəvar?

Faqin

- Solanin

Heç biri

Amiqdalın

Fazin

212 Solanin nəyin tərkibinə daxildir?

Çiy lobyanın

- Kartofun

Heç birinin

Qoz-findığın

Meyvə və toxumların

213 Bacillus cinsindən olan bakteriyalar hansı xəstəliyi törədirirlər? Sibir xorası

Eşerixioz

- Sibir xorası

Vərəm

İyersinoz

Brüselyoz

214 Brüselyoz törədiciilərinin məxsus olduğu cinsi göstərin:

Mycobacterium

- Brucella

Salmonella

Yersinia

Bacillus

215 Brucella cinsindən olan bakteriyalar hansı xəstəliyi törədirlər?

Eşerixioz

Dizenteriya

Vəba

Qarın yatalağı

- Bruselyoz

216 Escherichia cinsindən olan bakteriyalar hansı xəstəliyi törədirlər?

Dizenteriya

Vəba

- Eşerixioz

Brüselyoz

Qarın yatalağı

217 Eşerixioz xəstəlyinin törədiciləri hansı bakteriya cinsləri hesab olunurlar?

Vibrio

Shigella

Salmonella

- Escherichia

Yersinia

218 Qoz-fındıqda hansı zəhərli maddə vardır?

Fazin

Heç biri

Amiqdalin

Solanin

- Faqin

219 Fazin nəyin tərkibinə daxildir?

Meyvə və toxumların

Heç birinin

- Çiy lobyanın

Kartofun

Qoz-fındığın

220 Çiy lobyada olan zəhərli maddə necə adlanır

Amiqdalin

Heç biri

- Fazin

Faqin

Solanin

221 İyersinozun törədicisi hansı cins bakteriyalardır?

Salmonella

Mycobacterium

Bacillus

Brucella

- Yersinia

222 Mikotoksikozlar nədir?

Qida infeksiyaları

- Mikroskopik göbələklərlə zəhərlənmələr

Qurdların törətdiyi xəstəlikər

Heyvan mənşəli zəhərlənmələr

Bakterial intoksikasiya

223 Stafilocokk mənşəli zəhərlənmələr törədən əsas məhsullar:

Göbələklər

- Süd və süd məhsulları

yaglar

Ət və ət məhsulları

Meyvələr

224 Banka konservlərin botulizmi nə ilə əlaqədardır?

- Kifayət qədər sterilizasiya olunmamaqla

Düzgün variant yoxdur.

Şəkərin miqdarının az olması ilə

Duzun miqdarının az olması ilə

Konservantların miqdarının az olması ilə

225 Zəhərlənmə törədən alaq otlarını göstərin.

Heç birində

Maranka, ilan balığı ilə zəhərlənmə

- əkin qərənfili, acı yonca, kəkrə

Dovşan, mal əti ilə zəhərlənmə

Qızıl gül, itburnu ilə zəhərlənmə

226 Orqanizm üçün zəhərli olan, mikrob və qeyri-mikrob təbiətli qidaların qəbulu nəticəsində orqanizmdə baş verən kəskin xəstəliklərə

Qida infeksiyaları

Mikotoksikozlar

Helmintozlar

Zoonozlar

- Qida zəhərlənmələri

227 Mycobacterium cinsindən olan bakteriyalar hansı xəstəliyi törədirirlər?

Brüselyoz

- Vərəm

İyersinoz

Eşerixioz

Sibir xorası

228 Hidrolizi zamanı insan orqanizmində sinil turşusu əmələ gətirən, tərkibində qlikozid-amiqdalin olan zəhərlənmə necə adlanır?

Göbələk zəhərlənməsi

Sink ilə zəhərlənmə

Mikotoksikozlar

Çiy lobya ilə zəhərlənmə

- Çayirdəkli meyvə ilə zəhərlənmə

229 Vərəm törədicisi hansı cinsə aiddir?

Bacillus

Brucella

Salmonella

Yersinia

- Mycobacterium

230 Yersinia cinsindən olan bakteriyalar hansı xəstəliyi törədirlər?

- Eşerixioz
- İyersinoz
- Tuberkulyoz
- Sibir xorası
- Brüselyoz

231 Heyvan mənşəli yeyinti məhsulları ilə zəhərlənmələr hansıvariantda düzgün verilmişdir?

- Maranka, ilan balığı ilə zəhərlənmə
- Dovşan, mal əti ilə zəhərlənmə
- Xanımotu, radodendron ilə zəhərlənmə
- Maranka, acı yonca zəhərlənmə
- Heç birində

232 Mikroskopik göbələklərlə yoluxmuş qida məhsullarının insan organizminə daxil olmasından yaranan zəhərlənmələr

- Stafilocokk mənşəli zəhərlənmələr
- Qida infeksiyaları
- Helmintozlar
- Mikotoksikozlar
- Zoonozlar

233 Qara yara xəstəliyinin törədicisi hansıcinsə aiddir?

- Bacillus
- Brucella
- Salmonella
- Yersinia
- Mycobacterium

234 Hansı proses istilik hasılatını ifadə etmir?

- deyilənlərin hamısı
- Qida məhsullarının oksidləşməsi
- Deyilənlərin hamısı
- Əzələ yığılması
- Buxarlanma

235 Toz hissəcikləri ilə birləşmiş ionlar necə adlanırlar?

- agir ionlar

düzgün cavab yoxdur

tozlar

yüngül ionlar

səhv cavab yoxdur

### 236 İlkin ionlar necə adlanırlar?

Səhv cavab yoxdur

tozlar

ağır ionlar

- yüngül ionlar

Düzgün cavab yoxdur

### 237 Hansı hava mühitinin çirkənmə göstəricisi hesab edilir ?

Deyilənlərin heç biri

Havada nəmliliyin 40%-dən az olması

Yüngül ionların ağır ionlardan üstünlüyü

- Ağır ionların yüngül ionlardan üstünlüyü

Deyilənlərin hamısı

### 238 Ağır ionlar nəyə deyilir?

səhv cavab yoxdur

ionlaşma zamanı əmələ gələn ilk ionlara

- toz hissəciyi ilə birləşmiş ionlara

bakteriyalarla birləşmiş ionlara

düzgün cavab yoxdur

### 239 Ölmüş canlıların üzvi birləşmələrindən istifadə edən mikroorganizmlər?

- Saprofitlər

Halofillər

Termofillər

Autotroflar

Parazitlər

### 240 Yaşayış yerlərində karbonun yol verilən qatılıq həddi necə faiz qəbul edilib:

8%

79%

- 0.1%

0.03%

3%

241 Havada karbon qazının miqdarı necə faiz olduqda tənəffüs sürətlənir?

Deyilənlərin hamısında

0.05%

0.1%

0.03%

3%

242 Karbon qazından kəskin zəhərlənmə nə zaman baş verir?

Deyilənlərin hamısında

Havada miqdarı 0.03 % olduqda

Havada miqdarı 3% olduqda

Havada miqdarı 8% olduqda

Havada miqdarı 0.1% olduqda

243 Aşağıdakı qazlardan hansının fizioloji əhəmiyyəti yoxdur

Deyilənlərdən hamısının

Azotun

Oksigenin

Karbon qazının

Neonun

244 Tənəffüs zamanı verdiyimiz havada karbon qazının miqdarı necə faiz təşkil edir?

15,4-16%

3%

79.2%

20.95%

0.03%

245 Atmosfer havasında olan karbon qazının miqdarı necə faizdir?

95%

78,9%

79.2%

15.4-16%

0.03%

246 Atmosfer havasında olan azotun miqdarı necə faizdir?

- 0.03%
- 79.2%
- 15.4-16%
- 20.95%
- 78,9%

247 Tənəffüs zamanı verdiyimiz havada oksigenin miqdarı necə faizdir?

- 15,4-16%
- 20.95%
- 78,9%
- 79.2%
- 0.03%

248 Rütubətin miqdarı havanın hansı xüsusiyyətlərinə aid edilir?

- Hec birinə
- Fiziki
- Kimyəvi
- Bioloji
- Hamısına

249 Suyun sanitar göstəricisi dedikdə hansı mikroorganizmlər nəzərdə tutulur?

- stafilocokklar
- Bağırsaq çöpü bakteriyaları
- Viruslar
- Streptokokklar
- Vibronlar

250 Mikroorganizmlərin ekologiyası nəyi öyrənir?

- Səhv cavab yoxdur
- Mikroorganizmlərin bir-biri ilə və ətraf mühitlə qarşılıqlı münasibətini :  
Mikroorganizmlərdə baş verən dəyişkənlilikləri :  
Mikroorganizmlərin həyat fəaliyyəti prosesslərini, o cümlədən böyüməsini, inkişafını, qidalanmasını və çoxalmasını:  
Mikroorganizmlərin formasını, quruluşunu, hərəkət və çoxalma üsullarını:

251 Günəş şüasının intensivliyi havanın hansı xassələrinə aid edilir?

- Hec birinə
- Fiziki
- Kimyəvi

Biooji

Hamisina

252 Biometrik təzyiq havanın hansı xassələrinə aid edilir?

Hec birinə

- Fiziki

Kimyəvi

Biooji

Hamisina

253 Havanın fiziki xassələrinə aid edilir:

Un tozu

Təsirsiz qazların miqdari

Oksigenin və azotun miqdari

- Temperatura, nömlilik, elektrik vəziyyəti

Ammoniyak

254 Havada bakteriyaların miqdarı havanın hansı xüsusiyyətlərinə aid edilir?

Hec birinə

Fiziki

Kimyəvi

- Biooji

Hamisina

255 İonlaşma xarakteri havanın hansı xüsusiyyətlərinə aid edilir

Hec birinə

- Fiziki

Kimyəvi

Biooji

Hamisina

256 Havanın kimyəvi xassələrinə aid edilir:

Bakteriyaların miqdari

İonlaşma xarakteri

- Oksigenin və azotun miqdari

Temperatura, nömlilik, elektrik vəziyyəti

İonlaşma dərəcəsi

257 Hansı xüsusiyyət müsbət ionlara aid deyildir:

- deyilənlərin hamısı
- yuxusuzluq
- depressiya
- maddələr mübadiləsini yüksəltmək xüsusiyyəti  
əmək qabiliyyətinin azalması

258 Hansı xüsusiyyət mənfi ionlara aid deyildir:

- səhv cavab yoxdur
- maddələr mübadiləsini yüksəltmək xüsusiyyəti
- həyat tonusunu qaldırmaq xüsusiyyəti
- depresiyya
- düzgün cavab yoxdur

259 Un tozu nəyə səbəb olur

- deyilənlərin heç birinə
- qida zəhərlənmələrinə
- toksiki infeksiyaya
- allergiyaya
- deyilənlərin hamısına

260 Atmosfer havasında olan oksigenin miqdarı necə faizdir?

- 15.4-16%
- 0.03%
- 78,9%
- 79.2%
- 20.95%

261 Tənəffüs zamanı verdiyimiz havada azotun miqdarı necə faizdir?

- 15,4-16%
- 78,9%
- 79.2%
- 20.95%
- 0.03%

262 Mikroorganizmlərin bir-biri ilə və ətraf mühitlə qarşılıqlı münasibətini öyrənən elm necə adlanır?

- Səhv cavab yoxdur
- Ekologiya
- Fiziologiya

Morfologiya

Genetika

263 Havanın ionlaşması nədir?

- Havanın soyuması
- Havanın kimyəvi maddələrə oksidləşməsi
- Su molekulunun ionlaşması
- Neytral qaz molekulunun və atomunun mənfi və müsbət yükler daşıyan ionlaracevrilməsi
- Havanın isinməsi

264 Fiziki iş zamanı suya olan tələbat nə qədər artır

- Düzgün cavab yoxdur
- 11
- 0.25 l
- 4-6 l
- 0.5 l

265 YVQ haqqında deyilənlərdən hansı səhvdir?

- deyilənlərin hamısı
- havanın fiziki xüsusiyyətini ifadə edir
- orta sutkalıq və maksimuma görə birdəfəlik təyin olunur
- zərərli maddələrin yol verilə bilən qatılığını ifadə edir
- sanitar norma göstəricisidir

266 Aşağıdakılardan hansı mexaniki qatışqlara aid deyil?

- Ammoniyak
- Torpaq hissəcikləri
- Tüstü
- Toz
- Qurum

267 YVQ nədir?

- deyilənlərin hamısı
- zərərli maddələrin miqdarı
- zərərsiz maddələrin yol verilə bilən qatılığı
- zərərli maddələrin yol verilə bilən qatılığı
- sutkalıq yuxunun miqdarı

268 Aşağıdakılardan hansı istilikverməni ifadə etmir?

- qida məhsullarının oksidləşməsi
- buxarlanma
- şüa buraxma
- konvensiya
- radiasiya

269 Aşağıdakılardan hansı içməli suyun orqanoleptik xüsusiyyətinə aid deyil?

- xloridlər
- rəngi
- dadı
- şaffavlılığı
- iyi

270 İaşə müəssisələrində xörəklərin və kulinar məmulatlarının hazırlanmasında gedən müxtəlif texnoloji prosesləri əsasən hansı mərhələlərə ayırmaq olar:

- düz cavab yoxdur
- mexaniki və isti kulinar emalına
- mexaniki və soyuq kulinar emalına
- isti və soyuq kulinar emalına
- səhv cavab yoxdur

271 Kulinar emalının düzgün aparılmaması nəyə səbəb olur?

- Deyilənlərin hamısına
- Qida maddələrinin, vitaminlərin, mineral maddələrin əhəmiyyətli dərəcədə itirilməsinə
- Yarımfabrikatların və hazır xörəklərin çirkənməsinə
- Məhsulun keyfiyyətini dəyişilməsinə
- Deyilənlərin heç birinə

272 Məhsulun donunun açılmasını, onun müxtəlif çirkənmələrdən və yeyilməyən hissələrdən təmizlənməsini, yumanı, islatmanı (duzlu ət və balıq üçün), qidalıq dəyərinə görə məhsulun hissələrə ayrılmاسını, ona müvafiq forma, ölçü verilməsini və s. nəzərdə tutan emal növü hansıdır?

- Mexaniki emal
- İsti emal
- Düz cavab yoxdur
- Səhv cavab yoxdur
- Qənnadı məhsullarının isti emalı

273 İaşə müəssisələrində xörəklərin və kulinar məmulatlarının hazırlanmasında gedən müxtəlif texnoloji prosesləri əsasən necə mərhələyə ayırmaq olar:

- 2
- 1
- 5
- 4
- 3

274 Bişmiş kolbasa məmulatlarının xarab olmasını törədən mikroorqanizm:

- Düzgün cavab yoxdur
- Clostridium perfringens
- Rəngli bakteriyalar
- Pseudomonas
- Kif göbələkləri

275 Soyudulmuş ətin saxlanması üçün optimal şərait hansı variantda düzgün verilmişdir?

- Düzgün cavab yoxdur
- Səhv cavab yoxdur
- Temperatur 0-1°C, nisbi rütubət 85-90%
- Temperatur 2-4°C, nisbi rütubət 25-30%
- Temperatur 5-9°C, nisbi rütubət 30-60%

276 Aerob şəraitdə aşağı müsbət temperaturda saxlanılan soyudulmuş ətin xarab olmasına səbəb olan mikroorqanizmlər hansılardır?

- Pseudomonoslar
- Kif göbələkləri
- Səhv cavab yoxdur
- Bakteriofaqlar
- Viruslar

277 Nə üçün qiymə mikroorqanizmlərin inkişafı üçün daha əlverişli mühit hesab edilir.

- Səhv cavab yoxdur
- Xoş ətrinə görə
- Səthinin və nəmliliyinin artması ilə əlaqədar
- Xoş iyinə görə
- Düzgün cavab yoxdur

278 ətin xarab olamsında ən az iştirak edən mikroorqanizmlər hansılardır?

- Düz cavab yoxdur
- Termofillər

Mezofillər

Səhv cavab yoxdur

- Psixrofillər

279 Aşağıdakılardan hansı ətin xarab olmasını göstərmir?

- Bombaj
- Ətin qızışması
- Ətin seliklənməsi
- Ətin qızışması
- Ətin piqmentasiyası

280 Kolbasa məmulatlarının yol verilən çirkənmə dərəcəsi nə qədər olmalıdır? (1 q məhsulda)

- 105
- 107
- 103
- Düzgün cavab yoxdur
- 104

281 ətin üzərinin qabıq bağlaması nəyə səbəb olur?

- Düzgün cavab yoxdur.
- Mikroların daxil olması üçün şərait yaratır.
- Əti dadlı edir.
- Ətin tez bişməsinə kömək edir.
- Mikroların daxil olmasının qarşısını alır.

282 Balıq hansı helimentozlarla yoluxma mənbəyi ola bilər?

- Opistroxoz
- Exinokokk
- Finnoz
- Trixinelloz
- Difillobotrioz

283 ət vasitəsi ilə insanlara hansı xəstəlik keçə bilər?

- Angina
- Brüselyoz
- Heç biri
- Fuzarioz
- Hepatit

284 ətdə əzələ toxulmalarının dağılması izləri müşahidə edilir, cizgiləri hamardır. Yaxmada 30-dan çox kokk və çöplər müşahidə edilmir – sözləri hansı ət növünə aiddir.

Xarab olmuş ətə

- Şərti yararlı ətə

Təzə ətə

Köhnə ətə

Heç birinə

285 Suyun əsas hissəsinin buxarlandırılması ilə aparılan balıq emalı necə adlanır?

Düz cavab yoxdur

Duza qoyma

- Qurutma

Səhv cavab yoxdur

Hisə vermə

286 Kolbosa məmulatlarına acı dad verən mikroorqanizm:

*clostridium perfringens*

Düzgün cavab yoxdur

Kif göbələkləri

Rəngli bakteriyalar

- *Pseudomonas*

287 Brüselyozla yoluxmuş ətdən harada istifadə etmək olar?

- Konserva istehsalında

Satışda

Kolbasa istehsalında

Düzgün cavab yoxdur

Zərərsizləşdirildikdən sonra iaşə müəssisələrində

288 Xəstə heyvanların kəsilmə yeri haqqında deyilənlərdən hansı səhvdir?

Deyilənlərin hamısı doğrudur

Deyilənlərin hamısı səhvdir

Onları ayrı binada kəsmək lazımdır

Onları ümumi binada iş vaxtının sonunda kəsmək lazımdır

- Onları ümumi binada sağlam heyvanarla eyni vaxtda kəsmək lazımdır

289 Kolbasa məmulatlarının hazırlanması zamanı mikroqların tam məhvini əldə etmək üçün nədən istifadə etmək olmaz?

- Ötin aşağı növlərindən

Düzgün cavab yoxdur

Hisə vermək üçün duz və maddələrdən

Az nəmli xammaldan

Istiliklə işlənmədən

290 Balıq haqqında deyilənlərdən hansı səhvdir?

- Səhv cavab yoxdur.

Balığı əsas etibarilə dondurur, duza qoyur, yaxud duzlaşdırıqdan sonra isti və ya soyuq halda hisə verirlər.

Balıq əti tez xarab olan yeyinti məhsullarına aiddir.

Balıq insanın helmintozla: difillobotrioz (enli lent qurd), opistorxoz və s. ilə xəstələnməsinə səbəb olur.

Balıqların əzələ toxuması qida dəyərliyinə və kimyəvi tərkibinə görə ətə oxşayır.

291 Dondurulmuş balıq hansı temperaturda saxlanılır?

Düzgün cavab yoxdur

0°C

-50°C

10°C

- -12°C

292 Təzə tutulmuş balığın səthində ən çox hansı mikroorqanizmlər olur?

- Axromobakteriyalar

Kif göbələkləri

Düzgün cavab yoxdur

Səhv cavab yoxdur

Batsillər

293 Hansı heyvanın əti trixenellozla yoluxmaya səbəb olur?

Ayının

- Donuzun

Mal-qaranın

Qoyunun

Dovşanın

294 Duza qoyularaq və dondurularaq zərərsizləşdirilən ət növü hansıdır?

Heç biri

- Şərti yararlı ət

Təzə ət

Köhnə ət

Xarab olmuş ət

295 Süd turşusunun toplandığı dövr necə adlanır?

mikrobiotanın qarışq fazası.

- süd turşusu fazası.

düzgün cavab yoxdur.

bakterisid faza.

səhv cavab yoxdur.

296 Süd turşusu fazası:

Düzgün cavab yoxdur

Mezofil mikrofloranın inkişaf fazasıdır

Südün antimikrob xassosının saxlanıldığı dövrdür

- Süd turşusunun toplandığı dövrdür

Səhv cavab yoxdur.

297 Mezofil mikrofloranın inkişaf fazası necə adlanır?

düzgün cavab yoxdur.

səhv cavab yoxdur.

bakterisid faza.

- mikrobiotanın qarışq fazası.

süd turşusu fazası.

298 Bakterisid faza nədir?

Düzgün cavab yoxdur.

Mezofil mikrofloranın inkişaf fazasıdır

- Südün antimikrob xassosının saxlanıldığı dövrdür

Süd turşusunun toplandığı dövrdür

Səhv cavab yoxdur.

299 Pasterizasiya-

Düzgün cavab yoxdur.

- Çox yüksək temperaturda tərkibini dəyişən yeyinti məhsullarını qorumaq və orada olan mikroorganizmlərin vegetativ formalarını məhv etmək üçün onların 60-80°C-də 20-30 dəqiqə qızdırılmasıdır.

Gəmiricilərə qarşı aparılan kompleks tədbirlərdir.

Həşəratlara qarşı aparılan kompleks tədbirlərdir.

Səhv cavab yoxdur.

300 Pasterizasiyanın məqsədi:

Kimyəvi tərkibinin yaxşılaşdırılması

Dad keyfiyyətinin yüksəldilməsi

- Xəstəlik törədilərinin məhvini

Miqdarın yüksəldilməsi

Səhv cavab yoxdur

301 Təzə sağılmış südün tərkibindəki antimikrob maddə necə adlanır?

Dezinseksid

Fitonsid

Səhv cavab yoxdur

- Lizosim

Deratizator

302 Mikrobiotanın qarışık fazası-

Düzungün cavab yoxdur.

- Mezofil mikrofloranın inkişaf fazasıdır

Südün antimikrob xassəsinin saxlanıldığı dövrdür

Süd turşusunun toplandığı dövrdür

Səhv cavab yoxdur.

303 Südün əsas keyfiyyət göstəricisi nədir:

Düzungün cavab yoxdur.

Səhv cavab yoxdur.

- Onun bakteriyalarla ümumi çirkənmə dərəcəsi

Dadı

Rəngi

304 Süddə xəstəlik törədən mikroorganizmlərin məhvini məqsədi ilə nədən istifadə olunur?

Düz cavab yoxdur

- Pasterizasiya

Deratizasiya

Dezinseksiya

Səhv cavab yoxdur

305 Südün antimikrob xassəsinin saxlanıldığı dövr necə adlanır?

Səhv cavab yoxdur

- Bakterisid faza

Mikrobiotanın qarışık fazası

süd turşusu fazası

Düzungün cavab yoxdur

306 Kumusu nədən hazırlayırlar?

Keçi südündən

İnök südündən

- At südündən

Səhv cavab yoxdur

Qoyun südündən

307 Aşağıdakılardan hansı at südündən hazırlanır?

Ryajenka

Səhv cavab yoxdur

Kefir

Bolqar qatlığı

- Kumus

308 Qatıldırılmış südün xarab olmasını göstərən əsas əlamət

Bankanın rənginin dəyişməsi

- Bombaj

Kağızının soyulması

Bankaların əzilməsi

Düzungün cavab yoxdur

309 Bolqar qatığının alınmasında hansı mikroorqanizmlərdən istifadə olunur?

Səhv cavab yoxdur

Kefir mayalarından

Mezofil homofermentativ süd turşusu bakteriyalarından

Düzungün cavab yoxdur

- Termofil süd turşusu bakteriyalarından

310 Simbiotik maddələr nədir?

Düzungün cavab yoxdur

Səhv cavab yoxdur

- Probiotiklərin və parabiotiklərin rasional kombinasiyaları

Tərkibində süd turşusu bakteriyaları və bifidobakteriyalar olan maddələr

İnsan orqanizminə mənfi təsir göstərən maddələr

311 Kefirin hazırlanmasında nədən istifadə olunur

Səhv cavab yoxdur

Düzungün cavab yoxdur

Termofil süd turşusu bakteriyalarından

- Kefir mayalarından

Mezofil homofermentativ süd turşusu bakteriyalarından

312 Adi qatığın hazırlanmasında hansı mikroorganizmlər iştirak edir?

- Mezofil homofermentativ süd turşusu bakteriyaları

Səhv cavab yoxdur

Düzungün cavab yoxdur

Termofil süd turşusu bakteriyaları

Kefir mayaları

313 Südün endemik təhlükəsini aradan qaldırmaq üçün hansı tədbirlər görülməlidir?

- Sadalananların hamısı

Təzə sağılmış südü 8°C-dən aşağı temperatura qədər soyutmalı və onu istehlakçıya tez çatdırılmalıdır  
İnokləri sağdıqda, südü saxladıqda, daşıdıqda, emal etdikdə və payladıqda mikrob düşməsinə və onun çirkənməsinə yol verilməməlidir

Südü qaynatmaqla və ya pasterilizasiya etməklə mikrobları öldürilmiş süddən istifadə etməli

Fermalarda sanitariya şəraiti yaradılmalı, heyvanların üzərində ciddi baytar nəzarəti olmalıdır

314 Bombaja səbəb olan mikroorganizm hansıdır

Düzungün cavab yoxdur

Səhv cavab yoxdur

- Catenularia cinsindən olan kif göbələkləri

Pseudomonas cinsindən olan bakteriyalar

Bacillus cinsindən olan bakteriyalar

315 Süd məhsullarına yaxşı qoxu (aromazmt) verən mikroorganizm hansıdır?

Bacillus sp.

- Streptococcus lactis

Düzungün cavab yoxdur

Səhv cavab yoxdur

Catenularia sp.

316 63-95°C temperaturda südün zərərsizləşdirilməsi necə adlanır?

Qaynatma

Sterilizə

- Pasterizə

Ultra sterilizə

Düzungün cavab yoxdur

317 Pseudomonas, Alcaligenes, Bacillus cinsindən olan bakteriyalar südə necə təsir edirlər?

Düzungün cavab yoxdur

Şirin dad verirlər

Qara rəng verirlər

Səhv cavab yoxdur

- Acılıq verirlər

318 Sağıcının əli necə olmalıdır?

Düzungün variant yoxdur.

Kremlə yağılanmış olmalı

Manikürlü olmalı

- Kəsilmiş dırnaqlarla, irinli yaralarsız olmalı

Kəsilmiş dırnaqlarla və manikürlü olmalı

319 Südün açımasında hansı mikroorganizmlər iştirak edirlər?

Süd turşusu bakteriyaları

- Pseudomonas, Alcaligenes, Bacillus cereus

düzungün cavab yoxdur

səhv cavab yoxdur

Clostridium botulinum

320 Süd və süd məhsulları vasitəsi ilə insanlara hansı xəstəlik keçə bilər?

Qrip

Dizenteriya

Askaridoz

Heç biri

- Brüselyoz

321 Hansı dövr südün bakterisid xassəsinin saxladığı dövr adlanır?

Südün yelində olduğu dövr

Südün mikroollarla yoluxma dövrü

Südün sağılma dövrü

Sterilizasiyaya qədər olan dövr

- Südün antimikrob xassəsini saxladığı dövr

322 Maşınla sağında əsasmikrob mənbəyi nə hesab edilir?

Sadalananların heç biri

Çirkli sağlam maşınları

Süd xətləri

İnəyin dəri örtükləri

- Sadalananların hamısı

323 Ev şəraitində südün zərərsizləşdirilməsi necə aparılır?

Düzgün cavab yoxdur

Pasterilizə ilə

Ultra sterilizə ilə

- Qaynadılma ilə

324 Stafilocokklarla zəhərlənməyə səbəb olan məhsullar hansılardır?

Meyvələr

Göbələklər

Ət və ət məhsulları

- Süd və süd məhsulları

Düzgün cavab yoxdur

325 Hansı yolla südə xəstəlik törədiciləri daxil olmur?.

Batsıdaşıyan şəxslərdən

Xəstələrdən

- Sudan

Sağıcıılardan

Milçəklərdən

326 Südlə nə vaxt yoluxucu xəstəliklərə yoluxmaq olar?

Düzgün cavab yoxdur

Süddə saprofit mikroflora artdıqda

Südü soyuq halda içdikdə

Südü isti halda içdikdə

- Süddə patogen mikroflora artdıqda

327 Aşağıdakılardan hansı süd məhsullarına aid deyildir?

- Tumak

Kumus

Qaymaq

Ryajenko

Asidofil

328 Hansı fazada südün turşuması baş verir?

mikrobiotanın qarışiq fazasında

bakterisid fazada.

düzgün cavab yoxdur

səhv cavab yoxdur

- süd turşusu fazasında

329 Melanj dedikdə nə başa düşülür?

- Dondurulmuş yumurta kütləsi

Yumurta tozu

Düzgün cavab yoxdur

Yumurta sarısı

Yumurta ağı

330 Formalaşma zamanı yumurtanın mikroorqanizmlərlə çirkəlməsi necə adlanır?

- Endogen çirkəlmə

Ekzogen çirkəlmə

Səhv cavab yoxdur

Ekzogen və endogen çirkəlmə

Kimyəvi çirkəlmə

331 Yumurtanın təzəliyi hansı göstəriciyə əsasən təyin olunur?

Düz cavab yoxdur

- Hava kamerasının ölçüsünə görə

Qabığın rənginə görə

Yumurtanın ölçüsünə görə

Səhv cavab yoxdur

332 <<Bakterial tumak>> nədir?

Balığın xarab olma növü

Ətin xarab olma növü

- Yumurta qüsürü

Tərəvəz xəstəliyi

Meyvə xəstəliyi

333 <<Kiçik ləkə>> nədir?

- Yumurta qüsürü  
Ətin xarab olma növü  
Tərəvəz xəstəliyi  
Meyvə xəstəliyi  
Balığın xarab olma növü

334 <<Böyük ləkə>> nədir?

- Yumurta qüsürü  
Tərəvəz xəstəliyi  
Meyvə xəstəliyi  
Ətin xarab olma növü  
Balığın xarab olma növü

335 Yumurtaların mikroorganizmlərlə çirkənməsi hansı yollarla baş verir?

- Endogen və ekzogen yollarla  
Endogen  
Ekzogen  
Düzgün cavab yoxdur  
Yumurta mikroorganizmlərlə çirkənməyə məruz qalmır

336 Yumurta və yumurta məmulatları ilə hansı xəstəliklər ötürülə bilər?

- Brüselyoz  
Heç biri
- Salmonelyoz  
Dizenteriya  
Angina

337 Yumurta və yumurta məmulatları ilə ötürülə bilən xəstəlik:

- Salmonelyoz  
Düzgün cavab yoxdur  
Dizenteriya  
Vərəm  
Brüselyoz

338 Yağla işlənmə yumurtaları otaq temperatunda neçə gün steril saxlamağa imkan verir.

- Düzgün cavab yoxdur.
- 5 ay  
1 ay

1 il

10 gün

339 Quşçuluq fabrikalarında toyuq yumurtalasının qabığından salmonellalar necə təmizlənir?

Düzgün cavab yoxdur.

- 5-10 dəqiqəyə 5%li xlorlu əhəng məhluluna salınırlar.

5-10 dəqiqəyə yuyucu vasitələrə salınırlar.

5-10 dəqiqəyə 0.2%-li xloramin məhluluna salınırlar.

Qızdırılırlar.

340 Melanj haqqında deyilənlərdən hansı səhvdir?

Melanj dondurulmuş yumurta kütləsidir.

Ancaq soyuducuda saxlayırlar və işlətməzdən bir qədər qabaq çıxardırlar.

Yumurta konservi kimi çox qidalıdır

Melnaj +10°C temperaturda soyuducuda saxlayırlar

- Melanj yumurta qabığıdır

341 Yumurtaları nəm və pis havalandırılan yerdə saxladıqda nə baş verir?

Yumurtanın tərkibinin fiziki-kimyəvi xüsusiyyətləri dəyişir

Zülalın lizosininin tədricən parçalanması baş verir.

- Sadalananların hamısı

Yumurtaların keçiriciliyi artır və mikroorganizmlərin yumurtaya daxil olmasına şərait yaranır

Yumurtanın qabığı tutqun rəngini itirir, parıltılı rəng alır.

342 Tərəvəz və meyvələrin cürbəcür növlərini zədələməyə qadir olan göbələklər necə adlanırlar?

Monofaqlar

Polifaqlar

- Ekomorflar

Düzgün cavab yoxdur.

Oliqofaqlar

343 Düzgün olmayan variantı göstərin.

- Meyvələrin xarab olmasına yalnız göbələklər səbəb olur.

Meyvə-tərəvəz mexaniki zədələndikdə səthinə şirə çıxır ki, onun da tərkibində mikroorganizmlərin qidalanması üçün maddələr olur.

Meyvə və tərəvəzlərin köhnəlmə prosesi zədələnərkən tezleşir.

Tərəvəz və meyvələrin cürbəcür növlərini zədələməyə qadir olan göbələklər polifag adlanır.

Meyvə və tərəvəzlərin müəyyən növlərini zədələyən göbələklər monofag adlanırlar

344 Kələmin boz çürümə xəstəliyinin törədiciləri hansılardır?

- Proteus cinsindən olan bakteriyalar
- Erwinia cinsindən olan bakteriyalar
- Botrytis cinerea göbələkləri
- Botrytis cinerea göbələkləri
- Phoma tuberosa

345 Aşağıda göstərilənlərdən hansı kartof xəstəliyi deyil.

- Boz çürümə
- Fitofroz
- Nəm çürümə
- Toksiki bakterioz
- Fuzarioz

346 Bacillus cinsindən olan torpaq bakteriyaları hansı xəstəliyi törədirirlər.

- Çuğundurdaquyruq çürüməsi
- Yerkündə boz çürümə
- Pamidaorda bakterial xərçəngi
- Kartofda düyməşəkilli çürümə
- Kartofda quru çürümə

347 Aşağıdakılardan hansı pamidorun xəstəliyi deyildir?

- Alternarioz
- Fitoftoroz
- Toksiki bakterioz
- Bakterial xərçəng
- Yaş çürümə

348 Aşağıdakılardan hansı soğanın xəstəliyi deyildir?

- Fomoz
- Fitoftoroz
- Fuzarioz
- Ağ çürümə
- Zirvə çürüməsi

349 Taxıl bitkilərində rast gəlinən kif göbələklərindən tipik kserofit hansıdır?

- Aspergillus
- Pseudomonas
- Penicillium

Mucor

Bacillus

350 Dənli bitkilərdə rast gəlinən mikroorganizmlər rütubətə tələbinə görə hansı qruplara aid edilirlər?

Həm hidrofitlərə, həm də kserofitlərə

- Hidrofitlərə, mezofitlərə və kserofitlərə

Yalnız mezofitlərə,

Yalnız kserofitlərə,

Yalnız hidrofitlərə,

351 Saxlanma zamanı taxıl kütləsində mikroorganizmlərin inkişafına imkan verən mühüm şərtlər hansıdır?

- Sadalananların hamısı.

Dənin tamlığı və onun örtük toxumasının vəziyyəti;

Aerasiya dərəcəsi;

Taxıl kütləsinin və onun ayrı –ayrı komponetlərinin nəmliyi;

Qatışıqların miqdarı və növ tərkibi;

352 Hansı göbələklər saxlanma kifləri adını almışdır?

Alternaria, Cladosporium

Düz cavab yoxdur

- Penicillium, Aspergillus, Mucor

Trichoderma, Cladosporium

Ascochyta, Alternaria,

353 Taxıl bitkilərinin ilkin yoluxması nə ilə baş verir?

Düzgün cavab yoxdur.

Xəstə adam vasitəsilə

- Torpaqla

Su ilə

Hava ilə

354 Aşağıdakılardan hansı çörək xəstəliyi deyildir?

“Kartof xəstəliyi”

- “Bakterial tumak”

“Piqmentli ləkələr”

“Sərxoş” çörək

“Təbaşir xəstəliyi”

355 Çörəyin təbaşir xəstəliyini hansı mikroorganizmlər töredirlər?

- Maya göbələkləri

Viruslar

Bakteriyalar

Düz cavab yoxdur

Kif göbələkləri

356 Taxılın öz-özünə qızışma prosesi neçə mərhələdə gedir?

2

1

3

5

- 4

357 Öz-özünə qızışmanın üçüncü mərhələsində hansı mikroorganizmə daha çox rast gəlinir?

Pseudomonas herbicola

Heç birinə

Penicillium

Bacillus mesentericus

- Aspergillus

358 Öz-özünə qızışmanın yalnız birinci mərhələsinin əvvəlində fəal çoxalan mikroorganizm hansıdır?

Bacillus subtilis

- Pseudomonas herbicola

Bacillus mesentericus

Penicillium

Aspergillus

359 Çörəyin qanabənzər xəstəliyi hansı əlamətlərlə xarakterizə edilir?

Çörəyin yumşaq hissəsi yapışqan şəkilli olur və valerian iyi verir

Düzgün cavab yoxdur

Çörəyin qabığında və yumşaq hissəsində ağ toz şəkilli maddələr əmələ gəlir

Çörəkdə kiflənmə baş verir

- Çörəkdə qırmızı ləkələr əmələ gəlir

360 Un xəstəlikləri hansılardır?

Kiflənmə

Heç biri

- Hamısı

Acıma

Turşuma

361 Hansı çörək xəstəliyi deyil?

Kartof xəstəliyi

Fuzarios

- Dəmgil xəstəliyi

Kiflənmə

Qanabənzər xəstəlik

362 Deyilənlərdən doğru olan variantı seçin?

Taxıl kütləsinin dondurulması mikroorganizmlərin inkişafını dayandırır, lakin onların ölmənə səbəb olmur.

Temperaturun taxıl kütləsindəki mikroorganizmlərin inkişafına təsiri taxılın rütubətliliyi ilə sıx əlaqədardır.

- Hamısı doğrudur.

taxıl bitkilərində rast gəlinən mikroorganizmlərin əksəriyyəti mezofildirlər.

Termofillərə yalnız taxılların öz-özünə qızışma prosesinin axırıncı mərhələsində rast gəlinir.

363 Çörək zavodlarında duru mayaların çoxalması üçün hansı mikroorganizmdən istifadə olunur?

Pseudomonas herbicola

- Saccharomyces cerevisiae

Bacillus mesentericus

Aspergillus sp.

Penicillium sp.

364 Öz-özünə qızışmanın ikinci mərhələsində hansı mikroorganizmə rast gəlinir?

Pseudomonas herbicola

- Bacillus mesentericus

Heçbirinə

Penicillium

Aspergillus

365 Çörəyin hansı xəstəliyində yumşaq hissəsi yapışqan şəkilli olur və valerian iyi verir.

- Çörəyin kartof xəstəliyi

Çörəyin piqmentasiyası

Fuzarios

Kif xəstəliyi

Təbaşir xəstəliyi

366 Məhsulun istilik emalının aparılmasının əsas məqsədi hansıdır?

- Deyilənlərin hamısı  
həmçinin mikroorganizmləri məhv etmək  
onun bioloji qidalıq dəyərini saxlamaq,  
qidaya müəyyən orqanoleptiki xassə vermək,  
Deyilənlərin hec biri

367 Yağlı məhsullarda mikroblar nəyə görə daha çox sağ qalır?

- çünkü yağlar istiliyi pis keçirir  
Düz cavab yoxdur
- çünki yağlar istiliyi yaxşı keçirir  
yağın tərkibində mikroorganizmləri qoruyan maddə vardır
- Səhv cavab yoxdur

368 Mikroorganizmlərin məhvini hansı temperaturda baş verir?

- 1-5°C
- 5-10°C
- 50-60°C
- 30-40°C
- 20-30°C

369 İlaşə müəssisələrinin yarımfabrikatlar hazırlanan sexlərində təmizlənmiş kartofu hansı məhlulla isladırları ki, qaralmasın?

- 1%-li sodium-bisulfit ( $\text{Na}_2\text{SO}_3$ ) məhlulu ilə
- 1%-li xörək duzu məhlulu ilə
- 2%-li qələvi məhlulu ilə
- 3%-li sulfat turşusu məhlulu ilə
- 2%-li sirkə turşusu məhlulu ilə

370 Əksər qida məhsullarında istilik emalı zamanı hansı vitamininin aktivliyi demək olar ki bütövlükdə saxlanılır?

- A vitamininin
- B vitamininin
- D vitamininin
- E vitamininin
- C vitamininin

371 Bütün istilik emalı üsullarından ərzaq məhsullarına daha yaxşı bakteriosid effekt verəni hansı növ bişirilmədir

deyilənlərin hamısı

- suda bişirmə

qızartma

pörtlətmə

qurudulma

372 2-3 saat müddətində satılmayan xörəkləri ancaq 80°C temperaturadan aşağı temperaturada ən çoxu necə saat saxlamağa icazə verilir

- 12 saat

48 saat

düz cavab yoxdur

36 saat

24 saat

373 ətdə olan B qrupu vitaminləri müxtəlif növ istilik emalında necə faiz qalır?

15%-dən 20%-ə qədər

Düz cavab yoxdur

40%-dən 50%-ə qədər

10%-dən 30%-ə qədər

- 40%-dən 85%-ə qədər

374 Bitki məhsullarının bişirməsi zamanı B1, B2 vitaminləri necə faiz saxlanılır

30%-ə qədər

10%-ə qədər

40%-ə qədər

50%-ə qədər

- 80%-ə qədər

375 İsti birinci və ikinci xörəklər plitənin üzərində və ya marmidə ən çoxunecə saat qala bilər?

6-8 saat müddətinde

4-5 saat müddətində

0.5-1 saat müddətində

- 2-3 saat müddətində

3-6 saat müddətində

376 Hansı xörəklərin isti emal zamanı mikroorqanizmlərlə yoluxma minimuma çatır?

- Duru xörəklərin

İkinci xörəklərin

Salatların

Düz cavab yoxdur

Qarınrlərin

377 Kulinar emal zamanı C vitamini necə faizə qədər azalır ?

80%-ə qədər azalır

Düz cavab yoxdur

- 50%-ə qədər azalır

10%-ə qədər azalır

30%-ə qədər azalır

378 ət, balıq və subməhsullar daşınan zaman qoşma sənəddə hansı məlumatlar göstərilməlidir?

Satılmasının son müddəti,

Yarımfabrikatların hər növünün hazırlanma vaxtı (adı, tarixi və saatı),

Hazırlayan müəssisəsinin adı

Düz cavab yoxdur

- Deyilənlərin hamısı

379 Qida məhsullarının daşınması üçün istifadə olunan ağac taraların içərisinə hansı təbəqədən üz çəkilir?

- sinklənmiş dəmir və yaxud alüminium təbəqədən

gümüş təbəqədən

dəmir təbəqədən

civə təbəqədən

qızıl təbəqədən

380 Qida məhsullarının daşınması üçün hansı metaldan hazırlanmış təbəqələrdən üz vurulur?

Dəmir

Volfram

Xrom

- Aliminium

Mis

381 Qida məhsullarının daşınması üçün işlədirilən nəqliyyat vasitələri hansı məhlul vasitəsiilə yuyulmalıdır?

Hamısı ilə

- 1%-li kalsiumlu soda məhlulu

Xloraminin 2-3%-li məhlulu

3%-li peroksid məhlulu

3%-li NaCl məhlulu ilə

382 ət və balıq məhsulları nədə daşınır?

- Yesiklərdə

Deyilənlərin heç birində  
Deyilənlərin hamısında  
Dəmir cənlərdə  
Aliminium qablarda

383 Soyudulmuş ət qarmaqdan asılı olaraq hansı temperaturda saxlanılır?

- 4-6°C temperaturda
- 2-6°C temperaturda
- 0-2°C temperaturda
- 12-20°C temperaturda
- 10-12°C temperaturda

384 Lobyadan olan 2-ci xörəkləri qarnirları necə saat müddətində qaynatmaq lazımdır?

- 3-5 saat
- 1-2 saat
- 12 saat
- 6 saat
- yarım saat

385 Dənəvər (səpələnən) məhsullar nədə saxlanılır?

- alüminium konteynerlərdə saxlanılır
- qapaqlı iri sandıqlarda və yaxud torbada, rəfdə saxlanılır
- çənlərdə saxlanılır
- polietilen kisələrdə saxlanılır
- avtofürqlərdə saxlanılır

386 Soyuduucu kameralarda nəmliyin aşağı düşməsi nəyə səbəb olur?

- düz cavb yoxdur
- məhsulun qurumasına
- kif göbələklərinin inkişafına
- məhsulun sulanmasına
- məhsulun iyənməsinə

387 Qida məhsullarını saxlamaq üçün olan kameralarda nə olmalıdır?

deyilənlərin heç biri  
qoruyucu ventilyasiya avadanlığı  
temperatur rejimində daimi nəzarət etmək üçün termometr

nəmlik rejiminə daimi nəzarət etmək psixrometr

- deyilənlərin hamısı

388 Nə üçün tərəvəz yarımfabrikatları möhkəm bağlanan qapaqlı alüminium konteynerlərdə daşınır?

- Bu havanın daxil olmasını azaltmaqla C vitamini itkisinin qarşısını alır

Bu tərəvəz yarımfabrikatlarına xüsusi dad verir

Düz cavab yoxdur

Bu tərəvəz yarımfabrikatlarının rənginin dəyişməməsinə təsir göstərir

Bu tərəvəz yarımfabrikatlarının rənginin dəyişməməsinə təsir göstərir

389 Çörək-bulka məmulatlarını daşımaq üçün nədən istifadə olunur?

polietilen kisələrdən

alüminium konteynerlərdən

- avtofurqonlardan

plastmass qutulardan

çənlərdən

390 Südü, xamanı, qaymağı daşımaq üçün nədən istifadə olunur?

alüminium konteynerlərdən

- metal qablardan və yaxud pergamentlə möhkəm qablaşdırılmış metal qablardan-flyaqa-mehitərdən  
yeşikdən və yaxud boçkadan

polietilen kisələrdən

plastmass və ağac qutulardan

391 Ət, balıq və subməhsullar nədə daşınır?

polietilen kisələrdən

- yeşikdə

flyaqa-mehitərdə

alüminium konteynerlərdən

plastmass və ağac qutulardan

392 Yağın daşınma vaxtı neçə saatdan çox olmamalıdır?

10 saatdan

1 saatdan

4 saatdan

- 2 saatdan

5 saatdan

393 Soyuducu kamerada ət saxlamaq üçün nə olmalıdır?

bakterisid lampa

- et tıraşı allığı və asan qurulan stellaj

düz cavab yoxdur

səhv cavab yoxdur

sinklənmiş dəmir

394 Yağın daşınması üçün nədən istifadə olunur?

- yaşıkdən və yaxud çənlərdən polietilen kisələrdən möhkəm bağlanan qapaqlı alüminium konteynerlərdən flyaqa-mehitərdən plastmass və ağaç qutulardan

395 Kartof və tərəvəz haradasaxlanılır?

- soyuducu kameralarda yaxşı yuyulmuş və qaynadılmış termosda polietilen kisələrdə flyaqa-mehitərdə flyaqa-mehitərdə
- 1,5 metrdən hündür olmayan quru və qaranlıq otaqlarda

396 Birinci xörəklər bufetdə və yeməkxanada nəyə doldurulur?

- flyaqa-mehitərə plastmass və ağaç qutulara ağızı möhkəm bağlanan qazanlara tökülrə
- yaxşı yuyulmuş və qaynadılmış termosa çənlərə

397 Sulfitləşmiş kartof nədə daşınır ?

- polietilen kisələrdə çənlərdə flyaqa-mehitərdə plastmass və ağaç qutularda alüminium konteynerlərdə

398 Əgər pendir saxlanma zamanı kiflənirsə və ya seliklənirsə, onda nə etmək lazımdır?

- onu xörək duzunun 8% məhlulu ilə isladılmış təmiz salvetlə silmək onu ultrabənövşəyi şüa ilə dezinfeksiya etmək lazımdır

- onu atmaq lazımdır
- onu xlorlu əhəngin 1%-li məhlulu ilə silmək lazımdır
- onu 1%-li kalsiumlu soda məhlulu ilə yumaq lazımdır

399 İkinci xörəklər bufetdə və yeməkxanada nəyə doldurulur?

- ağzı möhkəm bağlanan qazanlara töküür
- yxası yuyulmuş və qaynadılmış termosa
- plastmass və ağac qutulara
- flyaqa-mehitərə
- çənlərə

400 Tez xarab olan yeyinti məhsulları harada saxlanılır?

- səhv cavab yoxdur
- 1,5 metrdən hündür olmayan quru və qaranlıq otaqlarda
- açıq havada
- soyuducu kameralarda
- düz cavab yoxdur

401 Tərəvəz yarımfabrikatlarının daşınması üçün nədən istifadə olunur?

- polietilen kisələrdən
- flyaqa-mehitərdə
- plastmass və ağac qutulardan
- çənlərdən
- möhkəm bağlanan qapaqlı alüminium konteynerlərdən

402 Xlorlu əhəng, xloramin, kalsium hipoklorit məhlullarından istifadə-

- Fizioloji dezinfeksiya üsullarına aid edilir.
- Biooji dezinfeksiya üsullarına aid edilir.
- Fiziki dezinfeksiya üsullarına aid edilir
- Kimyəvi dezinfeksiya üsullarına aid edilir.
- Duzgun cavab yoxdur

403 Aşağıdakılardan hansı kimyəvi dezinfeksiyaya aiddir?

- Xlorlu əhəng ilə dezinfeksiya
- Qaynar su ilə dezinfeksiya
- İsti hava ilə dezinfeksiya
- Ultrabənövşəyi şüa ilə dezinfeksiya
- Buxar ilə dezinfeksiya

404 Yuyucu vannalar hansı avadanlıq növünə aid edilir?

- Heç birinə
- Mexaniki avadanlıqlara
- İstilik avadanlıqlarına
- Soyutma avadanlıqlarına
- Qeyri-mexaniki avadanlıqlara

405 İsti su, qaynar su, buxar, isti hava, ultrabənövşəyi şüalanma aid edilir-

- Fizioloji dezinfeksiya metodlarına
- Fiziki dezinfeksiya metodlarına
- Kimyəvi dezinfeksiya metodlarına
- Biooji dezinfeksiya üsullarına
- Duzgun cavab yoxdur.

406 İaşə müəssisələrində profilaktik tədbirlər hansı məqsədlə həyata keçirilir?

- Düzgün cavab yoxdur.
- Hazır yeməklərin və qida məhsullarının mikrobla çirkənməsinin qarşısını almaq məqsədi ilə
- Qidanı dadlı etmək məqsədi ilə
- Hazır yeməklərin estetik görünüşü məqsədi ilə
- Qida məhsullarını uzun müddət saxlamaq məqsədi ilə

407 Avadanlıqların dezinfeksiyası üçün xlorlu əhəngin neçə faizli məhlulundan istifadə olunur?

- 5%
- 0,5%
- 0,2%
- 1%
- 2%

408 Aşağıdakılardan hansı fiziki dezinfeksiya aid deyildir?

- Qaynar su dezinfeksiya
- Ultrabənövşəyi şüa dezinfeksiya
- Buxar ilə dezinfeksiya
- İsti hava ilə dezinfeksiya
- Xloramin ilə dezinfeksiya

409 Qabların mexaniki təmizlənməsi hansı ardıcılıqla həyata keçirilməlidir?

İsti su ilə yaxalama; az yuyucu vasitələr istifadə etməklə 40°C yuyulma; yuyucu vasitələrlə 40°C yuyulması; qabların qurudulması.

- ~~40°C yuyulması; isti su ilə yaxalama; qabların qurudulması.~~
- ~~İsti su ilə yaxalama; boşqabın dibinin silinərək təmizlənməsi; yuyucu vasitələrlə 40°C yuyulması; daha az yuyucu vasitələr istifadə etməklə 40°C yuyulma; qabların qurudulması.~~
- ~~Bağışıklığın dibinin silinərək təmizlənməsi; isti su ilə yaxalama; yuyucu vasitələrlə 40°C yuyulması; daha az yuyucu vasitələr istifadə etməklə 40°C yuyulma; qabların qurudulması.~~
- ~~Bağışıklığın dibinin silinərək təmizlənməsi; yuyucu vasitələrlə 40°C yuyulması; daha az yuyucu vasitələr istifadə etməklə 40°C yuyulma; isti su ilə yaxalama; qabların qurudulması.~~

410 Yuyucu vannalar hansı avadanlıq növüne aid edilir?

Hec birinə

- Qeyri-mexaniki avadanlıqlara
- Mexaniki avadanlıqlara
- İstilik avadanlıqlarına
- Soyutma avadanlıqlarına

411 Elektroplitələr hansı avadanlıqlara aid edilir?

- İstilik avadanlıqlarına
- Mexaniki avadanlıqlara
- Hec birinə
- Soyutma avadanlıqlarına
- Qeyri-mexaniki avadanlıqlara

412 Binanın saxlanmasına göstərilən sanitər tələblər hansı variantda düzgün ifadə edilməmişdir?

Hər gün işin axırında təmizləmə üçün olan inventarlar qaynar su ilə yuyulub xlorlu əhəngin 2%-li məhlulu ilə dezinfeksiya edilməlidir

Döşəmələr gün ərzində çirkəndikcə təmizlənməlidir

- Binanın əsas təmizlənməsi hər gün iş vaxtı aparılır
- Anbar binalarının təmizlənməsi hər gün aparılmalıdır
- Cari gundəlik təmizlənmədən başqa, bütün işə müəssisələrində ayda bir dəfə sanitər günü təyin edilir

413 Əllərin, qab qacaqların dezinfeksiyasında xlorlu əhəngin-

2%-li məhlulundan istifadə olunur.

- 0,5%-li məhlulundan
- 1%-li məhlulundan
- 0,2%-li məhlulundan
- 5%-li məhlulundan

414 Döşəmə, divar və qapıların dezinfeksiyası üçün xlorlu əhəngin neçə faizli məhlulundan istifadə olunur?

- 0,2%
- 0,5%
- 5%

2%

- 1%

415 Döşəmə, divar və qapıların dezinfeksiyası üçün xlorlu əhəngin neçə faizli məhlulundan istifadə olunur?

0,2%

0,5%

2%

5%

- 1%

416 Qida müəssisələrində hansı dezinfeksiya metodlarından istifadə olunur:

Fiziki və bioloji

Bioloji və kimyəvi

Yalnız bioloji

- Fiziki və kimyəvi

Yalnız fiziki

417 İsti su, qaynar su, buخار, isti hava, ultrabənövşəyi şüalanma aid edilir-

E. Duzgun cavab yoxdur.

A. Kimyəvi dezinfeksiya metodlarına

- B. Fiziki dezinfeksiya metodlarına

C. Bioloji dezinfeksiya üsullarına

D. Fizioloji dezinfeksiya metodlarına

418 Aşbaz üçün iaşə müəssisələrində havanın optimal temperaturu

5-6°C

- 18-20°C

30-36°C

25-29°C

20-24°C

419 Xlorlu əhəng, xloramin, kalsium hipoklorit məhlullarından istifadə-

Duzgun cavab yoxdur.

- Kimyəvi dezinfeksiya üsullarına aid edilir

Fiziki dezinfeksiya üsullarına aid edilir.

Bioloji dezinfeksiya üsullarına aid edilir

Fizioloji dezinfeksiya üsullarına aid edilir.

420 Qabları yumaq üçün suyun temperaturu

20-30°C olmalıdır.

30-40°C

50-60°C

70-80°C

- 90-100°C

#### 421 Düzgün olmayan variantı seçin.

Qaynar su ilə zərərsizləşdirmə ən effektli və sadə vasitələrdən biridir

Qaynar su ilə zərərsizləşdirmə zamanı mikrob hüceyrələri zülalların denaturasiyası nəticəsində 1-2 dəqiqə müddətində tələf olur.

- Qaynar su ilə maşınların bütün metal hissələri, yeməkxana alətləri, şüşəqablar dezinfeksiya edilir.  
Qaynar su ilə iaşə müəssisələrində qab-qacaqları, inventarı avadanlıqları zərərsizləşdirmək məqsədi ilə geniş tətbiq edilir.

Ultrabənövşəyi şüalar və civəli kvars lampalarla dezinveksiya zamanı binada heç kəs olmamalıdır

#### 422 İaşə müəssisələrində məcburi dezinfeksiya tədbirləri nə qədər vaxtdan bir aparılır?

6 aydan bir

- Ayda 1 dəfə

Həftədə 1 dəfə

Hər gün

İldə 1 dəfə

#### 423 İaşə müssələrində dezinfeksiyanın hansı üsullarından istifadə edilər?

Fiziki və bioloji

Fiziki

Kimyəvi

Bioloji

- Fiziki və kimyəvi

#### 424 Dezinfeksiya nədir?

Siçan və siçovulların tələf edilməsi üçün aparılan mübarizə tədbirləridir

Cürbəcür həşəratların tələf edilməsi üçün aparılan mübarizə tədbirləridir.

Təbiətdə maddələr dövranını öyrənən elmdir

- Patogen mikroorganizmlərin məhv edilməsinə yönəldilmiş mübarizə tədbirləridir  
Orqanizmin xəstəlikrədən mikroorganizmlərlə yolu xamasıdır

#### 425 Dezinseksiya nədir?

Siçan və siçovulların tələf edilməsi üçün aparılan mübarizə tədbirləridir.

- Cürbəcür həşəratların tələf edilməsi üçün aparılan mübarizə tədbirləridir.  
Təbiətdə maddələr dövranını öyrənən elmdir

Patogen mikroorganizmlərin məhv edilməsinə yönəldilmiş mübarizə tədbirləridir.

Orqanizmin xəstəliktərədən mikroorganizmlərlə yoluxmasıdır.

**426 İaşə müəssisələrində əl ilə yumada yemək qablarını yumaq üçün neçə seksiyalı vannalardan istifadə edirlər?**

- 2
- 1
- 5
- 4
- 3

**427 Qabların mexaniki təmizlənməsi hansı ardıcılıqla həyata keçirilməlidir?**

Az yuyucu vasitələr istifadə etməklə 40°C yuyulma; boşqabın dibinin silinərək təmizlənməsi; yuyucu vasitələrlə 40°C yuyulması; isti su ilə yaxalama; qabların qurudulması

İsti su ilə yaxalama; az yuyucu vasitələr istifadə etməklə 40°C yuyulma; yuyucu vasitələrlə 40°C yuyulması; qabların qurudulması

Boşqabın dibinin silinərək təmizlənməsi; isti su ilə yaxalama; yuyucu vasitələrlə 40°C yuyulması; daha az yuyucu vasitələr istifadə etməklə 40°C yuyulma; qabların qurudulması

İsti su ilə yaxalama; boşqabın dibinin silinərək təmizlənməsi; yuyucu vasitələrlə 40°C yuyulması; daha az yuyucu vasitələr istifadə etməklə 40°C yuyulma; qabların qurudulması

- Boşqabın dibinin silinərək təmizlənməsi; yuyucu vasitələrlə 40°C yuyulması; daha az yuyucu vasitələr istifadə etməklə 40°C yuyulma; isti su ilə yaxalama; qabların qurudulması

**428 Deyilənlərdən hansı ultrabənövşəyi şüa ilə dezinfeksiyaya aid deyildir?**

- Bioloji dezinfeksiya üsullarına aiddir.  
Yüksək bakterisid aktivliyə malikdir.  
Qida məhsullarına toksiki təsir göstərmir.  
Qidanın orqanoleptik xüsusiyyətlərini dəyişmir.  
Havanın dezinfeksiyası üçün istifadə edilir.

**429 Ultrabənövşəyi şüa ilə dezinfeksiya hansı dezinfeksiya növünə aiddir?**

- Kimyəvi
- Heç birinə
- Hər üçünə
- Fiziki
- Bioloji

**430 Deratizasiya nədir?**

Cürbəcür həşəratların tələf edilməsi üçün aparılan mübarizə tədbirləridir.

Patogen mikroorganizmlərin məhv edilməsinə yönəldilmiş mübarizə tədbirləridir.

Təbiətdə maddələr dövranını öyrənən elmdir

Orqanizmin xəstəliktərədən mikroorganizmlərlə yoluxmasıdır.

- Siçan və siçovulların tələf edilməsi üçün aparılan mübarizə tədbirləridir.

431 İaşə müəssisələrində işləyənlər ildə neçə dəfə döş qəfəsinin rentgen müayinəsindən və flyuoroqrafiyadan keçməlidirlər?

Iki dəfə

- 1ildə bir dəfə

Hər il keçməyə ehtiyac yoxdur

Hər rüb

Üç dəfə

432 İaşə müəssisələrində əl ilə yumada şüşə qabları yumaq üçün neçə seksiyalı vannalardan istifadə edirlər?

4

- 2

1

3

5

433 Qida müəssisələrində hansı dezinfeksiya üsulundan istifadə olunmur?

Kimyəvi

- Bioloji

Hamısından istifadə olunur

Düzgün cavab yoxdur

Fiziki

434 Əti doğramaq üçün stolların hazırlanması üçün hansı ölçülü ağac gövdələrdən istifadə olunur?

diametri 30 sm və hündürlüyü 30 sm ölçüdə ağac gövdədən

düz cavab yoxdur

diametri 40 sm və hündürlüyü 70 sm ölçüdə bütöv ağac gövdədən

- diametri 50 sm və hündürlüyü 80 sm ölçüdə bütöv ağac gövdədən

diametri 80 sm və hündürlüyü 60 sm ölçüdə ağac gövdədən

435 Nə üçün qabları yumaq üçün aliminium və annalardan istifadə olunmur?

düz cavab yoxdur

səhv cavab yoxdur

- çünki yuyucu məhlullar ilə əlaqədə o, qaralır və qüsurlu olur

qablar qırmızı rəng verir

qablar xüsusi dad verir

436 İstehsal vannaları üçün gigiyenik cəhətdən ən davamlı material hansıdır?

Mis

- paslanmayan polad

aliminium

Gümüş

dəmir

437 Xəmir hazırlamaq üçün istifadə olunan stollar hansı ağac növündən hazırlanırlar?

- Palid, fisdiq, görüs

Şam, küknar, şabalıd

Səhv cavab yoxdur

Düz cavab yoxdur

Cökə, küknar , şam

438 Sellofan nədir?

Düz cavab yoxdur

Qlükozadan hazırlanmış şəffav material

- Sellülozadan hazırlanmış nazik,parıltılı, şəffav material

Qlükozadan hazırlanmış qalın, parıltısız, qara material

Səhv cavab yoxdur

439 Qida məhsullarının və kulinar məmulatlarının emalı üçün istifadə olunan stollar haqqında deyilənlərdən hansı səhvdir?

Deyilənlərin hamısı

Stolların örtüyü tikişsiz olmalı

Küncləri dəyirmi olmalı

- Stolların örtüyü tikişli olmalı

Örtük səthi hamar olmalı

440 Alüminium və qalay zər vərəqləri nə məqsədlə istifadə olunur?

Ət və et məhsullarının qablaşdırılması üçün

- Qənnadı məmulatlarını, çayı qablaşdırmaq üçün

Quru məhsulların qablaşdırılması üçün

Dondurulmuş giləmeyvə və tərəvəz məhsullarının saxlanılmasında

Süd və süd məhsullarının qablaşdırılması üçün

441 Yüksək təzyiqli polietilen torbadan harada istifadə olunur?

Yantar pendirin saxlanılmasında

Çörəyin saxlanılması

Süd və süd məhsullarının saxlanılması

Ət və ət məhsullarının saxlanması

- dondurulmuş giləmeyvə və tərəvəz məhsullarının saxlanması

442 Sellofon ən cox hansı məhsulların qablaşdırılmasında istifadə olunur?

Çörəyin

- Ət və ət məhsullarının
- Süd və süd məhsullarının
- dondurulmuş giləmeyvə və tərəvəz məhsullarının
- Yantar pendirin

443 İstehsal sexlərində qida tullantılarının yiğilması üçün istifadə olunan pedallı çəlləklərin həcmi nə qədər olmalıdır?

5 l olmalı

- 20 l-dən az olmamalı
- Düz cavab yoxdur
- Səhv cavab yoxdur
- 10 l-dən az olmamalı

444 Xörək bişirən qazanların pəncərnin qarşısına qoyulması nə üçün qadağandır?

Düz cavab yoxdur

- Şüşənin tərləməsinə səbəb olur ki, bu da sexin işıqlandırılmasını zəiflədir
- Yeməyin dadına təsir göstərir
- Yeməyə xüsusi iy veir
- Səhv cavab yoxdur

445 Avadanlıqların xətt prinsipi üzrə yerləşdirilməsi nəyə səbəb olur?

Düz cavab yoxdur

İstehsal olunan məhsulun dadının dəyişməsinə səbəb olur

- İstehsal sahəsindən qənaət etməyə imkan yaradır
- İstehsal olunan məhsulun mikroblarla çirkənməsinə səbəb olur
- Səhv cavab yoxdur

446 Perqament kağızlardan nə məqsədlə istifadə olunur?

Ət və ət məhsullarının qablaşdırılması üçün

Dondurulmuş giləmeyvə və tərəvəz məhsullarının saxlanması

Quru məhsulların qablaşdırılması üçün

- Yağlı məhsulların qablaşdırılması üçün
- Süd və süd məhsullarının qablaşdırılması üçün

447 Mayonezi, povidlo, mürəbbə, cemi və çayı qablaşdırmaq üçün nədən istifadə olunur?

- polixlorvinilli pərdədən (B-118)
- Səhv cavab yoxdur
- Yüksək təzyiqli polietilen torbadan
- Penopolistrollardan
- PÇ-2 nazik polietilen-sellofan materiallardan

448 Quru məhsulların, çörəyin saxlanılmasında üçün nədən istifadə olunur?

- Heç birindən
- Polietilen torbadan
- Sellofandan
- polixlorvinilli pərdədən
- Penopolistrolladan

449 Penopolistrolla nə qablaşdırılır?

- Mayonez
- Dondurulmuş giləmeyvə və tərəvəz məhsullarının
- «Yantar» pendiri
- Çay
- Süd və süd məhsullarının

450 Polixlorvinilli pərdədən (B-118) nədən istifadə olunur?

- Ət və ət məhsullarının saxlanılmasında
- Süd və süd məhsullarının saxlanılmasında
- Yantar pendirin saxlanılmasında
- Quru məhsulların, çörəyin saxlanılmasında
- Dondurulmuş giləmeyvə və tərəvəz məhsullarının saxlanılmasında

451 Dondurulmuş giləmeyvə və tərəvəz məhsullarının saxlanılmasında nədən istifadə olunur?

- Heç birindən
- Sellofandan
- Polixlorvinilli pərdədən
- Penopolistrolladan
- Polietilen torbadan

452 ət məhsullarını qablaşdırmaq üçün nədən istifadə olunur?

- Heç birindən
- polixlorvinilli pərdədən

- Sellofandan  
Penopolistrolladan  
Polietilen torbadan

453 Nə üçün istehsalatda mis qablardan demək olar ki, istifadə olunmur?

- Düz cavab yoxdur
- Tez qızır
- Mikroorqanizmlərlə tez çirkənməyə məruz qalır
- Tez soyuyur
- Tez oksidləşir

454 Qida sənayesində hansı materialdan olan qablardan istifadə etmək olar?

- Sinklənmiş dəmirdən
- Paslanmayan poladdan  
Sinklənmiş dəmirdən  
Dəmir və cuğundan  
misdən

455 Müstəsna hal kimi, mis qablardan qənnadı sexlərində nə məqsədlə istifadə olunur?

- Şirə və mürəbbə qaynatmaq üçün  
Səhv cavab yoxdur  
Krem hazırlamaq üçün  
Xəmiri bişirmək üçün  
Düz cavab yoxdur

456 Yeməkxana alətlərinin hazırlanması üçün ən cox hansı metaldən istifadə olunur?

- Deyilənlərin hamısından
- Deyilənlərin heç birindən
- Melxior  
Qalay  
Platin

457 Saxsı qabların tərkibindəki qurğuşun necə aşkarlanır?

- Səhv cavab yoxdur
- 0.5 %-li sirkə turşusu məhlulu ilə
- 2%-li limon turşusu məhlulu ilə
- 4%-li sirkə turşusu məhlulu ilə  
2%-li alma turşusu məhlulu ilə

458 Sinklənmiş dəmirdən olan qablar nə məqsədlə istifadə olunur?

Səhv cavab yoxdur

Yeməyin saxlanması və hazırlanması üçün

- Quru dənəvər məhsulları və suyu saxlamaq olar

Krem hazırlamaq üçün

Düz cavab yoxdur

459 Hansı materialdan olan qablar yeməyin saxlanması və hazırlanması üçün yararsızdır?

Düz cavab yoxdur

Nikeldən olan qablar

Misdən olan qablar

- Sinklənmiş dəmirdən olan qablar

Sink qatışığından – melxiordan olan qablar

460 Quru məhsullar və tərəvəz harada saxlanılır?

qənnadı sexlərində

düzgün cavab yoxdur

soyuduculu anbarda

- soyuducusuz anbarda

isti sexlərdə

461 Tikinti sahələri üzvi tozlar ayıran müəssisələrdən (yun, dəri emal edən və s.) hansı mesafədə yerləşməlidir–

50 m aralı

- 100 m aralı

1 km aralı

400m aralı

10m aralı

462 Ət məhsulları harada saxlanılır?

düzgün cavab yoxdur

qənnadı sexlərində

soyuducusuz anbarda

- soyuduculu anbarda

isti sexlərdə

463 Tikinti sahələri zibillikdən hansı mesafədə yerləşməlidirlər?

10 m məsafədə

- 1 km məsafədə
- 50 m məsafədə
- 100 m məsafədə
- 500 mməsafədə

464 Müəssisənin soyuducusuz anbarında nə saxlanılır?

- Ət məhsulları
- Quru məhsullar və tərəvəz
- Düzgün cavab yoxdur
- Balıq
- Süd məhsulları

465 Anbar binasının düzgün layihələndirilməməsi nəyə səbəb olur?

- Qidanın potensial bakterial zəhərlənməsinə
- Məhsulun bu və ya digər orqanoleptik xassəsinin pozulmasına
- Deyilənlərin hamısına
- Məhsulun saxlanma davamlılığının azalmasına
- İnfeksiya təhlükəsinə

466 İşə müəssisələri üçün ərazini secərkən nəyi nəzərə almaq lazımdır?

- süxur sularının yerinin hündürlüyünü,
- yerin relyefini
- Deyilənlərin hamısını
- kommunal obyektlərin yaxınlığını
- sənaye obyektlərin yaxınlığını

467 Anbar binasını layihələndirərkən hansı gigiyenik qaydalar əsas götürürler:

- Sadalananların hec biri doğru deyil
- məhsulun saxlanması növlər üzrə bölünməlidir
- məhsulun növünə uyğun olaraq anbarda nəmlik rejiminə riayət olunmalıdır.
- məhsulun növünə uyğun olaraq anbarda temperaturla rejiminə riayət olunmalıdır
- Sadalananların hamısı doğrudur

468 Tikinti sahələri yaşayış məhəllələrindən hansı mesafədə yerləşməlidir –

- 2 km aralı
- 50-500 m aralı
- 10m aralı
- 1km aralı

30m aralı

469 Qida sənayesi, ticarət və iaşə müəssisələrinin layihələndirilməsinə göstərilən gigiyenik tələblər aşağıda deyilənlərdən hansından asılıdır?

- İstehsal dövrünün davam etməsindən
- İstehsalın mərkəzləşdirilməsi dərəcəsindən
- Deyilənlərin hamısından asılıdır
- Funksional təyinatından
- Müəssisənin tipindən

470 Soyuq sexlərə qoyulan gigiyenik tələblərdən hansı səhvdir?

- Soyuq sex digər istehsal yerlərindən arakəsmələrlə təcrid olunmalıdır
- Soyuq sex isti sexlə və xörək paylama xətti ilə yanaşı yerləşməlidir
- Səhv cavab yoxdur
- Yarımfabrikatlarla işləyən iaşə müəssisələrində isti və soyuq sexlərin bir binada olmasına icazə verilir
- Soyuq sexlər ticarət (yemək) zalları ilə birlikdə eyni səviyyədə lahiyələndirilməlidir

471 İsti sexlərə qoyulan gigiyenik tələblərdən hansı səhvdir?

- Səhv cavab yoxdur
- Əgər zallar bir neçə mərtəbədə yerləşdirilərsə, onda sex hər bir mərtəbədə, yaxud az yeri olan zaldakı mərtəbədə layihələndirilir
- İsti sexlər ticarət (yemək) zalları ilə birlikdə eyni səviyyədə lahiyələndirilməlidir
- İsti sexin mətbəx qabları yuyulan şöbə ilə birbaşa əlaqəsi olmalıdır
- İsti sexdən xammalın, yarımfabrikatların və istifadə olunan qabların axını kəsilməməlidir

472 Balıq sexlərinə qoyulan gigiyenik tələblərdən hansı səhvdir?

Sexlərdə bir qayda olaraq iki texnoloji xətt nəzərdə tutulur: balığın emalı və yarımfabrikatların hazırlanması xətləri

Balığın emalı və ondan yarımfabrikatların hazırlanması ciddi sanitər tələblərini yerinə yetirməyi nəzərdə tutur. Büyük gücü olmayan (400 yərə qədər) müəssisələrdə gigiyenik normalara görə ətin və balığın bir ət-balıq sexində emalına icazə verilir.

- Səhv cavab yoxdur
- Gündə 1 tondan çox balıq emal edən iri sexlərdə sıx torla tutulan balıqların və nərə balığın emalı da ayrı xəttə nəzərdə tutulur.

473 ət sexlərinə qoyulan gigiyenik tələblərdən hansı səhvdir?

Ət yarımfabrikatı istehsalı üzrə olan sexlər, adətən xammalın saxlanması üçün lazım olan kamerasının yanında planlaşdırılır.

Onların təşkilində texnoloji proseslərin ardıcılığına riayət olunması böyük gigiyenik əhəmiyyət daşıyır.

İri tədarük müəssisələrində bu proseslər xüsusi yerdə (binada) həyata keçirilir.

Orta və xırda müəssisələrdə isə bu proseslər müstəqil (ayrıca) xətdə (cərgədə) həyata keçirilir.

- Səhv cavab yoxdur

474 Təzərvəz sexlərinə qoyulan gigiyenik tələblərdən hansı səhvdir?

- Səhv cavab yoxdur

Soğan emal edilən iş stolunun üstündə yerli sorucu qurğu nəzərdə tutulur.

Yarımfabrikatlar üçün xüsusi qaldırıcı qurğularla təchiz edilir

Müəssisələr iki mərtəbəli planlaşdırıldıqda, tərəvəz sexi birinci mərtəbədə lahiyələndirilir  
Sexin gücü kartof üzrə gündə 18 ton olan tədarük müəssisəsində nişasta şobəsinin təşkil olunması məsləhət görülür

475 Alma və armudun xəstəlikləri

Düzgün cavab yoxdur.

Yaş çürümə,fomoz , quru çürümə

Fitoftoroz, alternarioz, boyun çürüməsi

- Qara xərçəng, acı çürümə, yumşaq boz çürümə  
qəhvəyi çürümə, çəhraylı çürümə, ağ çürümə

476 Pomidorun hansı xəstəliyinin törədiciləri viruslardır?

Qara çürümənin

Fitoftora

Pomidorda zirvə çürüməsi xəstəliyinin

- Mozaika xəstəliyinin  
Pomidorun bakterial xərçəngi xəstəliyinin

477 Aşağıdakı xəstəlikdən hansının törədiciləri viruslardır?

Acı çürümənin

Fitoftoranın

Boz çürümənin

- Stolbur xəstəliyinin  
Dəmgil xəstəliyinin

478 Stolbur xəstliyi hansı bitkiləri zədələyir?

Pomidoru

Sitrus meyvələrini

Almanı,armudu

- Kartofu, badımcanı  
Kələmi

479 Pomidorun mozaika xəstəliyi hansı orqanizmlərlə törədirilir?

Bitkilərlə

- Viruslarla

Göbələklərlə

Bakteriyalarla

Heyvanlarla

480 Göstərilənlərdən hansı viruslar tərəfindən törədilir.

Açı çürümə

Fitoftora

Boz çürümə

- Stolbur xəstəliyi

Dəmgil xəstəliyi

481 Deyilənlərdən hansı kartofun nəm çürüməsinə aid deyildir?

- Törədicisi viruslardır.

Zədələnmiş kartoflar pis qoxu verirlər.

Zədələnmiş kartoflar yumşalır, qatı və ya sulu kütləyə çevrilirlər.

Bacillus cinsli bakteriyalar tərəfindən törədilir.

Törədiciləri kartofun parenximasında yayılırlar.

482 Patogen mikroblardan hansı meyvə-tərəvəz vasitəsi ilə insanlara keçə bilər?

Dizenteriya

Qarayara

Dovşancıq

Botulizm

- Fuzarioz

483 Fitoftoroz nədir?

Səhv cavab yoxdur

Ətin xarab olma növü

Yumurta qüsürü

- Kartof xəstəliyi

Balığın xarab olma növü

484 Pensillium cinsindən olan göbələklərhənsi xəstəliyitörədlər?

Açı çürüməni

- Sitrus meyvələrinin çürüməsini

Quru çürümə

Nəm çürümə

Kartofda unlu dəmgili

485 Göstərilənlərdən hansı viruslar tərəfindən törədilir.

- Açı çürümə
- Fitoftora
- Boz çürümə
- Mozaika xəstəliyi
- Dəmgil xəstəliyi

486 Kələmin boz çürümə xəstəliyi haqqında deyilənlərdən hansı səhvdir?

- Bu xəstəliyin törədiciləri yüksək temperaturda arta bilir.
- Zədələnmə xəstə kələmdən sağlam kələm keçə bılır.
- Zədələnmə məhsul yığımı zamanı və məhsulun anbarda saxlandığı dövrdə baş verə bilər
- Kif göbələyi tərəfindən törədilir
- Xəstəlik zamanı yarpaqlar üzərində boz kül rəngdə təbəqqə ilə örtülmüş ləkələr əmələ gəlir.

487 Dəmgil xəstəliyinin törədiciləri-

- Corynebacterium cinsli bakteriyalardır.
- Fusarium cinsli göbələklərdir.
- Penicillium cinsli göbələklərdir.
- Fusocladium cinsli göbələklərdir.
- Basillus cinsli bakteriyalarıdır.

488 Pomidorun bakterial xərcəngi haqqında deyilənlərdən hansı doğrudur?

- Deyilənlərin hamısı.
- Əsasən pomidorun şitilləri, vegetativ üzvləri və meyvələri zədələnir.
- Törədiciləri hərəkətsiz, qrammüsbat və aerobdurlar
- Törədicisi Corynebacterium michiganense-dir.
- Xəstəlik zamanı “quş gözü” adlanan ləkələr əmələ gəlir.

489 Qarpızın toksiki bakteriozu xəstəliyi haqqında hansı doğrudur?

- Deyilənlərin hamısı.
- Qarpızın qabığında noxud rəngli dikəlmış ləkələr əmələ gəlir.
- Xəstələnmış adamın mədə-bağırsaq sistemində zəhərlənmə, ishal və s. müşahidə olunur.
- Proteus cinsli bakteriyalarla törədilir.
- Xəstəlik zamanı qarpızın daxilində çürümə prosesi gedir və qarpız saralır.

490 Meyvə xəstəlikləri hansılardır:

- Düzgün cavab yoxdur.
- Bakterial tumak, böyük ləkə

Yaş çürümə, fomoz, quru çürümə

Fitoftoroz, alternarioz, boyun çürüməsi

- Qara xərçəng, acı çürümə, yumşaq boz çürümə

491 Fuzarioz nədir?

Yumurta qüsürü

- Kartof xəstəliyi

Ətin xarab olma növü

Balığın xarab olma növü

Səhv cavab yoxdur

492 Aşağıdakılardan hansı kartof xəstəliyi deyildir?

Fuzarioz

Yaş bakterial çürümə

Fomoz

- Bakterial tumak

Fitoftoroz

493 Kartofun fomoz xəstəliyinin törədicisi hansıdır?

- Phoma exigua

Deyilənlərin hamısı

Erwinia carotovora.

Spondylocadium atrovirens.

Botrytis cmerea

494 Almada dəmgil xəstəliyini hansı mikroorganizm törədir?

- Fusicladium dendriticum

Viruslar

Fusarium sp.

Penicillium sp.

Botrytis cmerea

495 Pazının əsas xəstəliklərindən biri hansıdır?

Bakterial tumak

Səhv cavab yoxdur

Kartof xəstəliyi

- Boz çürümə

Qırmızı ləkə

496 Kartof xəstəliyi nədir?

- Tərəvəz xəstəliyi
- Çörək xəstəliyi
- Yumurta qüsürü
- Ət xarab olma növü
- Düzgün cavab yoxdur.

497 Yalnız təzə yiğilmiş bugda dənində rast gəlinən mikroorqanizmlər hansılardır?

- Penisillum, Aspergillus
- Düz cavab yoxdur
- Alternaria, Cladosporium
- Ascochyta, Pseudomonas
- Mucor, Trichoderma

498 Hansı göbələklər tarla kifi adını almışdır?

- Alternaria, Cladosporium
- Düz cavab yoxdur
- Mucor, Trichoderma
- Ascochyta, Pseudomonas
- Penisillum, Aspergillus

499 Unun kiflənməsinə səbəb olan mikroorqanizmlər hansılardır?

- Viruslar
- Kif göbələkləri
- Düz cavab yoxdur
- Bakteriyalar
- Maya göbələkləri

500 Çörəyin kiflənməsinə səbəb olan mikroorqanizmlər hansılardır?

- Düz cavab yoxdur
- Kif göbələkləri
- Viruslar
- Bakteriyalar
- Maya göbələkləri

501 İnsanın fizioloji tələbatı üçün içməli suyun otimal temperaturu və qəbul edilən pH həddi necə olmalıdır?

- 80-90 C, pH 6.0-9.0
- Düzgün cavab yoxdur

-5-3 C, pH 3.0-4.0

- 11-12 C, pH 6.0-9.0

100 C, pH 6.0-9.0

#### 502 Koli- indeks nədir?

düzgün cavab yoxdur

- 1 litr suda, yaxud 1 kq quru maddədə olan bağırsaq çöplərinin ümumi miqdarı  
bağırsaq çöpləri aşkar olunan mayenin və ya bərk maddənin ən az miqdarı (ml və ya q ifadə olunmuş  
bakteriyaların ümumi miqdalarının təyini  
səhv cavab yoxdur

#### 503 Syun keyfiyyət göstəricisi hansı bakteriyaların miqdarına görə təyin edilir? Bağırsaq çöpü bakteriyalarının miqdarına görə

Duzgün cavab yoxdur

Səhv cavab yoxdur

- Bağırsaq çöpü bakteriyalarının miqdarına görə  
Pseudomonasların miqdarına görə  
Qlastridilərin miqdarına görə

#### 504 İşməli suyun təmizlənməsi üçün hansı maddədən istifadə olunur?

selendən

- poliakrilamiddən  
civədən  
arsendən  
molibdendən

#### 505 Suda yod catışmadıqda baş verən xəstəlik necə adlanır?

karieys

flyuoroz

deyilənlərin hamısı

zəhərlənmə

- zob

#### 506 Koli –titir nədir?

- bağırsaq çöpləri aşkar olunan mayenin və ya bərk maddənin ən az miqdarı (ml və ya q ifadə olunmuş  
1 litr suda, yaxud 1 kq quru maddədə olan bağırsaq çöplərinin ümumi miqdarı  
Düzgün cavab yoxdur  
Səhv cavab yoxdur

bakteriyaların ümumi miqdərinin təyini

507 İçməli suda koli-indeks necə olmalıdır?

7

- 3

Deyilənlərin hamısı

5

8

508 Aşağıdakılardan hansı su kəmərində axan suyun keyfiyyətini yaxşılaşdırmaq üçün istifadə olunan metod deyil?

Deyilənlərdən hamısı

durultma

rəngsizləşdirmə

zərərsizləşdirmə

- buxarlandırma

509 Suda ftorun miqdarı azaldıqda baş verən xəstəlik necə adlanır?

deyilənlərin hamısı

flyuoroz

- karieys

zob

zəhərlənmə

510 Suda ftorun miqdarı artdıqda baş verən xəstəlik necə adlanır?

karieys

- flyuoroz

zəhərlənmə

deyilənlərin hamısı

Zob

511 Xlorlaşdırma suyun hansı üsullarla zərərsizləşdirilməsinə aid edilir?

Biooji

Fiziki

hamısına

heç birinə

- Kimyəvi

512 Ozonlaşdırma və xlorlaşdırma suyun hansı üsullarla zərərsizləşdirilməsinə

səhv cavab yoxdur

- kimyəvi

bioloji

fiziki

düz cavab yoxdur

513 Ultrasəslə zərərsizləşdirmə hansı üsullarla suyun zərərsizləşdirilməsinə aid edilir?

hamısına

- Fiziki

Kimyəvi

Bioloji

heç birinə

514 Suyun kimyəvi zərərsizləşdirilməsi hansı üsullarla aparılır?

Ultrasəslə

- Ozonlaşdırma və xlorlaşdırma ilə

Deyilənlərdən hamısı ilə

Elektrik yükü impulsları ilə

Ultrabənövşəyi şüalarla

515 Suyun cökdürülməsi üçün hansı maddədən istifadə olunur?

ammonyakdan

sulfat turşusundan

- dəmir xloriddən

karbon qazından

deyilənlərdən hamısından

516 Ultrabənövşəyi şüalarla zərərsizləşdirmə üsullu suyun hansı üsulla zərərsizləşdirilməsidir?

Kimyəvi

- Fiziki

hamısına

heç birinə

Bioloji

517 Süni işıqlanmaya verilən gigiyenik tələblərdən hansı səhvdir?

Süni işıq mənbəyi spektri gündüz işığının spektrinə yaxın olmalıdır

İşıq mənbələrinin göz qamaşdırıcı təsiri aradan qaldırılmalıdır

- Süni işıq mənbəyi spektri gecə işığının spektrinə yaxın olmalıdır

İşıqlanma bir bərabərdə və həmişə olmalıdır

Kəskin nəzərə çarpan kölgələr azaldılmalıdır

518 Elektrik yükü impulsları ilə zərərsizləşdirmə üsullu suyun hansı üsulla zərərsizləşdirilməsidir?

hamısına

- Fiziki

Kimyəvi

Biooloji

heç birinə

519 Ultrabənövşəyi şüalarla zərərsizləşdirmə üsullu suyun hansı üsulla zərərsizləşdirilməsidir?

Kimyəvi

- Fiziki

heç birinə

hamısına

Biooloji

520 Sağlam heyvanın əti mikroorganizmlərlə nə vaxt yoluxur?

- Kəsim dövründə

Yaşadığı dövrdə

Yemləmə zamanı

Səhv cavab yoxdur

Düzgün cavab yoxdur

521 Aşağıdakılardan hansı ətin çürüməsinə aid deyildir?

Rəngi bozarır, elastikliyini itirir, seliklənir və yumşalır

Karbohidratlarda parçalanmaya məruz qalır

Piy tünd boz rəng alır

- Ət xoş iyi alır

Zülalların və amin turşularının parçalanması baş verir

522 Nə üçün qiymə mikroorganizmlərin inkişafı üçün daha əlverişli mühit hesab edilir

Xoş ətrinə görə

- Səthinin və nəmliliyinin artması ilə əlaqədar

Xoş iyinə görə

Düzgün cavab yoxdur

Səhv cavab yoxdur

523 Nə üçün içalat iaşə müəssisələrinə dondurulmuş vəziyyətdə daxil olur?

Belə daha dadlı olur

Düzgün cavab yoxdur

Səhv cavab yoxdur

Bu zaman hazırlanma müddəti qısalır

- Mikroorganizmlərlə çirkənmənin qarşısını alınması üçün

524 Suyun əsas hissəsinin buxarlanması səbəb olan balıq emalı necə adlanır?

- Qurutma

Hisə verme

Duza qoyma

Düz cavab yoxdur

Səhv cavab yoxdur

525 Balıq haqqında deyilənlərdən hansı səhvdir?

Balıq əti tez xarab olan yeyinti məhsullarına aiddir.

- Səhv cavab yoxdur.

Balığı əsas etibarilə dondurur, duza qoyur, yaxud duzlaşdırıqdan sonra isti və ya soyuq halda hisə verirlər

Balıqların əzələ toxuması qida dəyərliyinə və kimyəvi tərkibinə görə ətə oxşayır

Balıq insanın helmintozla: difillobotrioz (enli lent qurd), opistorxoz və s. ilə xəstələnməsinə səbəb olur.

526 Bombaj nədir?

Sintez reaksiyalarını kataliz edən ferment

Mikroorganizmlərin həyat fəaliyyəti nəticəsindəətraf mühitə sintez olunan zülal

Səhv cavab yoxdur

Müxtəlif növ orqanizmlər arasında əlaqə forması

- Mikroorganizmlərin həyat fəaliyyəti nəticəsindəətraf mühitə sintez olunan zülal

527 Mikroorganizmlərin həyat fəaliyyəti nəticəsində ətli konserv məhsullarında qaz toplanması nəticəsində şışmə necə adlanır?

- Bombaj

Simbioz

Metabioz

Anaerobioz

Aerobioz

528 Tüstünün antiseptik maddələrinin təsiri ilə yüksək temperaturda aparılan balıq emalı necə adlanır?

- Hisə verme

Düz cavab yoxdur

Səhv cavab yoxdur

Qurutma

Duza qoyma

### 529 Üzüm salxımı şəklində olan bakteriyalar

- Stafilokokklar

Vibronlar

Streptokokklar

Batsillər

Tetrakokklar

Vibronlar

### 530 Hansı əlamət bakteriyaları prokariotlara aid etməyə imkan verir

- Nüvə membranının olmaması

Iki membrana malik olmaları

Bir membrana malik olmaları

DNTvə RNT- yə malik olmaları

Düzgün cavab yoxdur

### 531 Prokariotlarda nüvə törəməsi necə adlanır

- Nukleoid

Nukleosoma

Nukleotid

Nukleus

Nukleokapsid

### 532 Morfolojiya nədir?

Mikroorganizmlərdə baş verən dəyişkənlilikləri öyrənən elmdir

Mikroorganizmlərin bir-biri ilə vəətraf mühitlə qarşılıqlı münasibətini öyrənən elmdir:

Səhv cavab yoxdur

- Mikroorganizmlərin formasını, quruluşunu, hərəkət və çoxalma üsullarını öyrənən elmdir:  
Mikroorganizmlərin həyat fəaliyyəti prosesslərini, o cümlədən böyüməsini, inkişafını, qidalanmasını və çoxalmasını öyrənən elmdir:

### 533 Dairəvi bakteriyalara hansılar aiddirlər?

Spirillər

Batsillər

Spiroxetlər

- Sarsinlər

Vibrioñlar

534 Hüceyrələrin zəncir şəklində toplanması xarakterikdir

- Vibrioñlara
- Stafilocokklara
- Diplokokklara
- Səhv cavab yoxdur
- Streptokokklara

535 Hüceyrələrinin salxım şəklində toplanması hansı orqanimlərə xarakterikdir?

- Stafilocokklara
- Sarsinlərə
- Spirillərə
- Tetrakokklara
- Streptokokklara

536 Bakteriyalar aşağıdakılardan hansına aid edilir?

- Protislərə
- Göbələklərə
- Həşəratlara
- Bitkilərə
- Heyvanlara

537 Zəncirvari bakteriyalara aiddir

- Vibrioñlar
- Batsillər
- Tetrakokklar
- Stafilocokkla
- Streptokokklar

538 Sarsinlər üçün xarakterik xüsusiyyət

- Düzgün cavab yoxdur
- Əyilmiş formalidirlər
- Şarşəkilli bakterialardırılar
- Zəncirvari bakteriyalardırılar
- Çöpşəkillidirlər

539 Fiziologiya nədir?

- Mikroorganizmlərin hevət feallivveti prosesslərini o cümlədən hövümsəni inkisafını qidalanmasını və

- Mikroorganizmlərin hər iki ucunda yerləşən dəstə halında qamçılıqlı münasibətini öyrənən elmdir

Mikroorganizmlərin bir-biri ilə vəətraf mühitlə qarşılıqlı münasibətini öyrənən elmdir:

Mikroorganizmlərdə baş verən dəyişkənlilikləri öyrənən elmdir:

Mikroorganizmlərin formasını, quruluşunu, hərəkət və çoxalma üsullarını öyrənən elmdir:

Səhv cavab yoxdur

#### 540 Nukleoid üçün xarakterik olanı seçin:

Hərəkət funksiyasını yerinə yetirir

Morfoloji funksiya (quruluş funksiyası) daşıyır

Ətraf mühitin əlverişsiz şəraitindən müdafiə edir

Foqositozdan müdafiə edir

- Genetik materialın daşıyıcısıdır

#### 541 Spor üçün xarakterik olanı seçin:

Foqositozdan müdafiə edir

Genetik materialın daşıyıcısıdır

Morfoloji funksiya (quruluş funksiyası) daşıyır

- Ətraf mühitin əlverişsiz şəraitindən müdafiə edir

Hərəkət funksiyasını yerinə yetirir

#### 542 Bir qamçılılar necə adlanır?

Səhv cavab yoxdur

Amfitrixlər

- Monotrixlər

Lifotrixlər

Peritrixlər

#### 543 Peritrixlər hansılardır?

Səhv cavab yoxdur

Hüceyrənin hər iki ucunda dəstə halında yerləşən qamçılara malik olanlar

Hüceyrənin bir ucunda yerləşən topa halında qamçılara malik olanlar

Bir qamçılılar

- Hüceyrəni hər tərəfdən əhatə edən dövrə qamçılılar

#### 544 Amfitirixilərin xarakterik xüsusiyyəti

Səhv cavab yoxdur

- Hüceyrənin hər iki ucunda yerləşən dəstə halında qamçılara malikdirlər

Hüceyrənin bir ucunda yerləşən topa halında qamçılara malikdirlər

Bir qamçılıdırlar

Hüceyrəni hər tərəfdən əhatə edən dövrə qamçılara malikdirlər

#### 545 Monotrixlərin xarakterik xüsusiyyəti

Səhv cavab yoxdur

Hüceyrənin bir ucunda yerləşən topa halında qamçılara malikdirlər

Hüceyrənin hər iki ucunda dəstə halında yerləşən qamçılara malikdirlər

- Bir qamçılıdırlar

Hüceyrəni hər tərəfdən əhatə edən dövrə qamçılara malikdirlər

#### 546 Lifotrixlərin xarakterik xüsusiyyəti

Səhv cavab yoxdur

- Hüceyrənin bir ucunda yerləşən topa halında qamçılara malikdirlər

Hüceyrənin hər iki ucunda yerləşən dəstə halında qamçılara malikdirlər

Bir qamçılıdırlar

Hüceyrəni hər tərəfdən əhatə edən dövrə qamçılaramalikdirlər

#### 547 Əyilmiş formalı bakteriyalara aiddir:

Streptokokklar

Çöplər

- Vibronlar

Kokklar

Tetrakokklar

#### 548 Qamçıların funksiyası:

- Hərəkət funksiyasını yerinə yetirir

Morfoloji funksiya (quruluş funksiyası) daşıyır

Ətraf mühitin əlverişsiz şəraitindən müdafiə edir

Foqositozdan müdafiə edir

Genetik materialın daşıyıcısıdır

#### 549 Spiral formalı bakteriyalar?

Spiroketlər

Stafilokokklar

Sarsinlər

- Spirillər

Batsillər

#### 550 Çöp formalı bakteriyalar?

Spiroxetlər

Stafilocokklar

Sarsinlər

Spirillər

- Batsillər

551 Bakteriya kapsulunun funksiyası nədir?

Səhv cavab yoxdur

- Faqositozu çətinləşdirir
- Maddələr mübadiləsində iştirak edir
- İşıqdan qoruyur
- Hüceyrənin formasını saxlayır

552 Kimyəvi reaksiyalardan əmələ gələn enerjidən istifadə edən edən mikroorqanizmlər necə adlanırlar?

Səhv cavab yoxdur

- Xemotroflar
- Anaeroblar
- Aeroblar
- fototroflar

553 Karbon mənbəyi kimi qeyri-üzvi maddələrdən istifadə edən mikroorqanizmlərnecə adlanır?

Səhv cavab yoxdur

- Autotrof mikroorqanizlər
- Anaeroblar
- Aeroblar
- Heterotrof mikroorqanizlər

554 Mikroorqanizmlərin həyat fəaliyyəti prosesslərini, o cümlədən böyüməsini, inkişafını, qidalanmasını və çoxalmasını öyrənən elm?

Səhv cavab yoxdur

- Ekologiya
- Fiziologiya
- Morfologiya
- Genetika

555 Bakteriaların sporları hansı funksiyani yerinə yetitirirlər?

Hərəkət

Tənəffüs

- Ətraf mühitin əlverişsiz şəraitindən müdafiə

Foqositozdan müdafiə

Çoxalma

556 Biokimyəvi reaksiyalarda iştirak edən zülal təbiətli üzvi katalizatorlar necə adlanırlar?

yuxarıda deyilənlərin hamısı

karbohidratlar

yağlar

- fermentlər

antibiotiklər

557 Mikroorganizmlərin formasını, quruluşunu, hərəkət və çoxalma üsullarını öyrənən elm necə adlanır?

Səhv cavab yoxdur

Ekologiya

Fiziologiya

- Morfolojiya

Genetika

558 Günəş enerjisindən istifadə edən mikroorganizmlər necə adlanırlar?

səhv cavab yoxdur

xemotroflar

anaeroblar

aeroblar

- fototroflar

559 Hüceyrə üçün lazım olan bütün kamponentləri karbon qazından istifadə edərək sintez edən orqanizmlər necə adlanırlar?

Anaeroblar

- Avtotroflar

Termofillər

Heterotroflar

Aeroblar

560 Zülal təbiətli bioloji katalizatorlar necə adlanırlar?

yuxarıda deyilənlərin hamısı

antibiotiklər

karbohidratlar

- fermentlər

yağlar

561 Karbondan istifadə formasına görə mikroorganizmlər hansı qruplara ayrılırlar?

- Düzgün cavab yoxdur
- Saprofitlərə, parazitlərə
- Autotroflara, heterotroflara
- Aerooblara, anaerooblara
- Səhv cavab yoxdur

562 Fermentlər-

- səhv cavab yoxdur
- qeyri-üzvi maddələrdən üzvi maddələrin sintezi prosesi
- tənəffüs prosesində iştirak edən karbohidrat mənşəli bioloji katalizatorlardır
- biokimyəvi prosesdə iştirak edən zülal təbiətli üzvi katalizatorlardır
- biokimyəvi prosesdə iştirak edən kimyəvi maddələrdir

563 Flaqelin zülalına harada rast gəlinir?

- Qamçılarda
- Sporda
- Kapsulada
- Selikli qişada
- Hüceyrə divarında

564 Endofermentlər nədir?

- yuxarıda deyilənlərin hamısı
- yağlar
- hüceyrədən xaricə ifraz olunan fermentlər
- hüceyrə daxilində fəaliyyət göstərən fermentlər
- antibiotiklərlər

565 Yeganə enerji və karbon mənbəyi kimi karbon qazından istifadə edən mikroorganizmlər necə adlanırlar?

- Parazitlər
- Termofillər
- Autotroflar
- Heterotroflar
- Halofillər

566 Hazır üzvi maddələr hesabına yaşayan mikroorganizmlər necə adlanırlar?

Termofillər

Aerobler

Anaerobler

Avtotroflar

- Heterotroflar

567 Fototrof mikroorganizmlər hansılardır?

Düzgün cavab yoxdur

- Günəş enerjisindən istifadə edən mikroorganizmlər  
Karbon mənbəyi kimi qeyri-üzvi maddələrdən istifadə edən mikroorganizmlər  
Karbon mənbəyi kimi üzvi maddələrdən istifadə edən mikroorganizmlər  
Kimyəvi reaksiyalardan əmələ gələn enerjidən istifadə edən edən mikroorganizmlər

568 Cümləni tamamlayın: Qamçılar kimyəvi tərkibinə görə

lipidlərdən əmələ gəlmışdır.

fosfolipidlərdən əmələ gəlmışdır.

- flaqeelin zülalından əmələ gəlmışdır.  
lipopolisaxaridlərdən əmələ gəlmışdır.  
peptidoqlukandan əmələ gəlmışdır.

569 Teyxua turşusuna harada rast gəlinir?

Qamçılarda

Sporda

Kapsulada

Selikli qişada

- Hüceyrə divarında

570 Streptokokk termininin mənası

Əyilmiş hüceyrələr

- Zəncir əmələ gətirən dairəvi hüceyrələr  
Zəncir şəklində çöp şəkilli hüceyrələr  
Üzüm salxımı şəklində toplanmış dairəvi hüceyrələr  
Paket şəklində toplanmış dairəvi hüceyrələr

571 Qamçıların yerləşməsinə görə bakteriyalar bölünür:

Səhv cavab yoxdur

Avtotroflara

Aeroblara

- Amfitrixlərə

Diplokokklara

572 Hüceyrə divarı üçün xarakterik funksiyani seçin:

- Hərəkət funksiyasını yerinə yetirir
- Morfoloji funksiya (quruluş funksiyası) daşıyır
- Ətraf mühitin əlverişsiz şəraitindən müdafiə edir
- Foqositozdan müdafiə edir
- Genetik materialın daşıyıcısidir

573 Hüceyrəni hər tərəfdən əhatə edən dövrə qamçılılar necə adlanırlar?

- Səhv cavab yoxdur
- Amfitrixlər
- Lifotrixlər
- Monotrixlər
- Peritrixlər

574 Hər iki ucunda dəstə halında yerləşən qamçılara malik olanlar necə adlanırlar?

- Səhv cavab yoxdur
- Amfitrixlər
- Lifotrixlər
- Monotrixlər
- Peritrixlər

575 Hüceyrənin bir ucunda olan topa halında qamçılara malik olanlar:

- Düz cavab yoxdur
- Amfitrixlər
- Monotrixlər
- Lifotrixlər
- Səhv cavab yoxdur

576 Hansı orqanizmlər üçün metabolizmdə karbon mənbəyi rolunu üzvi birləşmələr oynayırlar?

- Səhv cavab yoxdur
- Aeroqlar üçün
- Heterotroflar üçün
- Avtotroflar üçün
- Anaeroqlar üçün

577 Heterotrof mikroorganizmlər hansılardır?

Oksigensiz mühitdə yaşayan mikroorganizmlər

Karbon mənbəyi kimi qeyri-üzvi maddələrdən istifadə edən mikroorganizmlər

- Karbon mənbəyi kimi hazır üzvi maddələrdən istifadə edən mikroorganizmlər

Oksigenli mühitdə yaşayan mikroorganizmlər

Düzungün cavab yoxdur

578 Karbon mənbəyi kimi hazır üzvi maddələrdən istifadə edən mikroorganizmlər

Səhv cavab yoxdur

Autotrof mikroorganizrlər

Anaeroblar

Aeroblar

- Heterotrof mikroorganizrlər

579 Autotrof mikroorganizrlər hansılardır?

Düzungün cavab yoxdur

Günəş enerjisindən istifadə edən mikroorganizmlər

- Karbon mənbəyi kimi qeyri-üzvi maddələrdən istifadə edən mikroorganizmlər

Karbon mənbəyi kimi hazır üzvi maddələrdən istifadə edən mikroorganizmlər

Kimyəvi reaksiyalardan əmələ gələn enerjidən istifadə edən edən mikroorganizmlər

580 Qeyri-üzvi maddələrdən üzvi maddələr sintez edən mikroorganizmlər necə adlanırlar?

Səhv cavab yoxdur

- Autotrof mikroorganizrlər

Anaeroblar

Aeroblar

Heterotrof mikroorganizrlər

581 Xemotrof mikroorganizrlər hansılardır?

Düzungün cavab yoxdur

Günəş enerjisindən istifadə edən mikroorganizmlər

Karbon mənbəyi kimi qeyri-üzvi maddələrdən istifadə edən mikroorganizmlər

Karbon mənbəyi kimi üzvi maddələrdən istifadə edən mikroorganizmlər

- Kimyəvi reaksiyalardan əmələ gələn enerjidən istifadə edən edən mikroorganizmlər

582 əmələ gələn məhsullara görə süd turşusuna qıçqırmanın necə tipi mövcuddur?

dörd

beş

bir

üç

- iki

583 Fenol , krezol hansı amillərə aiddir?

Hamısına

Fiziki

- Kimyəvi

Biooji

Heç birinə

584 Mikroorganizmlərdə baş verən dəyişkənlilikləri öyrənən elm necə adlanır?

Səhv cavab yoxdur

- Genetika

Morfologiya

Fiziologiya

Ekologiya

585 Qıcqırma nədir?

deyilənlərin hamısı

- üzvi maddələrin, əsasən karbohidratların mikroorganizmlərin və ya onların fermentlərinin təsiri altında sadə birləşmələrə parçalanması prosesidir

genetik materialın bir mikrob hüceyrəsindən digərinə köçürülməsi ilə gedən dəyişkənlilik  
bakteriofaq vasitəsilə bir bakteriya hüceyrəsindən genomun müəyyən hissəsinin digər bakteriya hüceyrəsinə köçürülməsi ilə meydana çıxan dəyişkənlilik

morfoloji cəhətdən oxşar, lakin fizioloji cəhətdən fərqli olan cinsi hüceyrələrin birləşməsidir

586 Bakteriostatik təsir nəyə deyilir?

Mikroorganizmləri öldürən maddələrin təsirinə

- Mikroorganizmlərin inkişafını müvəqqəti dayandıran maddələrin təsirinə

Mikroorganizmlər tərəfindən mənimşənilən maddənin mikroorganizmlərə stimulədici təsirinə

Mikroorganizmləri öldürən və hüceyrə divarını parçalayan maddələrin təsirinə

Səhv cavab yoxdur

587 Mühitin reaksiyası hansı amillərə aiddir?

Fiziki

Biooji

Hamısına

Heç birinə

- Kimyəvi

588 Mikroorganizmlerin molekulyar oksigenə münasibəti hansı amillərə aiddir?

- Kimyəvi
- Fiziki
- Hamısına
- Heç birinə
- Biooji

589 Kimyəvi amil göstərilmiş variantı seçin?

- Yuxarıda deyilənlərin hamısı
- Temperatur
- Mühitin reaksiyası
- Rütubət
- Şüa enerjisi

590 Faqlar vasitəsilə genetik materialın bir bakterial hüceyrədən digərinə ötürülməsi necə adlanır?

- İntroduksiya
- Transformasiya
- Transduksiya
- Konyuqasiya
- Mutasiya

591 Mikroorganizmlerin genetikası nəyi öyrənir?

- Mikroorganizmlərdə baş verən dəyişkənlilikləri:
- Mikroorganizmlərin bir-biri ilə və ətraf mühitlə qarşılıqlı münasibətini:
- Mikroorganizmlərin formasını, quruluşunu, hərəkət və çoxalma üsullarını:
- Səhv cavab yoxdur
- Mikroorganizmlərin həyat fəaliyyəti prosesslərini, o cümlədən böyüməsini, inkişafını, qidalanmasını və çoxalmasını:

592 Mikroorganizmləri öldürən və hüceyrə divarını parçalayan maddələrin təsiri necə adlanır?

- Bakteriolistik təsir
- Bakteriostatik təsir
- Stimulədici təsir
- Bakteriosid təsir
- Səhv cavab yoxdur

593 əmələ gələn son məhsullara görə süd turşusuna qıçqırmanın hansı tipləri mövcuddur?

- Səhv cavab yoxdur
- homofermentativ və heterofermentetiv

aerob və anaerob

autotrof və heterotrof

düzgün cavab yoxdur

594 Mikroorganizmlerin inkişafını müvəqqəti dayandıran maddələrin təsiri necə adlanır?

Səhv cavab yoxdur

Bakteriosid təsir

Stimulədici təsir

Bakteriolitik təsir

- Bakteriostatik təsir

595 Stimulədici təsir nədir?

Səhv cavab yoxdur

Mikroorganizmləri ölümü və hüceyrə divarının dağıılması

Mikroorganizmlər tərəfindən mənimsənilən maddənin mikroorganizmin inkişafını dayandırması

- Mikroorganizmlər tərəfindən mənimsənilən maddənin stimulədici effekti  
Mikroorganizmlər tərəfindən mənimsənilən maddənin mikroorganizmin inkişafının dayandırması, ancaq bu birləşmənin mühitdən aynıldığı zamanı mikrobun normal inkişafı

596 Dezinfeksiya məqsədi ilə istifadə olunan maddələr hansı amillərə aiddirlər?

- Kimyəvi

Fiziki

Hamısına

Heç birinə

Bioloji

597 Səthi aktiv maddələr hansı amillərə aiddirlər?

Heç birinə

- Kimyəvi

Fiziki

Bioloji

Hamısına

598 Bakteriyaların bölünmə sürəti:

2 saat

5 dəq

- 20 dəq

1 saat

30 dəq

599 Müxtəlif növ orqanizmlərin birgə yaşayış forması:

- Düzgün cavab yoxdur
- Səhv cavab yoxdur
- Simbioz
- Anaerobioz
- Parazitizm

600 Mikroorqanizmlərə təsir edən kimyəvi amil hansıdır?

- Temperaturu
- Mühitin reaksiyası
- Şüa enerjisi
- Yuxarıda deyilənlərin hamısı
- Rütubət

601 Mutasiya və modifikasiya nədir?

- dəyişkənlik forması
- tənəffüs forması
- qidalanma forması
- ferment növü
- səhv cavab yoxdur

602 Anaerob şəraitdə mikroorqanizmlər tərəfindən karbohidratların parçalanması prosesinə hansılar aiddir?

- deyilənlərin heç biri
- limon turşusuna qıçqırma
- sirkə turşusuna qıçqırma
- spirt və süd turşusuna qıçqırma
- deyilənlərin hamısı

603 -10+10°C temperaturda inkişaf edən bakteriyalar:

- Fakultativ anaeroblar
- Termofillər
- Mezofillər
- Psixrofillər
- Aeroollar

604 Aerob şəraitdə mikroorqanizmlər tərəfindən karbohidratların parçalanması prosesinə hansılar aiddir?

- səhv cavab yoxdur
- sirkə turşusuna qıçqırma

süd turşusuna qıcqırma

spirt turşusuna qıcqırma

yağ turşusuna qıcqırma

605 Hansı qıcqırma anaerob qıcqırmaya aid deyil?

spirt qıcqırması

yağ turşusu qıcqırması

- limon turşusu qıcqırması

süd turşusu qıcqırması

səhv cavab yoxdur

606 Aşağıdakılardan hansında pasterilizasiyadan istifadə olunur?

Düzgün cavab yoxdur

Qidalı mühitlərin stelizasiyasında

- Süd məhsullarının sterilizasiyasında

Bakterioloji qələmin sterilizasiyasında

Süsə qbların sterilizasiyasında

607 Qızdırılma ilə xarab olan mayelerin sterilizasiyanda nədən istifadə olunur?

Termostatdan

- Bakterial filtirdən

Avtoklavdan

Quru buxardan

Qaynadılmadan

608 Anaerob qıcqırmaya aid olmayan qıcqırma tipini göstərin.

səhv cavab yoxdur

- sirkə turşusuna qıcqırma

süd turşusuna qıcqırma

spirtə qıcqırma

yağ turşusuna qıcqırma

609 Aşağıdakılardan hansı aerob qıcqırmaya aiddir?

səhv cavab yoxdur

- sirkə turşusuna qıcqırma

süd turşusuna qıcqırma

spirtə qıcqırma

yağ turşusuna qıcqırma

610 Aerob qıcqırmanın hansı tipləri var?

- düzungün cavab yoxdur
- yağ turşusuna qıcqırma
- sirkə və limon turşusuna qıcqırma
- spirt və süd turşusuna qıcqırma
- spirtə qıcqırma

611 Anaerob qıcqırmanın tiplərini göstərin.

- səhv cavab yoxdur
- limon turşusuna qıcqırma
- sirkə turşusuna qıcqırma
- spirt və süd turşusuna qıcqırma
- düzungün cavab yoxdur

612 Qıcqırmanın tiplərini göstərin.

- deyilənlərin hamısı
- spirtə qıcqırma
- yağ turşusuna qıcqırma
- süd turşusuna qıcqırma
- limon turşusuna qıcqırma

613 Sterilizasiya metodlarına hansı aiddir?

- Bakterial müayinə
- Termostatda inkubasiya
- Laboratoriya heyvanlarının yoluxması
- Tindalizasiya
- Lizogenoin

614 0C -10C temperaturda daha yaxşı inkişaf edən bakteriyalar:

- Anaeroblar
- Termofillər
- Psixrofillər
- Mezofillər
- Aeroollar

615 20-45C temperaturda daha yaxşı inkişaf edən bakteriyalar:

- Anaeroblar
- Termofillər

Psixrofillər

- Mezofillər

Aeroollar

616 Aşağıdakılardan hansı sterilizasiyaya daxildir?

Səhv cavab yoxdur

Deratizasiya

Dezinseksiya

- Pasterizasiya

Düzungün cavab yoxdur

617 45C -75C temperaturda daha yaxşı inkişaf edən bakteriyalar:

Anaeroollar

- Termofillər

Psixrofillər

Mezofillər

Aeroollar

618 Rekombinasiya nədir?

donorun DNT-nin bir hissəsinin ressepientə keçərək onun genomunda baş verdiyi dəyişkənlilikdir  
bakteriofaq vasitəsilə bir bakteriya hüceyrəsindən genomun müəyyən hissəsinin digər bakteriya hüceyrəsinə köçürülməsi ilə meydana çıxan dəyişkənlilikdir

xarici mühitin təsiri altında orqanizmdə əmələ gələn, irlən keçməyən müvəqqəti dəyişkənlilikdir  
nuklein turşularının molekul quruluşunun dəyişilməsi və ya nukleidlərin parçalanması yolu ilə meydana çıxan dəyişkənlilikdir

- DNK molekulunun ardıcıl qırılmaları və bərpası nəticəsində yeni DNK ardıcılıqlarının əmələ gəlməsidir

619 Heterofermentativ süd turşusuna qıçqırmada şəkər nəyə parçalanır?

kəhraba, alma, limon turşusuna və s.

etil spirtinə və karbon qazına

yalnız süd turşusuna

- süd turşusuna, etil spirtinə, sirkə turşusuna, kəhraba turşusuna, karbon qazına, hidrogenə və s.

yağ turşusuna, karbon qazına və hidrogenə

620 Bakteriyaların inkişafını dayandıran, lakin hüceyrələri öldürməyən təsir forması necə adlanır:

Kimyəvi sterilizasiya

Bakteriolitik

Bakterisid

Dezinfeksiya

- Bakteriostatik

621 Yağ turşusuna qıçqırma nəyə deyilir?

- kif göbələkləri tərəfindən qlükozanın limon turşusuna oksidləşməsinə  
şəkərin anaerob şəraitdə mikroorganizmlər tərəfindən etil spiritinə və karbon qazına çevrilmə prosesinə  
süd turşusu bakteriyalarının anaerob şəraitdə şəkərləri iki molekul süd turşusuna parçalaması prosesinə  
● şəkərlərin anaerob şəraitdə yağ turşusu bakteriyalarının iştirakı ilə parçalanaraq yağ turşusu, karbon qazı və hidrogen əmələ gətirməsinə  
bakteriyaların etil spiritini sirkə turşusuna oksidləşdirməsi prosesinə

622 Homofermentativ süd turşusuna qıçqırmada şəkər nəyə parçalanır?

- səhv cavab yoxdur  
etil spiritinə və karbon qazına  
● süd turşusuna  
süd turşusuna, etil spiritinə, sirkə turşusuna, kəhraba turşusuna, karbon qazına, hidrogenə və s.  
yağ turşusu, karbon qazı və hidrogen

623 24 saat fasılə və 3 mərhələdə mayelərin qızdırılması ilə aparılan sterilizasiya necə adlanır?

- Tindalizasiya  
Kimyəvi sterilizasiya.  
Doymuş buخار sterilizasiya  
Quru buخارla sterilizasiya  
Şüalanma

624 Mərhələli sterilizasiyanın müəllifi kimdir?

- Tindal  
Kox  
Səhv cavab yoxdur  
Paster  
Şapoşnikov

625 Homofermentativ və heterofermentetiv qıçqırma hansı qıçqırmanın növləridir?

- süd turşusuna qıçqırmanın  
spiritə qıçqırmanın  
sirkə turşusuna qıçqırmanın  
limon turşusuna qıçqırmanın  
yağ turşusuna qıçqırmanın

626 Süd turşusuna qıçqırmanın hansı növləri mövcuddur?

- səhv cavab yoxdur  
düzgün cavab yoxdur

- homofermentativ və heterofermentetiv

aerob və anaerob

autotrof və heterotrof

627 Zülali maddələrin mikroorqanizlər tərəfindən mürəkkəb çevrilmə prosesi necə adlanır?

modifikasiya

- çürümə

denitrifikasiya

nitrifikasiya

ammonifikasiya

628 Limon turşusuna qıçkırmə nəyə deyilir?

bakteriyaların etil spirtini sirkə turşusuna oksidləşdirməsi prosesinə

şəkərin anaerob şəraitdə mikroorqanizmlər tərəfindən etil spirtinə və karbon qazına çevrilmə prosesinə

süd turşusu bakteriyalarının anaerob şəraitdə şəkərləri iki molekul süd turşusuna parçalaması prosesinə  
şəkərlərin anaerob şəraitdə yağ turşusu bakteriyalarının iştirakı ilə parçalanaraq yağ turşusu, karbon qazı və hidrogen əmələ gətirməsinə

- kif göbələkləri tərəfindən qlükozanın limon turşusuna oksidləşməsinə

629 Bakteriyaların etil spirtini sirkə turşusuna oksidləşdirməsi prosesi necə adlanır?

yağ turşusuna qıçkırmə

- sirkə turşusuna qıçkırmə

limon turşusuna qıçkırmə

spirtə qıçkırmə

süd turşusuna qıçkırmə

630 Üzvi maddələrin parçalanması nəticəsində torpaq və suda əmələ gələn ammonyakin tez oksidləşib əvvəlcə nitrit, sonra isə nitrat turşusuna çevrilməsi necə adlanır?

mutasiya

ammonifikasiya

- nitrifikasiya

denitrifikasiya

modifikasiya

631 Denitrifikasiya nədir?

morfoloji cəhətdən oxşar, lakin fizioloji cəhətdən fərqli olan cinsi hüceyrələrin birləşməsidir  
üzvi maddələrin parçalanması nəticəsində torpaq və suda əmələ gələn ammonyakin tez oksidləşib əvvəlcə nitrit,  
sonra isə nitrat turşusuna çevrilməsi

zülali maddələrin ammonyaklaşması

- nitratların molekulyar azota kimi reduksiyası

~~bakteriofaq vasitəsilə bir bakteriya hücevrəsindən oenomun müavvən hissəsinin digər bakteriya hücevrəsinə~~

~~Bakteriyaların yaşamasına on bakteriyalar hücrelerinden gelen maddelerin yanı sıra maddenin diğer bakteriyalar hücrelerine köçürülməsi ilə meydana çıkan dəyişkənlilik~~

632 Nitratların molekulyar azota kimi reduksiyası necə adlanır?

- mutasiya
- ammonifikasiya
- nitrifikasiya
- denitrifikasiya
- modifikasiya

633 Çürümə nəyə deyilir?

- bakteriofaq vasitəsilə bir bakteriya hüceyrəsindən genomun müəyyən hissəsinin digər bakteriya hüceyrəsinə köçürülməsi ilə meydana çıkan dəyişkənlilik
- zülali maddələrin ammonyaklaşması
- nitratların molekulyar azota kimi reduksiyası
- zülali maddələrin mikroorqanizlər tərəfindən mürəkkəb çevrilmə prosesinə üzvi maddələrin parçalanması nəticəsində torpaq və suda əmələ gələn ammonyakın tez oksidləşib əvvəlcə nitrit, sonra isə nitrat turşusuna çevrilmesi

634 Kif göbələkləri tərəfindən qlükozanın limon turşusuna oksidləşməsi prosesi necə adlanır?

- limon turşusuna qıçqırma
- yağ turşusuna qıçqırma
- süd turşusuna qıçqırma
- spirtə qıçqırma
- sirkə turşusuna qıçqırma

635 Sirkə turşusuna qıçqırma nəyə deyilir?

- kif göbələkləri tərəfindən qlükozanın limon turşusuna oksidləşməsinə şəkərlərin anaerob şəraitdə yağ turşusu bakteriyalarının iştirakı ilə parçalanaraq yağ turşusu, karbon qazı və hidrogen əmələ gətirməsinə
- süd turşusu bakteriyalarının anaerob şəraitdə şəkərləri iki molekul süd turşusuna parçalaması prosesinə
- şəkərin anaerob şəraitdə mikroorqanizmlər tərəfindən etil spirtinə və karbon qazına çevrilmə prosesinə
- bakteriyaların etil spirtini sirkə turşusuna oksidləşdirməsi prosesinə

636 Şəkərlərin anaerob şəraitdə yağ turşusu bakteriyalarının iştirakı ilə parçalanaraq yağ turşusu, karbon qazı və hidrogen əmələ gətirməsi necə adlanır?

- Limon turşusuna qıçqırma
- Yağ turşusuna qıçqırma
- Süd turşusuna qıçqırma
- Spirtə qıçqırma
- Sirkə turşusuna qıçqırma

637 Sənaye miqyasında süd turşusunun alınmasında hansı tip mikroorqanizmlərdən istifadə olunur?

Səhv cavab yoxdur.

- Homofermentetiv
- Heterotrof
- Autotrof
- Saprofit

638 Süd turşusu bakteriyalarının anaerob şəraitdə şəkərləri iki molekul süd turşusuna parçalaması prosesi necə adlanır?

- yağ turşusuna qıçqırma
- sirkə turşusuna qıçqırma
- süd turşusuna qıçqırma
- spirtə qıçqırma
- limon turşusuna qıçqırma

639 Şəkərin anaerob şəraitdə mikroorganizmlər tərəfindən etil spirtinə və karbon qazına çevrilmə prosesi necə adlanır?

- limon turşusuna qıçqırma
- yağ turşusuna qıçqırma
- süd turşusuna qıçqırma
- spirtə qıçqırma
- sirkə turşusuna qıçqırma

640 Süd turşusuna qıçqırma nəyə deyilir?

- kif göbələkləri tərəfindən qlükozanın limon turşusuna oksidləşməsinə  
şəkərlərin anaerob şəraitdə yağ turşusu bakteriyalarının iştirakı ilə parçalanaraq yağ turşusu, karbon qazı və hidrogen əmələ gətirməsinə
- süd turşusu bakteriyalarının anaerob şəraitdə şəkərləri iki molekul süd turşusuna parçalaması prosesinə  
şəkərin anaerob şəraitdə mikroorganizmlər tərəfindən etil spirtinə və karbon qazına çevrilmə prosesinə  
bakteriyaların etil spirtini sirkə turşusuna oksidləşdirməsi prosesinə

641 Spirtə qıçqırma nəyə deyilir?

- kif göbələkləri tərəfindən qlükozanın limon turşusuna oksidləşməsinə  
şəkərlərin anaerob şəraitdə yağ turşusu bakteriyalarının iştirakı ilə parçalanaraq yağ turşusu, karbon qazı və hidrogen əmələ gətirməsinə
- süd turşusu bakteriyalarının anaerob şəraitdə şəkərləri iki molekul süd turşusuna parçalaması prosesinə
- şəkərin anaerob şəraitdə mikroorganizmlər tərəfindən etil spirtinə və karbon qazına çevrilmə prosesinə  
bakteriyaların etil spirtini sirkə turşusuna oksidləşdirməsi prosesinə

642 Bakteriyaları öldürən aqentlər üçün istifadə olunan termin:

Bakteriostatik

Səhv cavab yoxdur.

Termotolerant

Allerqik

- Bakterisid

643 Bir mikrob növünün inkişafı digər mikrob növünün inkişafını dayandırması necə adlanır?

Anaerobioz

Mutalizm

- Antoqanizm

Parazitizm

Simbioz

644 Ammonyakın azot turşusuna oksidləşməsi necə adlanır?

Azotifikasiya

Denitrifikasiya

Ammonyaklaşma

Minerallaşma

- Nitrifikasiya

645 Induksion mutasiya nədir?

DNK molekulunun ardıcıl qırılmaları və bərpası nəticəsində yeni DNK ardıcılıqlarının əmələ gəlməsidir

donorun DNT-nin bir hissəsinin ressepientə keçərək onun genomunda baş verdiyi dəyişkənlilikdir

- xüsusi mutagen maddələrin təsiri ilə əmələ gələn mutasiyalar

xarici mühit amillərinin təsiri altında təbii baş verən mutasiyalar

bakteriofaq vasitəsilə bir bakteriya hüceyrəsindən genomun müəyyən hissəsinin digər bakteriya hüceyrəsinə köçürülməsi ilə meydana çıxan dəyişkənlilikdir

646 Xüsusi mutagen maddələrin təsiri ilə əmələ gələn mutasiyalar necə adlanır?

rekombinasiya

transformasiya

- induksion

Spontan

transduksiya

647 Konyuqasiya nədir?

DNK molekulunun ardıcıl qırılmaları və bərpası nəticəsində yeni DNK ardıcılıqlarının əmələ gəlməsidir

donorun DNT-nin bir hissəsinin ressepientə keçərək onun genomunda baş verdiyi dəyişkənlilikdir

nuklein turşularının molekul quruluşunun dəyişilməsi və ya nukleidlərin parçalanması yolu ilə meydana çıxan dəyişkənlilikdir

- Hüceyrələrin birbaşa cinsi əlaqəsi zamanı genetik informasiyanın donor hüceyrəsindən ressepientin hüceyrəsinə keçməsi

bakteriofaq vasitəsilə bir bakteriya hüceyrəsindən oenomun müəvvən hissəsinin digər bakteriya hüceyrəsinə

~~Bakteriyalı hücrelerdeki DNA'nın mutasyonları, genetik kodunun değişmesini neden olur. Bu değişmelerin birçoğu, hücrenin normal işlevini etkileyen veya değiştiren mutasyonlardır.~~

köçürülməsi ilə meydana çıxan dəyişkənlilikdir

648 Hüceyrələrin birbaşa cinsi əlaqəsi zamanı genetik informasiyanın donor hüceyrəsindən ressepientin hüceyrəsinə keçməsi necə adlanır?

- modifikasiya
- transduksiya
- transformasiya
- konyuqasiya
- rekombinasiya

649 Spontan mutasiya nədir?

DNK molekulunun ardıcıl qırılmaları və bərpası nəticəsində yeni DNK ardıcılıqlarının əmələ gəlməsidir  
donorun DNT-nin bir hissəsinin ressepientə keçərək onun genomunda baş verdiyi dəyişkənlilikdir  
xüsusi mutagen maddələrin təsiri ilə əmələ gələn mutasiyalar

- xarici mühit amillərinin təsiri altında təbii baş verən mutasiyalar  
bakteriofaq vasitəsilə bir bakteriya hüceyrəsindən genomun müəyyən hissəsinin digər bakteriya hüceyrəsinə köçürülməsi ilə meydana çıxan dəyişkənlilikdir

650 Xarici mühitin təsiri altında orqanizmdə əmələ gələn, ırsən keçməyən müvəqqəti dəyişkənlilik necə adlanır?

- modifikasiya
- transduksiya
- transformasiya
- mutasiya
- rekombinasiya

651 Xarici mühit amillərinin təsiri altında təbii baş verən mutasiyalar necə adlanır?

- rekombinasiya
- transformasiya
- induksion
- spontan
- transduksiya

652 Bir bakteriya hüceyrəsinin çökisinin və ölçüsünün koordinasiyalı artımı necə adlanır?

- Səhv cavab yoxdur
- Çoxalma
- Diferensasiya
- Morfoqenez
- Böymə

653 DNK molekulunun ardıcıl qırılmaları və bərpası nəticəsində yeni DNK ardıcılıqlarının əmələ gəlməsi necə adlanır?

- Modifikasiya
- Transduksiya
- Transformasiya
- Mutasiya
- Rekombinasiya

654 Üzvi azotlu birləşmələrin parçalanması prosesi necə adlanır?

- Azotifikasiya
- Denitrifikasiya
- Minerallaşma
- Ammonifikasiya
- Nitrifikasiya

655 Bakteriofaq vasitəsilə bir bakteriya hüceyrəsindən genomun müəyyən hissəsinin digər bakteriya hüceyrəsinə köçürülməsi ilə meydana çıxan dəyişkənlilik-

- mutasiya
- rekombinasiya
- transduksiya
- transformasiya
- modifikasiya

656 Şəkərin anaerob şəraitdə mikroorqanizmlər tərəfindən süd turşusuna çevrilmə prosesi necə adlanır?

- limon turşusuna qıçqırma
- yağ turşusuna qıçqırma
- süd turşusuna qıçqırma
- spirtə qıçqırma
- sirkə turşusuna qıçqırma

657 Modifikasiya nədir?

- xarici mühitin təsiri altında orqanizmdə əmələ gələn, irlən keçməyən müvəqqəti dəyişkənlilikdir  
bakteriofaq vasitəsilə bir bakteriya hüceyrəsindən genomun müəyyən hissəsinin digər bakteriya hüceyrəsinə köçürülməsi ilə meydana çıxan dəyişkənlilikdir
- donorun DNT-nin bir hissəsinin ressepipientə keçərək onun genomunda baş verdiyi dəyişkənlilikdir  
nuklein turşularının molekul quruluşunun dəyişilməsi və ya nukleidlərin parçalanması yolu ilə meydana çıxan dəyişkənlilikdir
- DNK molekulunun ardıcıl qırılmaları və bərpası nəticəsində yeni DNK ardıcılıqlarının əmələ gəlməsidir

658 Transformasiya nədir?

xarici mühitin təsiri altında orqanizmdə əmələ gələn, ırsən keçməyən müvəqqəti dəyişkənlilikdir  
bakteriofaq vasitəsilə bir bakteriya hüceyrəsindən genomun müəyyən hissəsinin digər bakteriya hüceyrəsinə köçürülməsi ilə meydana çıxan dəyişkənlilikdir

- donorun DNT-nin bir hissəsinin ressepientə keçərək onun genomunda baş verdiyi dəyişkənlilikdir  
nuklein turşularının molekul quruluşunun dəyişilməsi və ya nukleidlərin parçalanması yolu ilə meydana çıxan dəyişkənlilikdir

DNK molekulunun ardıcıl qırılmaları və bərpası nəticəsində yeni DNK ardıcılıqlarının əmələ gəlməsidir

### 659 Mutasiya nədir?

xarici mühitin təsiri altında orqanizmdə əmələ gələn, ırsən keçməyən müvəqqəti dəyişkənlilikdir  
bakteriofaq vasitəsilə bir bakteriya hüceyrəsindən genomun müəyyən hissəsinin digər bakteriya hüceyrəsinə köçürülməsi ilə meydana çıxan dəyişkənlilikdir

- donorun DNT-nin bir hissəsinin ressepientə keçərək onun genomunda baş verdiyi dəyişkənlilikdir  
nuklein turşularının molekul quruluşunun dəyişilməsi və ya nukleidlərin parçalanması yolu ilə meydana çıxan dəyişkənlilikdir

DNK molekulunun ardıcıl qırılmaları və bərpası nəticəsində yeni DNK ardıcılıqlarının əmələ gəlməsidir

### 660 Nuklein turşularının molekul quruluşunun dəyişilməsi və ya nukleidlərin parçalanması yolu ilə meydana çıxan dəyişkənlilik necə adlanır?

modifikasiya

transduksiya

transformasiya

- mutasiya

rekombinasiya

### 661 Nitrifikasiya nədir?

morfoloji cəhətdən oxşar, lakin fizioloji cəhətdən fərqli olan cinsi hüceyrələrin birləşməsidir

zülali maddələrin ammonyaklaşması

- üzvi maddələrin parçalanması nəticəsində torpaq və suda əmələ gələn ammonyakın tez oksidləşib əvvəlcə nitrit, sonra isə nitrat turşusuna çevrilməsi

nitratların molekulyar azota kimi reduksiyası

bakteriofaq vasitəsilə bir bakteriya hüceyrəsindən genomun müəyyən hissəsinin digər bakteriya hüceyrəsinə köçürülməsi ilə meydana çıxan dəyişkənlilik

### 662 Aşağıdakı metodlardan hansı soyuq sterilizasiyaya aiddir?

Səhv cavab yoxdur

Avtoklavlama

Tindalizasiya

- Filtirləmə

Qaynatma

### 663 Zülali maddələrin ammonyaklaşması necə adlanır?

mutasiya

- ammonifikasiya
- nitifikasiya
- denitifikasiya
- modifikasiya

#### 664 Transduksiya nədir?

- xarici mühitin təsiri altında orqanizmdə əmələ gələn, ırsən keçməyən müvəqqəti dəyişkənlilikdir
- bakteriofaq vasitəsilə bir bakteriya hüceyrəsindən genomun müəyyən hissəsinin digər bakteriya hüceyrəsinə köçürülməsi ilə meydana çıxan dəyişkənlilikdir
- donorun DNT-nin bir hissəsinin ressepientə keçərək onun genomunda baş verdiyi dəyişkənlilikdir  
nuklein turşularının molekul quruluşunun dəyişilməsi və ya nukleidlərin parçalanması yolu ilə meydana çıxan dəyişkənlilikdir
- DNK molekulunun ardıcıl qırılmaları və bərpası nəticəsində yeni DNK ardıcılıqlarının əmələ gəlməsidir

#### 665 Donorun DNT-nin bir hissəsinin ressepientə keçərək onun genomunda baş verdiyi dəyişkənlilik necə adlanır?

- modifikasiya
- transduksiya
- transformasiya
- mutasiya
- rekombinasiya

#### 666 Mikrobioloji yolla spirti hansı göbələklər vasitəsi ilə almaq olar?

- Blastomyces spp.
- Bacillus sp.
- Saccharomyces sp.
- Aspergillus sp.
- Pseudomonas sp.

#### 667 Ammonifikasiya nədir?

- morfoloji cəhətdən oxşar, lakin fizioloji cəhətdən fərqli olan cinsi hüceyrələrin birləşməsidir
- zülali maddələrin ammoniyaklaşması  
üzvi maddələrin parçalanması nəticəsində torpaq və suda əmələ gələn ammoniyakın tez oksidləşib əvvəlcə nitrit, sonra isə nitrat turşusuna çevrilməsi
- nitratların molekulyar azota kimi reduksiyası  
bakteriofaq vasitəsilə bir bakteriya hüceyrəsindən genomun müəyyən hissəsinin digər bakteriya hüceyrəsinə köçürülməsi ilə meydana çıxan dəyişkənlilik

#### 668 Qida məhsulları və içkilərin tədqiqi üsulları dərsliyinin müəllifi kimdir?

- L.Paster
- R.Kox
- İ.P. Pavlov

F.P .Dobroslavin

- Q.V. Xlopin

669 Sterilizasiya ilk dəfə kim tərəfindən təklif olunub?

Səhv cavab yoxdur

Meçnikov tərəfindən

Kox tərəfindən

- Paster tərəfindən

Şapoşnikov tərəfindən

670 Torpaqdan anaerob azot toplayan bakteriya kim tərəfindən kəşf olunub?

Kox

Baronin

- Vinoqradskiy

Paster

Omelyanskiy

671 Mikroorqanizmlərin rənglənməsi üçün anilin boyalarından istifadə etməyi ilk dəfə kim təklif etmişdir?

Səhv cavab yoxdur

- Kox

Levenhuq

Paster

Meçnikov

672 Hüceyrə nəzəriyyəsinin müəllifi kimdir?

Klyuver

L.Paster

V.Beyring

- R.Huk

A.Fleminq

673 Təmiz kulturların alınmasında bərk qidalı mühitlərdən istifadə etmək idəyası hansı alımə məxsusdur?

Səhv cavab yoxdur

Fleminqə

Pasterə

- Koxa

Meçnikova

674 Böyümə və inkişaf nəzəriyyəsinin banisi kimdir?

Kox

Fleminq

Lister

- İerusalimskiy

Vinoqradskiy

675 Sanitar nəzarətin formaları göstərilən variantı seçin.

Düzgün cavab yoxdur

Fərdi sanitar nəzarət

Kütləvi şəkildə həyata keçirilən sanitar nəzarət

- Planlı və plansız sanitar nəzarət

Planlı və fərdi sanitar nəzarət

676 Xəbərdaredici sanitar nəzarəti nədir?

Deyilənlərin hamısı

İş qabiliyyətinin saxlanması üzərində nəzarət

- Yeni qida məhsulu istehsalı zamanı tədbiq olunan gigiyenik normalara və sanitar qaydalara nəzarəti  
Tibbi müayinələrin təşkili üzərində sanitar nəzarət  
Fəaliyyətdə olan müəssisələrə gündəlik sanitariya nəzarəti

677 Cari sanitar nəzarətinin vəzifəsi göstərilən variantı seçin.

Məmulatların reseptlərinin dəyişilməsinə nəzarət.

Yeni texnologiyaların yaradılmasına nəzarət;

Yeni ərzaq məhsullarının istehsalı zamanı gigiyena və sanitariya qaydalarına nəzarət.

- Mövcud müəssisənin sanitar vəziyyətinə nəzarət;  
Qida müəssisələrinin tikintisi üçün torpaq sahələrinin ayrıılması üzərində nəzarət;

678 Qida qiqiyənası, fiziologiyası və həmçinin sanitariya elmlərin inkişafında böyük rol olañ fizioloq:

L.Paster

R.Kox

- İ.P. Pavlov

F.P .Dobroslavin

Q.V. Xlopin

679 Cari sanitar nəzarəti nədir?

Ərazinin seçilməsi üzərində nəzarət

İlin sonunda aparılan nəzarət

- Fəaliyyətdə olan müəssisələrə gündəlik sanitariya nəzarəti

Yeni qida məhsulu istehsalı zamanı tədbiq olunan gigiyenik normalara və sanitər qaydalara nəzarət

Yeni tikilən obyektlər üzərində nəzarət

#### 680 Virus termininin müəllifi kimdir?

Düzgün cavab yoxdur

V.N. Şapoşnikov

- V. Beyerinq

L.Paster

I.I. Meçnikov

#### 681 Xəbərdaredici sanitər nəzarətinin vəzifəsi hansı variantda düzgün göstərilmişdir?

- Yeni ərzaq məhsullarının istehsalı zamanı gigiyena və sanitariya qaydalarına nəzarət.

Qida xəstəliklərinin profilaktikası məqsədi ilə aparılan tədbirlərə nəzarət;

Ərzaq məhsullarının keyfiyyətinə nəzarət;

Mövcud müəssisənin sanitər vəziyyətinə nəzarət;

Qida müəssisələrinin daşınması və saxlanması, avadanlıqlara, taralara nəzarət

#### 682 Gigiyenanın əsasları dərsliyinin müəllifi kimdir?

L.Paster

R.Kox

I.P. Pavlov

F.P. Dobroslavin

- Q.V. Xlopin

#### 683 Qida məhsulları və içkilərin tədqiqi üsulları və Gigiyenanın əsasları dərsliklərinin müəllifi kimdir?

L.Paster

R.Kox

I.P. Pavlov

F.P. Dobroslavin

- Q.V. Xlopin

#### 684 Antibiotiki kəşf edən alim?

L.Paster

V. Beyerinq

V.N. Şapoşnikov

Düzgün cavab yoxdur

- A. Fleminq

#### 685 süd məhsullarına yaxşı qoxu verən mikroorganizm hansıdır?

alcaligenes

- Streptococcus lactis

səhv cavab yoxdur

Pseudomonas

Bacillus

686 İaşə müəssisələrində profilaktik tədbirlər hansı məqsədlə həyata keçirilir?

Düzgün cavab yoxdur.

- Hazır yeməklərin və qida məhsullarının mikrobla çirkənməsinin qarşısını almaq məqsədi ilə

Qidanı dadlı etmək məqsədi ilə

Hazır yeməklərin estetik görünüşü məqsədi ilə

Qida məhsullarını uzun müddət saxlamaq məqsədi ilə

687 Aşağıdakılardan hansı anbar obyektlərinə aid deyil?

Paltar və avadanlıqlar üçün anbarlar

Tərəvəz məhsulları üçün anbar

- Tərəvəz sexi

Soyuducu kameralar

Quru məhsullar üçün anbar

688 Aşağıdakılardan hansı inzibati-məişət obyektlərinə aid deyil?

- Mətbəx qablarının yuyulması zonası

Mühasiblik

Direktorun kabineti

İşçi heyət üçün paltarasılan

İşçi heyət üçün ayaqyolu

689 İaşə müəssisələrində su təchizatı necə olmalıdır?

Düzgün cavab yoxdur.

- Mərkəzi su təchizatı sisteminə qoşulmalıdır.

Artızan quyulardan olmalıdır.

Gətirilmə sulardan istifadə olunmalıdır.

Sadalananların hamısı vasitəsilə.

690 İaşə müəssisələrində anbarlar nə ilə təmin olunmalıdır?

- Ventelyasiya sistemi ilə

Süni işıqlandırma ilə

Təbii işıqlandırma ilə

Kanalizasiya sistemi ilə

Düzungün cavab yoxdur

691 Aşağıdakılardan hansı istehsal obyektlərinə aid deyil?

- Yeməkxana qablarının yuyulması şöbəsi

Ət və balıq sexləri

Mətbəx qablarının yuyulması şöbəsi

Tərəvəz sexi

Soyuq və isti sexlər

692 Yeməkxana və mətbəx qablarının yuyulması şöbələrinə göstərilən əsas gigiyenik tələb hansıdır?

Səhv cavab yoxdur

- Yeməkxana və mətbəx qablarının yuyulması şöbələri ayrıca layihələndirilir

Texnoloji əməliyyatların dəqiq ayrılır

Yeməkxana və mətbəx qablarının yuyulması şöbələri eyni layihələndirilir

Düz cavab yoxdur

693 Qənnadı məmulatlarına bakteriyaların düşməsi profilaktikasında əsas vəzifə:

Səhv cavab yoxdur

Düz cavab yoxdur

- Texnoloji əməliyyatların dəqiq ayrılması və ardıcılıqla həyata keçirilməsinə riayət olunmasıdır

Dezinfeksiya edici maddələrin qatılması

Qənnadı sexlərinin digər istehsal sexləri binası ilə əlaqədə olması

694 Qənnadı sexlərinə qoyulan gigiyenik tələblərdən hansı səhvdir?

- Səhv cavab yoxdur

Onların digər istehsal sexləri binasından tamamilə təcrid olunması

Burada kremin hazırlanmasına xüsusi yer ayrıılır

Yuma yeri kremlı məmulatların hazırlanmasında işlənən inventarın sterilizasiyası üçün su hamamı ilə təchiz olunmalıdır

Tez xarab olan məhsulların saxlanması üçün soyuducu şkaf da qoyulur

695 Soyuq sexlərdə havanın temperaturu və nisbi rütubət necə olmalıdır?

16°C, 10-20%

- 16°C ,40-60%

22°C, 70-80%

5°C , 40-60%

10°C, 20-30%

696 Aşağıdakılardan hansı ticarət obyektlərinə aid deyildir?

Ticarətzalı

Yeməkxana qablarının yuyulması zalı

Bufet

Yarımməmulatların satış zalı

- Et və balıq sexləri

697 Qənnadı sexlərinin yerləşməsində əsas gigiyenik tələb nədir?

Səhv cavab yoxdur

- Onların digər istehsal sexləri binasından tamamilə təcrid olunması

Onların digər istehsal sexləri binası ilə əlaqədə olma

Zirzəmidə yerləşdirilməsi

Düz cavab yoxdur

698 İaşə müəssisələrinin tikilməsinə qoyulan əsas tələblər.

təmiz və çirkli qabların kəsişməsi

- xammalın axın və ardıcılığının təminini

xammal axınının kəsişməsi

hazır məhsulun kəsişməsi

yarımməmulatların kəsişməsi

699 Binaların ventilyasiyası nəyə xidmət edir?

Temperaturu artırır

Temperaturu azaldır

İşıqlanmayı artırır

Rütubəti azaldır

- Iqlim şəraitini yaxşılaşdırır

700 Aşağıda deyilənlərdən hansı səhvdir?

Balıq sexlərində balığın emalı və yarımfabrikatların hazırlanması üçün iki texnoloji xətt nəzərdə tutulur.

Balıq sexlərində adi balıq və nərə balıqları üçün iki texnoloji xətt nəzərdə tutulur.

İri və orta güclü müəssisəldə toyuğun və subməhsulların emali üçün ayrı cərgədə iş stolu, stellajlar, vannalar təşkil edilir.

- Et və balıq məhsullarının et-balıq sexində eyni xətt ilə emalına icazə verilir.  
Et yarımfabrikatları istehsal edən sexlər adətən xammalın saxlanması üçün lazım kameranın yanında planlaşdırılır.